

MÜƏLLİF HAQQINDA MƏLUMAT

Hüseynov İsrail Nəsib oğlu 18.09.1959-cu ildə Qərbi Azərbaycanda Göyçə mahalının İnəkdağı kəndində böyük zəhmətkeş bir ailədə anadan olmuşdur. İnəkdağı kəndinin 8 illik məktəbini əlaçı olaraq fərqlənmə ilə bitirmişdir. Təhsilini davam etdirmək üçün Bakı şəhəri, 5Nö-li kimya-biologiya təmayüllü orta məktəbinə müvəfəqiyyətlə daxil olmuş və 9-cu sinfi əla qiymətlərlə bitirdikdən sonra ailə vəziyyətinə görə 10-cu sinfi Göyçə mahalının Nərimanlı kənd orta məktəbində əla qiymətlərlə tamamlamışdır.

SSRİ-nin əsgəri xidmətindən ən yüksək rütbə ilə vaxtından əvvəl nümunəvi olduğuna görə 09.05.1982-ci ildə demobilizasiya olduqdan sonra Özbəkistan Respublikasında Daşkənd Tibb İnstitutuna konkursdan kənar qəbul olunmuş və həmin İnstitutu rus dilində 1988-ci ildə əla qiymətlərlə bitirərək Kafedrada asistent kafedra müəllimi işləmişdir. Sonra SSRİ-nin Tibb Elmləri Akademiyasının Ümümittifaq Cərrahiyə Elmi Mərkəzinin Daşkənd Filialının Klinikasına ümumi cərrahiyə üzrə klinik ordinatura və aspiranturaya daxil olmuşdur, oranı bitirdikdən dərhal uzun müddət Daşkənd, Sankt-Peterburq şəhərlərinin bir çox klinikalarında çalışmışdır və hal-hazırda özəl klinikaların birində işini davam etdirir.

Şairimizin erkən, gənc yaşılarından qısa bir müddətdə sevimli Ata və Anasını itirməsi, həyatın amansız sınaqlarına düşməsi, özündən yaşca böyük qardaş-bacılarının olmasına, qərib ölkədə Özbəkistan Respublikasının Daşkənd Tibb Institutunun birinci kurs tələbəsi olmasına baxmayaraq, həssas və məsuliyyətli olduğu üçün, həm də müdrik atasının ağır xəstə olarkən ona verdiyi vəsiyyəti nəzərə alaraq, bütün o böyük külfətin ağırlıqlarını, qayğılarını, ağrılarını, əziyyətini məcbur olub öz boynuna götürmüştür. Şair institutda əyani tələbə olmasına, olduqca gənc və təcrübəsiz olmasına, arxadan heç bir kömək olmamasına məhəl qoymadan, bacılarını və kiçik qardaşlarını bütün iztirablardan, çətinliklərdən qorxub-çəkinmədən öz başına yiğmiş və çox keçmədən tez bir zamanda ailənin çətinlikdən dirçəlib inkişaf etməsinə, hamisının ali təhsil alıb, ailə qurmalarına olduqca böyük köməklər göstərmişdir.

İsrail Nəsiboğlu Göyçə mahalının İnəkdağı kəndində əzəmətli, füsunkar dağların qoyunda əllərində kitab, dəftər məktəbli illərində, tətillərdə öz təsərrüfatlarının qoyun-quzularını otara-otara, şən mahnilər oxuya-oxuya ilhamlanmış və təbii olaraq coşan istedadı ilə poeziya aləminə ləp erkən, 12 yaşında daxil olmuşdur.

İsrail Nəsiboğlu savadlı, dəqiq, səliqəli, hərtərəfli, təcrübəli həkim və həkim-cərrah olduğu kimi, həm də Vətənin, həyatın, insanların, cəmiyyətin, təbiətin və məhəbbətin dərindən gözəlliyyinə varan şairlərimizdəndir. Eloğlumuz çoxşaxəli inkişaf etdiyinə görə fəlsəfi dəyərlərə önəm fikir verir. Onun poeziyasında sözün qüdrəti, mənası, ecaskarlığı, parlaqlığı, rəngarəngliyi və ən əsası təsirliyi, ötkəmliyi qabarılq, incə şəkildə üzə çıxır. Müraciət etdiyi istənilən janra çox ustalıqla, bir sənətkar kimi onun damarına, ürəyinə, iliyinə, ruhuna daxil olmayı və məhərətlə, zərif əks etdirməyi kamilliklə bacarır.

İsrail Nəsiboğlunun bir-birindən tamamilə fərqli, hərəsi 364 səhifədən ibarət eyni zamanda üç cilddə kitablarının çıxması heç də təəccüblü deyildir. Kitabların adları aşağıdakı kimidir:

1. Bu həyatın yollarında
2. Bu fələyin əməlindən
3. Bu dağların ətəyində

Kitabların cildindəki, şeirlərin altındakı surətlər, şəkillər şeirlərdə olduğu dərin mənalar qədər bir-birini olduqca tamamlayıv və bütövlükdə silinməz, xoş duyğular yaradır. Fürsətdən istifadə edərək, bu kitabların elektron formatını sizə, bütün geniş oxucu kütłəsinə məmənuniyyətlə çatdırmaq istəyirəm.

İsrail Nəsiboglu



BU DAĞLARIN ƏTƏYİNDE

İsrail Nəsiboglu

Bu dağların ətəyində

(III cild)

*“Bu dağların ətəyində” adlı kitabımı mehriban,
istəkli, sevimli, əziz və nakam bacım
Hüseynova Mərmər Nəsib qızının
əbədi xatirəsinə ithaf edirəm!*

Bakı - 2013

İsrail Nəsiboğlu

Bu dağların atayında

(III cild)

Bakı - 2013, 364 səh.

Redaktor: Ənvər ƏHMƏD

Azərbaycan Yaziçılar Birliyinin

Qarabağ bölməsinin sədri,

Beynəlxalq Kadrlar Akademiyasının Akademiki

Bədii redaktor: Ramiz MƏMMƏDZADƏ

Azərbaycan Yaziçılar Birliyinin üzvü,

“Qızıl Qələm” mükafatı laureati

*Kitabın III cildinə İsrail Nəsiboğlu yaradıcılığından
elimizin, obamızın, mahalımızın ince, həssas duygularını
tam əks etdirən müxtəlif çeşidli şeirlər daxil olunmuşdur.
Minillik keçmişlərdən gələn poeziya qaynaqlarımızdan,
çəşmələrimizdən saf sular içən seirlərdə insanların
tələb və mübarizələri, həqiqətin təsəvvürü, dağlar-yurd
həsrəti, doğmalara məhəbbət, təbiətə və gözəllərə olan
zərif hissələr göstərilmişdir.*

Bizim qrifimiz

İ 5204000225 - (021) 08-13 (qrifli nəşr)
M - 656 - 2013

Az2
2013 BBKC 63 İ 63

© İ.Nəsiboğlu





*İsrail anlamır motlob-məqsədi,
Axırət boylanır niyyəti nədi?
Xoş eml tarixdə durur obədi,
Yerində qalanı bıçır həm bıçır.
Bix kimik? Bixləri seçir hey seçir.*

*"Bu kitabumun
orsayıs golməsinə,
ışq üzü görməsinə,
oxucu nəzərinə
çatdırılmasına görə
həyat yoldaşım
Sevinc xanıma
ağır dolusu
öz razılığımı
bildirirəm
və on xərif
duygularımı
çatdırıram!"*



DUYĞULARIN İNCİSİ

“İnsanlar həyatda bir dəfə yaşayır”, - deyirlər. Amma necə yaşamaq anlamı bütün bəşəri aləm üçün bu etibarsız dünyada həmişə gündəmdə duran ən vacib məsələdir. “Alın yazısı” və “Allah vergisi” - bu sözlər fəlsəfi nəzərdən hələlik öz isbatını tam tapmayıb. Lakin bu sözlərə inanmamaq olmur. Bəs altıncı hissiyyat, bu necə? Niyə bütün insanlarda fitri istedad olmur? Bax bu suallar keçmişə, indiyə və gələcəyə çox möcüzələr göstərib. Şair və şeirlər dünyası cəmiyyətə mənəvi saflıq verir, qəlbləri ruhən paklaşdırır, könülləri rahatlaşdırır. Həqiqətən, bu belədir, həmişə də belə olacaq. Bayaqdan bizim bu epizodlarda qeyd etdiyimiz əlamətlər, demək olar ki, İsrail Nəsiboğlunda və onun yaradıcılığında özünü göstərməkdədir.

İsrail Nəsiboğlunun poeziyasına dərindən nəzər yetirdikdə, onun ötkəmliyi, saflığı, prinsipiallığı, qətiyyətliyi, bəzən çılgınlığı daimi önə çıxır. Bütün bu keyfiyyətlər yazıb yaratdığı şeirlərdə də öz əksini tapmışdır. “İnsanın xarakterini həyat və zəhmət formalışdırır”, - deyirlər. Onun hər bir obrazı olduğu kimi obyektiv və dürüst göstərməsi biz, oxucularda, ən əsas inam, rəğbət hissi yaradır.

Şair duyğularında olan incəliklər, ətrafında baş verən təlatümlər, baxışda olan rəngarənglik, ürəkdən gələn həvəslər və digərləri bütün şeirlərdə diqqətlə aradıqda öz yerini tapır. Onun istedad və yaradıcılığı oxucuları darixmağa, ruh düşkünlüğünə qapanmağa qoymur. Əksinə, ilhamı getirir, pərvazlandırır, ruhlandırır.

İsrail Nəsiboğlunun Göycə mahalının İnəkdağı kəndində zəhmətkeş bir böyük ailədə dünyaya gəlməsi, kiçik uşaqlıq dövründən əməyə, zəhmətə alışması və əzəmətli dağların ətəyində məktəbdən kənar öz təsərrüfatlarının qoyun və quzularını otarması, təhsildə və digər məşgülüyyətlərdə həmişə öz tay-tuş-

larından fərqlənməsi onun erkən, uşaqlıq illərindən coşub şeir dünyasına gəlməsinə səbəb olmuşdur. Şairimiz hərtərəfli savadlı həkim və həkim-cərrah olduğu qədər, həm də olduqca sərrast, quşu gözündən vuran bir sənətkardır. Bu “Koroğlu” şeiri məktəb illərində 17.10.1972-ci ildə ilk yazmış olduğu və bəslədiyi nümunələrdən biridir:

*Möhkəm durub Çənlibeldə, qalada,
Əsirgəməz haraya can Koroğlu!
Qırati, Durati oylaq-talada,
Vuran igid, zəfərdə-şan Koroğlu!*

*Qorxmazdı şahlardan, qorxmazdı xandan,
Ədalət yolunda keçərdi candan,
İsrail söyləyir qoç qəhrəmandan,
Dünyada qazanıb ad-san Koroğlu!
Vuran igid, zəfərdə-şan Koroğlu!*

(“Koroğlu”)

Şairimizin erkən, gənc yaşlarında qısa bir müddətdə sevimli ata və anasını itirməsi, həyatın amansız sinaqlarına düşməsi, özündən yaşça böyük qardaş-bacılarının olmasına, qərib ölkədə Özbəkistan Respublikasının Daşkənd Tibb İnsti tutunun I kurs tələbəsi olmasına baxmayaraq, həssas və məsuliyyətli olduğu üçün, həm də müdrik atasının ölümündən öncə ona verdiyi vəsiyyəti nəzərə alaraq, bütün o böyük küləfətin ağırlıqlarını, qayğılarını, əziyyətini məcbur olub öz boynuna götürmüştür. Şair institutda əyani tələbə olmasına, olduqca gənc və təcrübəsiz olmasına, arxadan heç bir kömək olmamasına məhəl qoymadan bacılarını və kiçik qardaşlarını bütün çətinliklərdən çəkinmədən öz başına yimiş və çox çəkmədən tez bir zamanda ailənin dirçəlib inkişaf etməsinə, hamisinin ali təhsil alıb, ailə qurularına böyük köməkliliklər göstərmişdir. O dövrdə fələyin verdiyi iztirablar yan keçməmiş və yaradıcılıq aləmində də özünü biruzə vermişdir:

*Dilləndir, fələyim, kamani dindir,
Könlümdə bəslənən söz inciməsin.
Elə yarat, elə qur ki, dünyada
Xəyallar gəzdirən göz inciməsin.*

(“*Aparma Anamı*”)
Və yaxud:

*İsrailəm, yorulmaram,
Axinlardan heç qalmaram,
Birbaşa yox, aram-aram
Zirvələrə qoy ucalım.
Ata, sənin qadan alım!*

(“*Ata, sənin qadan alım!*”)
Və yaxud:

*Bir-birmizin arxasında,
Çəkinməyək hər bir yanda,
Duraq dürüst qəliz anda,
Möhkəm dayaq, a qardaşım.*

(“*A qardaşım*”)

Göyçənin füsunkarlığını unutmayan şair qardaşımız, bütün dünyanın olduqca çox yerində və harada olmasına varmadan həmişə, bütün zaman Vətən sevgisini hayatıda hər bir varlıqdan uca sənir. Ona görə də, yaradıcılığının bir hissəsini doğduğu yurda, məkana həsr etməmiş olmazdı, və təsadüfə baxın ki, bu “Göyçə” şeirində olan misraları 30.06.1986-ci il tarixində yazmışdır. Şərimizdə olan hissiyyata bax:

*Uca dağlar qoşa-qoşa,
Təmtəraq içində yaşa,
Çəkilsin hey adın başa,
Büdrəməsin elin, Göyçə.*

(“*Göyçə*”)
Və yaxud:

*Bumbuz bulaqların coşub çağlayır,
Ağır elim dözmür, hönkür ağlayır,
Çıskınlər soxulub, sinə dağlayır,
Çovguna calanır Göyçə dağları.*

(“*Göyçə dağları*”)

Və yaxud:

*İsrailəm, aləm bilir,
Hayastanı gülüüb silir,
Bədnəm qonşu nahaq dilir,
Qorxaq günahkarı gördüm.
Nankor inadkari gördüm.*

(“*Günahkarı gördüm*”)

Düşmənin kimlər olmasını tarix neçə dəfələrlə özündə göstərsə də, təssüflər olsun ki, bizim sayca böyük Azərbaycan xalqımız bu erməni faşistlərinin amansız qətlərinə göz yumub, tez bir zamanda unutmuş və keçmişdən heç bir ibrət dərsi götürməmiş, olan qırğınlardan olduğu kimi bizlərə kiçik yaşımda söylənilməmişdir. Bütün bunlar çox acınacaqlıdır. Şair şücaətini göstərərək, 24.04.1993-cü il tarixində Daşkənd şəhərində yaşayarkən şeirlərində öz Azəri qəhrəman, ığid oğullarımızı erməni vandallarına qarşı şanlı zəfərə çağırır:

*İsrailəm, hər sözündə mənə var,
Qeyrətli Azərim, bari cəm olar,
Ağlla, təmkinlə işlər aparar,
Əla verər imtahani, erməni!
Axır qurtar fitnə-fani, erməni!*

(“*Erməni*”)
Və yaxud:

*Dayağında Azərbaycan,
Əsirgəməz yolunda can,
Hər hayına deyər: Haycan
Yaşa-yaşa, Türk dünyası!*

(“*Yaşa-yaşa, Türk dünyası!*”)

Və yaxud:

*Rüstəm Zalin qılincından od yağır,
İstəyirsən, Xətaini tez çağır,
Xaçeklərə “itil” deyib, həm bağır,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!*

(“*Kərəmi çal*”)

İsrail Nəsiboğlu öz dünyasında burulğanlı gərdişin amansız qollarına tez-tez enməsi, orada baş verən xəyanətkarlığın, haqsızlığın, rüşvətxorluğun, səriştəsizliyin, sıxıntıların obrazını gördükcə kədərlərə, qəm-qüssəyə dalaraq sarsılır, bəşəriy-

yəti düzgünlüyə, ədalətə və belə yaramaz ünsürlərə qarşı ləyaqətli mübarizəyə səsləyir:

*Min fikirə, min xəyala dalıram,
Dünyanı düşünüb anandan sonra.
Hər zillətə, hər zülümə qalıram,
Doğrunu, düzgünü qanandan sonra.*

(“Yanandan sonra”)

Və yaxud:

*İsrail aldanmaz qızıl-gövhərə,
Suyu bulandırır naşı min kərə,
Ağıl-dərrakəmlə batıb qan-tərə,
Yazıram dəftərə söz hesabımı.
İçimdə çəkirəm öz hesabımı.*

(“Söz hesabımı”)

Və yaxud:

*Qəliz bir dövranın əsirindəyəm,
Qaranlıq aləmin nəsirindəyəm,
Vəfasız dünyanın kəsirindəyəm,
Fələyim yorulub yatanda düşdüm.*

(“Bəxtimin gəmisi”)

Sevginin, məhəbbətin təsviri şair poeziyasının ən təqdirəlayiq epizodlarından biri sayılır. Şux baxışlı xanım və qızların nazlı yerişlərini, qamətlərini, şiltaq gülüşlərini, mehriban söhbət-sözlərini şairimizin qələmə aldığı əksər qoşmalarda, gərayılarda, qəzəllərdə şəfəqli surət kimi gözlərimizin önündə canlandırmasını görmək tez-tez olur. Həmin şirin bənzətmələr oxocuların üzəyinə yağ qədər hopub, əriyib yayılır və insanları qəlbən işiqlandırır - sevindirir:

*İsrail əl çəkməz telli dilbərdən,
Alib işvəsiylə ağlımı sərdən,
Oynadır belini gülüb səhərdən,
Dözəmməz üzəyim, vay beləsinə.
Tapılmaz qəmzədə tay beləsinə.*

(“Vay beləsinə”)

Və yaxud:

*Qara saçlarını tökübsən yana,
Parlayır, işıqdan göz qamaşdırır.
Afərindir sənin kimi canana,
Gözəllik surətdə üz qamaşdırır.*

*Xəyalım həmişə anacaq səni,
Axtarış, arayış sanacaq səni,
İztirab diksiniş danacaq səni,
Dərhal yoxa çıxma, iz qamaşdırır.*

(“Qamaşdırır”)

İsrail Nəsiboglu gözünü dünyaya açandan məktəbdə səkkizinci sinfi bitirənə kimi, Goyçənin o əzəmətli dağlarının qoynunda boy atmış və indiyə qədər dağların həmirtisini, ilqarını, havasını, suyunu və torpağını öz ruhunda hiss edərək yaşamışdır. Dağlarda olan saflığı cismində daşıyaraq, öz könül və iqbalmını tamamilə bu vüqara, qüdrətə bağlamışdır.

*İsrailəm, gəldim mehman,
Hey qalıram vurğun, heyran,
Dincəlməkdən doyammir can,
Nərəsində bu dağların.
Sinəsində bu dağların.*

(“Bu dağların”)
Və yaxud:

*Tələsirəm görüşünə
Dağlarımın, dağlarımın.
Ətəyinə, örusünə
Dağlarımın, dağlarımın.*

(“Dağlarımın”)
Və yaxud:

*Balasıyla ceyran yatar
Əzəmətli bu dağlarda.
Durna uçar qatar-qatar
Əzəmətli bu dağlarda.*

(“Əzəmətli bu dağlarda”)

Şairimizin bu **III cilddəki** kitabının içindəkilər, kitabı adına “Bu dağların etəyində” sözlərinə tam uyğun gəlir və təsadüfi hallandırılmamışdır. Güman edirəm ki, İsrail Nəsiboglunun bu kitabdakı şeirləri əldən-ələ, ağızdan-ağıza, dildən-dilə ötürülrək bütün dünyaya, əzəmətli daqlara öz əks-sədasi ni verəcək və qəlbərimizdə daimi yaşayacaq.

Ənvər Əhməd

*AYB-nin Qarabağ bölməsinin sədri,
Beynəlxalq Kadrlar Akademiyasının Akademiki.*

GÖYÇƏ

Duman keçir dağ başından,
Qurşaqlanıb belin, Gøyçə.
Yaz fəslində tər qaşından
Coşa gəlir selin, Gøyçə.

Dərələrin gül-çiçəkdir,
Çəmənlər ləçək-ləçəkdir,
Sevincimiz bir ətəkdir,
Ovsunlayır gülün, Gøyçə.

Binələrdə el şənlənir,
Ünsiyyətdə dil şənlənir,
Zil sazlarda tel şənlənir,
Naz atır qız-gəlin, Gøyçə.

Qayalardan qartal uçur,
Dost-tanışlar məni qucur,
Görməyirəm heç bir puçur,
Yoxdur tozun-külün, Gøyçə.

Göz canlıdır, seyri bir-bir,
Durnaların göz-qaş edir,
Bilməyirəm, hara gedir?
Tumarlanıb telin, Gøyçə.

Boz atların bərk kiknəşir,
Şənliklərin salır həşir,
Qoyun-quzu hey mələşir,
Nəşə verir çölün, Gøyçə.

Quzeylərdə vardı qarın,
Çirvələnib gözəl yarın,
Vəfahıdır düz ilqarın,
Rəngarəngdir ilin, Gøyçə.

Bulaqlardan diş qamaşır,
Ömürlərə il calaşır,
Çaylar axıb tez-tez daşır,
Sonaldır gölün, Göycə.

Ürəklərə qüvvət verir,
Bu mahala izzət verir,
Hər mehmana ləzzət verir
Gül ətirli yelin, Göycə.

Unutmaram camalını,
Al libaslı şən halını,
Dədə Ələsgər-Alını,
Nəğməlidir dilin, Göycə.

Uludur torpağın, adın,
Dərsini veribsən yadin,
Qərinədə türk soyadın,
Tarixdə yox felin, Göycə.

Uca dağlar qoşa-qoşa,
Təmtəraq içində yaşa,
Çekilsin hey adın başa,
Büdrəməsin elin, Göycə.

İsrailəm, fəxrim sənsən,
Xoşbəxtəm ki, sən - Vətənsən.
Hay istəsəm, hay verənsən.
Xoşdur mənə bəlin, Göycə.
Büdrəməsin elin, Göycə.

Göycə mahali
30.06.1986-ci il.



YANANDAN SONRA

Min fikirə, min xəyala dalıram,
Dünyanı düşünüb anandan sonra.
Hər zillətə, hər zülümə qalıram,
Doğrunu, düzgünü qanandan sonra.

Qarğalar göylərdə dövran eləyir,
Gədələr Allahdan şahlıq diləyir,
Külləri başıma nadan ələyir,
Zamanın tərsini sanandan sonra.

Fəqirə hörmət yox, biliyə qiymət,
Yarama məlhəm yox, dərdimə möhnət,
Yoldaşa hikmət yox, dostluğa mürvət,
Yaxşılıq sözünü danandan sonra.

İsrailəm, bu həyata gələli,
Görmədim qiymətsiz gövhəri, ləli,
Qoy məni öldürsün bir naşı əli,
Elimin oduna yanandan sonra.
Doğrunu, düzgünü qanandan sonra.

*Bakı şəhəri
22.04.1993-cü il.*

Bu daşların atışındı



HƏR İKİMİZ

Bir alovun iki dili,
Hər ikimiz, hər ikimiz.
Bir budağın iki gülü,
Hər ikimiz, hər ikimiz.

Bir çiçəkdə iki ləçək,
Bir arzuda iki istək,
Hər istəkdə iki gerçək,
Hər ikimiz, hər ikimiz.

Könüllərdən iki baxış,
Çəmənlərdə iki naxış,
Hər nəzərdən iki çıkış,
Hər ikimiz, hər ikimiz.

Hər uçuşda iki qanad,
Hər sevgidə iki inad,
İntizarda iki cinad,
Hər ikimiz, hər ikimiz.

İsrailəm, görən gözüm,
Həyəcanda söhbət-sözüm,
Məhəbbətdə özün-özüm,
Hər ikimiz, hər ikimiz.
Hər ikimiz, hər ikimiz.

*Türkiyə, Ankara şəhəri
07.08.2012-ci il.*



İsrail Nəsiboglu

GÖYÇƏ DAĞLARI

Yetim tək boynunu büküb, dayanıb,
Mahalsız boylanır Goyçə dağları.
Matəmə qərq olub, qara boyanıb,
Sarsılıb-hovlanır Goyçə dağları.

Qəhərdən öünü bürüyüb duman,
İtirmir ümidi, istəkdə güman,
Deyəsən, darıxıb bizlərsiz yaman,
Kövrəlib usanır Goyçə dağları.

Ayrılıq yorubdur əzəmətini,
Saxlayır ciynində zillət-çətinini,
Qatillər dağıdır var-sərvətini,
Tapdaqda talanır Goyçə dağları.

O bumbuz bulaqlar coşub çağlayır,
Ağır elim dözmür, hönkür ağlayır,
Çiskinlər soxulub, sinə dağlayır,
Çovguna calanır Goyçə dağları.

Həsrətlə gözünü yollara dikib,
Görünür, başınız çox bəla çekib!
Köksündə mənfurlar tikanlar əkib,
Yönündən qalanır Goyçə dağları.

Hayesi qoynundan atmağa durub,
Qüssəni sevincə qatmağa durub,
Qırılan əhdinə çatmağa durub,
Səf-səf sıralanır Goyçə dağları.

Əsən mehlərinə pənahımız var,
Tələsib çıxmağa günahımız var,
Tanrıya, dünyaya dərd-ahımız var,
Diksinib hey yanır Goyçə dağları.

Bu daşların atasıdır

Nəsiboğlu, oban oldu didərgin,
Çəkilməz ürəkdən nə kədər, nə kin,
Göyçəli - Goyçəsiz yaşamaz, çətin!
Yalnız vaxt yubanır, Göyçə dağları.
Tapdaqda talanır Göyçə dağları.

Gəncə şəhəri
31.05.2011-ci il.

İsrail Nəsiboğlu



AY PƏRVİN AZ!

Dəhan pətək, dilin olub bal kimi,
Edibsən divanə, can ay Pərvinaz!
Dayanıb durubsan öndə lal kimi,
İstəyimi yoxla, qan, ay Pərvinaz!

Müjdə çatdır pünhanıma gəlişdə,
Əhdimizə, peymanıma gəlişdə,
Gün çıxmamış sübhanıma gəlişdə,
Məhəbbət odunda yan, ay Pərvinaz!

Tilsimə salıbsan işvə-nazınla,
Oxşadın qəlbimi namə-yazınla,
Həzin nəğmələrlə, şən avazınla,
Qoydun ömrüründə şan, ay Pərvinaz!

Gəncliyində təravəti duysana?
Heyran olub səxavəti duysana?
Sevgimizdə ləyaqəti duysana?
Hicranı könlündən dan, ay Pərvinaz!

İxtiyar sahibi durdu sinəmdə,
Sənə tay olammaz xallı sənəm də,
Tərifini söylər qoca nənəm də,
Yapdin silinməz xoş an, ay Pərvinaz!

Yetərincə adətimi bilirsən,
Kefim yoxsa, qüssə-qəmi silirsən,
Dərdi bələb, hey üzümə gülürsən,
Aləmdə yaratdin san, ay Pərvinaz!

Nəsiboglu fəda verib özünü,
Unudammır kəlamını, sözünü,
Ovsunladın zilləyəndə gözünü,
Gözəllər qismində xan, ay Pərvinaz!
Qoydun ömrüründə şan, ay Pərvinaz!

*Bakı şəhəri
06.10.2012-ci il.*

Bu daşların atəsiyində

ÖLƏYDİM KAŞ

Daralıb səbir-qərarım,
Tez yanına gələydim kaş.
Sənsən bütün dövlət-varım,
Kədərləri siləydim kaş.

Qaranquş tək qanad açıb,
Çıraq kimi şolə saçıb,
Düz üstünə qaçıb-qaçıb,
Əhvalını biləydim kaş.


Darıxmışam, xoş sözünə,
Ovsunlayan qaş-gözünə,
Həm vəsfinə, həm üzünə
İztirabı dələydim kaş.

Zaman keçir, qəlb aralı,
Olubsan eşqin maralı,
Ürəyim dərddən yaralı,
Bu halima güləydim kaş.

İsrailə məlhəm gətir,
İmdadıma güman yetir,
Ümidimin sonu bitir,
Qollarında ölüydim kaş.
Əhvalını biləydim kaş.

İsrail Nəsiboglu

*Sankt-Peterburq
21.05.2006-ci il.*



ERMƏNİ!

*“Bu şeirimi xəyanətkarlıq nəticəsində Kəlbəcərin
asənlıqla erməni vandalları tərəfindən
işğalından sonra yazmışam.
Təssüflər olsun...”!*

Türk qardaşım deyib, salam verərdin,
Hani o yağlı dil, hani, erməni?
Rusdan silah alib, hücum çəkirsən,
Çox axıtma nahaq qanı, erməni!

Koroğlumun qilincidir belimdə,
Dədə Qorqud dilimdədir-dilimdə,
Qoç igidlər torpağımda, elimdə,
Vurar, yixar, yaxşı tanı, erməni!

Babəkimi unutmayın bir an da,
Şah Abbasdan təngə gəldi cahan da,
Teymurləngin adı qaldı hər yanda,
Dərin düşün bu dövranı, erməni!

Qarabağım, Kəlbəcərim sarsılmaz,
Bu tarixdi, ərənlərim sarsılmaz,
Türksoyumda əgil-sərim sarsılmaz,
Çox həmləmə bu ormanı, erməni!

Onu bil ki, qonşuluğun saxtadır,
BMT bilib, söhbətin nahaqdadır,
Sonun çatıb, işlərin çataqdadır,
Axır qurtar fitnə-fanı, erməni!

İsrailəm, hər sözümdə məna var,
Qeyrətli Azərim, bari cəm olar,
Ağilla, təmkinlə işlər aparar,
Əla verər imtahani, erməni!
Axır qurtar fitnə-fanı, erməni!

*Daşkənd şəhəri
24.04.1993-cü il.*

Bu daşlara atıvində

GƏLMƏDİN

Çətinliyə çox düşəndə,
Dar günümdə sən gəlmədin.
İztirablar bürüyəndə
Kənar düşdü dəm, gəlmədin.

Hicran məni yolda qoydu,
Çox talandım, məni soydu,
Bu sinəmi deşib oydu,
Hey töküldü qəm, gəlmədin.

Bağlarımı sar ələndi,
Ətrafıma mar ələndi,
Dağlarımı qar ələndi,
Duman çökdü, çən, gəlmədin.

Qapqaralıb asimanım,
Hey titrədi bu zamanım,
Qalmadı güvən-imanım,
Qismət dardır, kəm, gəlmədin.

Qaş-gözü atıb güləydin,
Bu dərdimi kaş biləydin,
Qüssələri tam siləydin,
Bir ataydın rəm, gəlmədin.

Sızıldayır ürəyim də,
Lazımsızdır gərəyim də,
Ox asılıb kürəyimdə,
Sazımda yox bəm, gəlmədin.

İsrailəm, həsrətim var,
Səadətim, izzətim var,
Sənə qarşı mürvətim var,
Düşüb saçə dən, gəlmədin.
Dar günümdə sən gəlmədin.

İsrail Nəsiboglu

*Sankt-Peterburg
21.05.1996-ci il.*

BU DAĞLARIN ƏTƏYİNDƏ

Xoşbəxtlikdən göz açmışam
 Bu dağların ətəyində.
 İməkləyib söz açmışam
 Bu dağların ətəyində.

Uşaqlığım şiltaq keçdi,
 Buz bulaqdan sular içdi,
 Dırmış çəkdi, biçin biçdi
 Bu dağların ətəyində.

Bənövşələr dərdim hərdən,
 Dəcəl idim ağıl-sərdən,
 Hey gəzərdim çıxıb tərdən
 Bu dağların ətəyində.

Qoyun-quzu otarardım,
 Əhvalıma dəm qatardım,
 Tonqal qurub, od çatardım
 Bu dağların ətəyində.

Tay-tuşumla sevinərdik,
 Mərcə girib deyinərdik,
 Xam at-daylağı minərdik
 Bu dağların ətəyində.

Kənar idik yamanlardan,
 Kədər-qəmdən, amanlardan,
 İstək gördüm zamanlardan
 Bu dağların ətəyində.

Sürüşərdik zirvələrdən,
 Əl çəkməzdik təpələrdən,
 Çəkinərdik dədələrdən
 Bu dağların ətəyində.

Oyunlarda yüz sayardıq,
Gözəllikdən uyuyardıq,
Şaxtalarla soyuyardıq
Bu dağların ətəyində.

Çılğın idik nərələrdən,
Ötüşərdik dərələrdən,
Hay tutardıq bərələrdən
Bu dağların ətəyində.

Yorulmazdıq yoxuşlarda,
Gəzişərdik yağışlarda,
Gülüşərdik çıxışlarda
Bu dağların ətəyində.

Məktəbmizdə dərs alardıq,
Suallardan söz salardıq,
Həm mehriban dost olardıq
Bu dağların ətəyində.

Müəllimə baş əyərdik,
Ali olmaq istəyərdik,
Sənət, dərsi söyləyərdik
Bu dağların ətəyində.

Beş alanda ruhlanardıq,
Ağsaqqaldan utanardıq,
Eyibləri hey danardıq
Bu dağların ətəyində.

Novruz gəldi - şənlənərdik,
Ocaqlarda yellənərdik,
Pusqlarda şellənərdik
Bu dağların ətəyində.

Toy olanda şadlanardıq,
Ləqəbmizlə adlanardıq,
Küsdüm deyib, yadlanardıq
Bu dağların ətəyində.

Bəs edərdik bir-birmizə,
Gədikləri gəzə-gəzə,
Danışardıq məzə-məzə
Bu dağların ətəyində.

Boran-tarda çox batardıq,
Hiss etmədən boy atardıq,
İstəkləri tam qatardıq
Bu dağların ətəyində.

Əlləşərdik, çalışardıq,
Hər iqlimə alışardıq,
Firavan günlər yaşardıq
Bu dağların ətəyində.

Bilinmədən keçir maraq,
Gözdə qalır min bir varaq,
Xəyallarda gəzir soraq
Bu dağların ətəyində.

Belə ötdü neçə illər,
Bütün aylar, hər fəsillər,
Boylanırmı o nəsillər
Bu dağların ətəyində?

Hər gələndə xatırlaram,
Soruşaram aram-aram,
Keçən olub ömür-param
Bu dağların ətəyində.

İsrailəm, gəzirəm mən,
Ürəyimi əzirəm mən,
Olanları sezirəm mən
Bu dağların ətəyində.
Bu dağların ətəyində.

Göyçə mahalı

27.08.1988-ci il.

İsrail Nəsiboglu



BƏXTİMİN GƏMİSİ

Taleyim çıxılmaz uçurumdadır,
 Əlimi qismətə atanda düşdüm.
 Bilmirəm bu nədir, nə qurumdadır?
 Qəhəri boğazda tutanda düşdüm.

Gəzirdim yiğvalın ah-amanında,
 Qəmgin əhvalimin tən yamanında,
 Vaxtın ölçüsünün tərs zamanında,
 Qismən məqsədimə çatanda düşdüm.

Yenicə ayağa durmaq istədim,
 Arzumu təzədən qurmaq istədim,
 Yararsız dövranı yormaq istədim,
 Kədəri sevincə qatanda düşdüm.

Qəliz bir dövranın əsirindəyəm,
 Qaranlıq aləmin nəsirindəyəm,
 Vəfasız dünyanın kəsirindəyəm,
 Fələyim yorulub yatanda düşdüm.

İsrailəm, sarsılmaram dar anda,
 Ümidsiz halımda, çıskın dumanda,
 Üzüb çıxmaq üçün dərya, ümmando,
 Bəxtimin gəmisi batanda düşdüm.
 Əlimi qismətə atanda düşdüm.

*Bakı şəhəri
 25.03.2003-cü il.*

Bu daşların atışındı



VƏFADARI SEVMİŞƏM

Nahar vaxtı alagözlü,
Yetkin xumarı sevmişəm.
Söhbətində şirin sözlü,
Güllü növbarı sevmişəm.

İşvə atıb tənə vuran,
Eşqisində kəmənd quran,
Məhəbbətdə qəlblər yoran
Nazlı nigarı sevmişəm.

İşarəmi qanan dərhal,
Könülümə eyləyən hal,
İstəyimə qılan minval
Gözəl lilparı sevmişəm.

Gülüşündə şimşek çaxan,
Gizli durub, oğrun baxan,
Dərdlərimə məlhəm yaxan
Düz etibarı sevmişəm.

Ürəyimi tezcə alan,
Nəgmə qoşub mahnı çalan,
İsrailə həmdəm qalan
Bir vəfadarı sevmişəm.
Nazlı nigarı sevmişəm.

İsrail Nəsihoglu

Bakı şəhəri
14.02.2010-cu il.



ATA, SƏNİN QADAN ALIM!

*“Bu şeirimi nakam Ananın ölümündən sonra,
Anamsız qalan sevimli Atama yazmışam!
Allah onlara rəhmət eləsin! Ruhları
qoy nurla dolsun”!*

Sən baharım, həm yazımsan,
Şux mahnilı avazımsan,
Həm çoxumsan, həm azımsan,
Boş vaxtimda xoş xəyalım.
Ata, sənin qadan alım!

Həyatımın gözü oldun,
Məqsədimin özü oldun,
Doğru yolda sözü oldun,
Düşüncədə sər-kamalım.
Ata, sənin qadan alım!

Fərəhimdə qol-qanadsan,
Namus, qeyrət, mərd-inadsan,
Şan-şöhrətdə, fəxri adsan,
Sərvət-varım, sən əhvalım.
Ata, sənin qadan alım!

Həyat çətin, yollar çıñqlı,
Arzu ötkəm, könül yanğılı,
Sürünmərəm inql-inqlı,
Möhkəm arxam, möhkəm dalım.
Ata, sənin qadan alım!

Nəsihətdə cəmi verdin,
Tar-kamanda bəmi verdin,
Ömrüm boyu kami verdin,
Mənim ləziz şəkər-balım.
Ata, sənin qadan alım!

Bu daşların atışında

Çətinliyi səndə gördüm,
 Mətinliyi səndə gördüm,
 Bütünlüyü səndə gördüm,
 Keçmiş günü yada salım..!
 Ata, sənin qadan alım.

İsrailəm, yorulmaram,
 Axınlardan heç qalmaram,
 Birbaşa yox, aram-aram
 Zirvələrə qoy ucalım.
 Ata, sənin qadan alım!
 Ata, sənin qadan alım!

Göyçə mahali
15.11.1978-ci il.

İsrail Nəsiboglu



SÖZ HESABIMI

Namərdlər bilməsin, deyib dərdimi,
İçimdə çəkirəm öz hesabımı.
Yadlarım anlamır, güvənmış kimi,
Yoxlayıb düzürəm düz hesabımı.

Amansız yollardan zorla keçmişəm,
Qismətimdə acı şərbət içmişəm,
Bağ-bağçamda tikan-kosu biçmişəm,
Əyilib yiğiram tez hesabımı.

Taleyin qəsdinə hey ilişirəm,
Nahaq dərgahında yanıb-bisirəm,
Hırsımdən səbrimi vurub-deşirəm,
Qəfildən peyda ol, poz hesabımı.

Cığırım əyridir, yoxuşum çətin,
Arayıb görmədim bütövlük, mətin,
Qəlbə qul eyləyən cılız adətin,
Çəkirəm yaddaşa yüz hesabımı.

Həyat kimlərindir daimi, qardaş?
Qardan daş olmayırlar, daşdansa - qar, daş,
Tanrı həndəvərdə saxlamır sirdaş,
İndi çox fikirləş, yoz hesabımı.

Neyləyim? Əbədi heç nə qalanmır,
Könül sınisə da, bir də calanmır,
Keçən günlərimiz geri dolanmır,
Ömürün sonunda sez hesabımı.

Dəhşətdən boylanır arabir bəndə,
Fələyin atlığı düşür kəməndə,
Dünyadan köçəndə, haqlar gələndə
Dar çətən içində üz hesabımı.

İsrail aldanmaz qızıl-gövhərə,
 Suyu bulandırır naşı min kərə,
 Ağıl-dərrakəmlə batıb qan-tərə,
 Yazırəm dəftərə söz hesabımı.
 İçimdə çəkirəm öz hesabımı.

*Bakı şəhəri
 09.04.2011-ci il*

İsrail Nəsiboglu



YAZARAMMI HEÇ

Yoldaşı-sırdaşı, dostlar, dar gündə,
Aldadıb ayağa atarammı heç.
Həyatın axınlı yollarında mən
Göz yumub bir yerdə yatarammı heç.

Duyub düşünürəm axşamlar qəhər,
Ürəyim odlanır, olur birtəhər,
Dar gündə ümidi olsa sübh-səhər,
Çətin bir ayaqda qalarammı heç.

Yaxşını yamandan seçməz bəzisi,
Doğrunu, düzgünü deməz bəzisi,
Cörəyni qabaqdan yeməz bəzisi,
Beləsin adam tək sayarammı heç.

Tamam əyriliyi deyəsən gərək,
Nahaqkı dibindən əyəsən gərək,
Öz alın təriylə yeyəsən gərək,
Nanıma naşılar qatarammı heç.

Qarğı da çox yaşar, nədir qiyməti?
Dəyərsiz insanın yoxdur hörməti!
Mənasız mətləbi, yalan söhbəti
Doğru fikirlərdə anarammı heç.

Payızsız sərt qışa, qışsız bahara,
Qayasız, zirvəsiz uca dağlara,
Qoşmasız, qəzəlsiz kamana, tara,
Vəfasız gözələ uyarammı heç.

İsrail, həyatı duy sən bircə an,
Gör nələr yaratmış vəfasız zaman!
Eşqi boş əyləncə sananı, bil, qan,
Kiçik bir dastana yazarammı heç.
Beləsin adam tək sayarammı heç.

*Daşkənd şəhəri
20.04.1979-cu il.*

Bu daşların atışındı

FƏĞAN EYLƏDİ

Bir dilbərə bel bağladım,
Üstümə tufan eylədi.
Qəlbimdə yanıb-çağladım,
Əhvalı yaman eylədi.

Hey çalışdım, yola gəlsin,
Əl atanda qola gəlsin,
Həm sağıma, sola gəlsin,
Eşqimdə aman eylədi.

Nazi artır, heç dayanmır,
Hissiyatda bir oyanmır,
Həvəs atıb al boyanmır,
Bağrımı qan-qan eylədi.

Arzusu çox yaradandan,
Sadəlövhük çıxmır ondan,
Nəzərimdə olan andan
Könlü pərişan eylədi.

Rəhmi gəlmir mən, yazığa,
Qəm-kədəri yiğə-yığa
Atdı bəxti haqsızlığa,
Aləmdə hədyan eylədi.

Çəkinmədi Allahından,
Qurandakı billahından,
Eşqin qopan hey ahından,
Əqlimə divan eylədi.

İsrailəm, oldum dəli,
Çor yerinə dedim: - Bəli.
Görmədiyim bəd əməli
Tuşladı, fəğan eylədi.
Üstümə tufan eylədi.

*Sankt-Peterburg
11.02.1996-ci il.*

ÖMÜR YOLLARINDA

*“Sevimli, istəkli Anamın nakam ölümünə
ithaf edirəm! Ruhu qoy nurla dolsun!
Allah rəhmət eləsin”!*

Bütün həyatımın amalı, canı,
Arzusu, diləyi söndü könlümün.
Coşqunlu dalğası, kövrək kamanı,
Niskinli bəd hali dindi könlümün.

Bahar nəfəsliydim arzu, əməldə,
Yıxılmaz bənd idim ümmanda, seldə,
Daşqın, dərin idim möhkəm təməldə,
Məqsədi, amalı çöndü könlümün.

Ömür yollarında ağrıdı başım,
Axıdı, dayanmadı gözdə göz yaşam,
Ana, bəhrəsizdir erkən, gənc yaşam,
Bəxt məni görəndə sindi könlümün.

İsrail, bu nə hal, bu nə çıxışdı,
Bütün həyat yolun qardı, yağışdı,
Görürəm, ürəyin amansız qışdı,
Ağılı, idrakı çəndi könlümün.
Arzusu, diləyi söndü könlümün.

*Göyçə mahalı
08.09.1978-ci il.*



Bu daşların atlıyindı

A QARDAŞIM

Bu dünyada axınlardan
Heç qalmayaq, a qardaşım.
Nakişidən, hər nadandan
Dərs almayaq, a qardaşım.

Sevək elin adətini,
Görək bərki, hər çətini,
Seçək bütövü, mətini,
Kal olmayaq, a qardaşım.

Bir-birmizin arxasında,
Çəkinməyək hər bir yanda,
Duraq dürüst, qəliz anda
Möhkəm dayaq, a qardaşım.

Gəlin verək biz əl-ələ,
Uymayaq boş fitnə-felə,
Bu dünyada elə-belə,
Yaşamayaq, a qardaşım.

İsrailəm, dedim sərin,
Tamam işi düşün dərin,
Bir gün verər qoşa zərin,
Gəl durmayaq, a qardaşım.
Kal olmayaq, a qardaşım.

*Daşkənd şəhəri
15.05.1984-cü il.*



DAĞLAR

Ağ örpəyin çox yaraşır başına,
Görürəm sinəndə elləri, dağlar.
Seyrə çıxıb, vəsf eylədim qasına
Dumandan burulan telləri, dağlar.

Təbiət bəzəyib xoş məlalını,
Gülzara döndərib tər camalını,
Şəfəqlər boyadır abi halını,
Çəkibdir hüsnünə tulləri, dağlar.

Buludlar calaşır qayalarında,
Qartallar dolaşır qayalarında,
Ruhum başqalaşır qayalarında,
Gəzirəm gədikdə belləri, dağlar.

Zirvənə qalxanda coşuram təbdən,
Çıxıram özümdən, qalxıb tələbdən,
Əhvalım sağalır, doyuram həbdən,
Duyuram ətirli yelləri, dağlar.

Sevinclər, gülüşlər karıxmaz edir,
Gələn qonaqların darıxmaz edir,
Tanrı rəvac verib, qarıxmaz edir,
Əzəmet oynadır əlləri, dağlar.

Çağlayan bulaqlar zümzümə salır,
Köklənən saz-tarlar cəngilər çalır,
Könüllər şellənir, xəyalə dalır,
Səpibsən önumə gülləri, dağlar.

Tükənmək bilməyir sərvətin, varın,
Görkəmli görünür əhdin, ilqarın,
Quzeydə yiğlib dən-dəndir qarın,
Əriyib, yaradır selləri, dağlar.

Qocaman tarixdə lap çoxdur yaşın,
 Şahidi olubsan vuruş-savaşın,
 Sırr kimi saxlayır özündə daşın,
 Belə ötürürsən illəri, dağlar.

Baxmırısan naşıya, tügyan salana,
 Keçmiş korlayıb hədyan salana,
 Ormanı küsdürüb, giryana salana,
 Qovursan özündən felləri, dağlar.

Nəsiboglu qalxıb-enir cığırda,
 Elatin hay salır sürü-naxırda?
 Qucamaq olarmı sonda, axırda?
 Əlvidan göynədir dilləri, dağlar.
 Əzəmet oynadır əlləri, dağlar.

Göyçə mahalı
 29.06.1987-ci il.



VAR OLMAZ

Həyata kəc baxan, məncə, insanların
Ağıl, vicdan deyilən sözü var olmaz.
Vətənin qədrini bilməz adamın
Adı el içində düz ilqar olmaz.

Yolçusan, yoldaşla düz rəftar elə,
Mənasız boş sözü gətirmə dilə,
Uyma bu dünyada hər fitnə-felə,
İnan, ismin aralıqda xar olmaz.

Biqeyrət qohumdan, qəddar düşmandan,
Ərköyün övladdan, qorxaq nadandan,
Danışma, dindirmə, kənar ol ondan,
Fəqət geniş dünya sənə dar olmaz.

Bəziləri xeyir verməz heç kəsə,
Onunla-bununla girər bəs-bəsə,
Ucalanı tez keçirər nəfəsə,
Bil ki, beləsinə hörmət yar olmaz.

İsrailəm, mən də yazıram, bilin,
Qaydasını görəm kələkbaz təlin,
Müxənnət, dələduz, nankor, əfəlin
Kökündə, nəslində şöhrət car olmaz.
Adı el içində düz ilqar olmaz.

*Göyçə mahalı
29.01.1977-ci il.*

Bu daşların atlıyindı



FİRƏNGİZ

Tam sərasər bəzənibsən,
Çıxıbsan çölə, Firəngiz!
Addıminla düzənibsən,
Cavansan hələ, Firəngiz!

Qəmləri yiğma gözünə,
Valehəm söhbət-sözünə,
Qurban olaram özünə,
Dəhanda dilə, Firəngiz!

Qəddin qiyamət qoparır,
Əqlimi sərdən aparır,
Sinən qabağa qabarır,
Ver qoşa gilə, Firəngiz!

Könlümü hey salma zara,
Durmuşam yolda avara,
Qaldım yalvara-yalvara,
Eyləmə kölə, Firəngiz!

Mən, yazığa, pənah yetir,
Dərdlərimi tamam itir,
Həvəsimə inam gətir,
Əl atma felə, Firəngiz!

Görüşü sabaha salma,
İstəyi günaha salma,
İsraili aha salma,
Qoyma tez ölü, Firəngiz!
Eyləmə kölə, Firəngiz!

İsrail Nəsiboglu

Gəncə şəhəri
19.04.1994-cü il.

APARMA ANAMI

*“Bu şeirimi öziz, nakam Anamın
ölümüne ithaf edirəm”!*

Dilləndir fələyim, kamanı dindir,
Könlümdə bəslənən söz inciməsin.
Elə yarat, elə qur ki, dünyada
Xeyallar gəzdirən göz inciməsin.

Aparma Anamı, yalvarıram mən!
Bütün varlığımdır, özün bilirsən.
Güzəştə getməsən o közü hərdən,
Basanda yarama köz inciməsin.

İsrail, çox da sən yalvar-yaxar ki,
Fələyin o qədər işləri var ki!
Onda aparırsan, elə apar ki,
Getdiyi yollarda iz inciməsin.
Basanda yarama köz inciməsin.

*Göyçə mahalı
09.09.1978-ci il.*



Bu dağlara atıyalı

BU DAĞLARIN

Qatarlanıb uçur duman
Zirvəsində bu dağların.
Fərəhlənib qopur güman
Ləhcəsində bu dağların.

Parlaq günəş şəfəq saçır,
Quzeylərdə çiçək açır,
Qoşa-qoşa ceyran qaçıır
Sinəsində bu dağların.

Yoxuşlarda imtiyaz var,
Nəzərimdə bahar, yaz var,
Nəğmə dolu bəmli saz var
Nəfəsində bu dağların.

Bulaqları zəngulədə,
Xəyalimdə gəzir dədə,
Bülbül süzür al dərədə
Cəhcəsində bu dağların.

Zümzüməsi qalxır göyə,
Mehi dəyir üz-sinəyə,
Əks-səda düşür neyə
Xoş səsində bu dağların.

Sevincimiz həddin aşır,
Ömürə-ömrə calaşır,
Gülən gözlər tam saflaşır
Qibləsində bu dağların.

İsrailəm, gəldim mehman,
Hey qalıram vurğun, heyran,
Dincəlməkdən doyamır can
Nərəsində bu dağların.
Sinəsində bu dağların.

*Oğuz rayonu
23.04.2011-ci il.*

ALMA AĞACI

*“Bu şeirimi Göyçə mahalının İnəkdağ kəndinin
yaxınlığında Dərə qoynunda tək yerləşən
Alma ağacı ocağına həsr etmişəm”!*

İnəkdağ kəndinin Dərə qoynunda,
Şax, möhkəm dayanıb Alma ağacı.
Çinqılı, qayalı dağlar boynunda,
Çiçəyə boyanıb Alma ağacı.

Onun qüdrətində Rəbbimin rəhmi,
Qurani Kərimin qoyduğu vəhmi,
Bütün Göyçə elin yapdığı fəhmi
Cisimə calanıb, Alma ağacı.

Özü tək qalıbdır Tanrıdan bizə,
Daim yol göstərir ibadətmizə,
Möcüzə yaradır kəm bəxtimizə,
Cənnətdən oyanıb Alma ağacı.

Ətrafi ocaqdır, özü bir pirdir,
Anlamaq olmayırlar, sınağı sirdir,
İlahi qüvvədən gələn tədbirdir,
Tarixlər dolanıb Alma ağacı.

Nəsiboğlu səcd eyləyir önündə,
Bəşəriyyət mat qalib qamət, sinində,
Türksoyumun ruhu gəzir çinində,
Niyyəti hey anıb Alma ağacı.
Şax, möhkəm dayanıb Alma ağacı.

*Göyçə mahali
28.06.1986-ci il.*



Bu daşların atışında

AĞRIN ALIM

Giley etmə görüşəndə,
Bir sevin, gül, ağrin alım.
Pilləkəndən tez düşəndə,
Qaçaraq gəl, ağrin alım.

Kədər-qəmi anlamayaq,
Özümüzü danlamayaq,
O dediyin sözlər bayaq
Əladır, bil, ağrin alım.

Üstümüzə zər ələnsin,
Al çiçəklər səpələnsin,
Xonçamıza nur bələnsin,
Hicranı sil, ağrin alım.

Bağçamızda uçsun bülbül,
Ətir versin aldığım gül,
Qoy şadlansın bu oba, el,
Tək məni dil, ağrin alım.

İsrailəm, qəlbim-özüm,
Sənə heyran olan gözüm,
Bir ay belə nədir, dözüm!
Qurbanı il, ağrin alım.
Hicranı sil, ağrin alım.

*Sankt-Peterburg
17.12.1996-ci il.*

İsrail Nəsiboglu



XƏYANƏTİ YANDIRIR

Şeytan biçimində dolanır qəfil,
Ünsiyyətdə söz-söhbəti yandırır.
Dərrakəsiz başla işlədir əqil,
Ortalıqda səxavəti yandırır.

Uydurur özündən yalan kəlmələr,
Toxuyur yönəmsiz naxış-ilmələr,
Törədir, çıxarır yersiz güləmələr,
Məssəvində dəyanəti yandırır.

Qafasında çox fırladır böhtani,
İtirir məqamı, qoymur imkani,
Boğaza yiğibdir bütün məkanı,
Mürvətində kəraməti yandırır.

Bəd ayaqda atib qaçıq aradan,
Baş açammır ondan Qurub-Yaradan,
Əl çəkmir, vicedansız, cizma-qaradan,
Məşvərətdə ədaləti yandırır.

Önündə o yekə tiri görməyir,
Dürüst-məharətdə iri görməyir,
Sınaqlı ocağı, piri görməyir,
İnamında ibadəti yandırır.

Ürəyi xaindir, qəlbisə murdar,
Yaşamaq tərzində həm düşünür dar,
Yoxdur nə qeyrəti, əqidəsi, ar,
Niyətində zəmanəti yandırır.

Varı, vəzifəni lap uca sanır,
Yığlığı mirası danır hey danır,
Paxilliq qismində içindən yanır,
Hikkəsindən mətanəti yandırır.

Doğrunu dinləmək sərf etmir ona,
 Eyləyir min sıfət, girir yüz dona,
 Cümləni tez qırır, çatdırır sona,
 Əməlində ləyaqəti yandırır.

İsrailəm, tənqidimi bilməyir,
 Mənliyindən pis niyyəti silməyir,
 Nəsihəti, məsləhəti dilməyir,
 İbrətində xəyanəti yandırır.
 Ortalıqda səxavəti yandırır.

Bakı şəhəri
30.08.2011-ci il.

İsrail Nəsiboglu



ƏLVANLAŞIR DƏRƏLƏR

Yaşılbaş sonasıyla
Əlvanlaşır dərələr.
Gözəllər anasıyla
Ovsunlaşır dərələr.

Qayası hamar-hamar,
Dağlardan həyan umar,
Yamacı damar-damar
Yaşillaşır dərələr.

Bulaqları nəğmədə,
Buraxmir kədər, hədə,
Qəlbimizdə hələ də
Hey dolaşır dərələr.

Tüstülənir köz, ocaq,
Çiçəklər qucaq-qucaq,
Fərəhiylə hər bucaq
Sevdalaşır dərələr.

Zövq oxşanır özümdə,
Söhbətimdə, sözümdə,
Sevinc tutan gözümdə
Həddi aşır dərələr.

Qızları dəstə-dəstə,
Nazları bəstə-bəstə,
Gülüşləri həvəsdə,
Coşub-daşır dərələr.

Nəsiboğlu şənlənir,
El-obalar şenlənir,
Sazda cəngi dinlənir,
VidalAŞIR dərələr.
Əlvanlaşır dərələr.

*Göyçə mahali
23.06.1986-ci il.*

Bu daşları atıvində

MƏNASI VAR

Hər bir dərdin - öz dərmanı,
 Hər tarın öz havası var.
 Hər gəlişin - öz gedisi,
 Hər baxışın mənası var.

Hər torpağın - öz milləti,
 Ömür boyu dəyanəti,
 Ata-baba, el adəti,
 Həyatda bir qaydası var.

Hər xalının - öz naxışı,
 Hər kəkliyin - öz uçusu,
 Hər gəlinin - öz çıxışı,
 Toydan qabaq hənəsi var.

Sığal verən gözəllərin,
 O gözlərin, o tellərin,
 O bədənin, o əllərin
 Yaxşı-yaxşı ədasi var.

Hər bir sazin - öz ahəngi,
 Hər igidin - adı, cəngi,
 Hər qoşmanın - öz diltəngi,
 İsrail tək sədası var.
 Hər baxışın mənası var.

*Sankt-Peterburq
 26.07.1998-ci il.*



İsrail Nəsiboglu

ANA - VƏTƏN ƏZİZDİR

Bu dünyada iki nemət:
 Biri Vətən, biri Ana
 əzizdir.

Biri əbədidir, biri daimi,
 Ancaq bunları düz qanana
 əzizdir.

Əbədisi nədir? Daimi nədir?
 Söyləsəm bir-bir!
 Əsla, həqiqəti demək o qədər də
 çətin deyildir.

Əbədiyyat, sevimli anamız,
 sinəmizdə coşan qanımız,
 ömrümüzdən keçən anımız,
 cismimizdəki canımız,
 ruhumuz, imanımız.

Doqquz ay, doqquzca gün
 Bizi öz bətnində saxlayan,
 bəsləyən
 anamız.

Bizi həmişə doğru yola
 erkən ikən
 tez səsləyən
 anamız

Əzizdir! Bəli, olduqca,
 özünü duydugca,
 mümkünə, doyunca!

Qismət olsa, çoxlu-çoxlu
 laylasında uyunca,
 dünyamız boyunca,
 Adı durduqca..!

Təlatümlü dalğaların
 çırpıntısı tək,
 Ürəyi tez-tez bizim
 üstümüzdə
 çırpinan,

Axşamdan
 sübhədək
 hər bir an
 yatmayan!

Yoxuşların çətin çıqlırlarında
 nəfəsi, xeyali bizimlə qaçan,

Günəş təki ömür yollarımıza
şöləli işıqlar
saçan,
Köksümüzü ovsunlayan,
qəlbimizi pərvazlandıran,
açan
Anamız əzizdir!
Sevgisi, məhəbbəti
coşub-daşan dənizdir.
Vətən öz müqəddəsliyi ilə
sarsılmayan bənizdir.
Bütün məmləkətə,
obaya, elə,
kükrəyən selə,
al-əlvan çəmənə, çıçəyə, gülə,
oxuyan bülbü'lə,
açan sünbü'lə,
öz nitqiylə danışan dilə
əzizdir.
Keşikdə duran əsgərə,
qazilan səngərə,
fəhləyə, cilingərə,
Qorxmaz igidlərə,
nərə,
Həkimə, müəllimlərə,
mühəndis-alimlərə,
Bütün kəsə, nələrə,
Vuran əroğlu-ərə
töhfələrindən xoşbəxtlikləri
dərə-dərə
Ana - Vətən, Vətən - Ana əzizdir.
Olduqca hər məkana,
zamana
safdır, öndən-önə, dindən-dinə təmizdir.
Həmişəlik hər insana,
hər insana
yenə-yenə
əzizdir!
Dönə-dönə
əzizdir!

*Daşkənd şəhəri
30.04.1979-cu il.*

ARZULAR

İstəyim-istekdir, həvəsim-həvəs,
 Axıra çatırımı gələn arzular..?
 Qarşında görünür gərəzsiz əbəs,
 Sixılır, təntiyir gülən arzular.

Ağ atın üstündə qaçmaq istəyir,
 Qartal tək göylərdə uçmaq istəyir,
 Qisməti axtarıb qucmaq istəyir
 Qəhəri, kədəri silən arzular.

Təlatüm baş verib qovur boranı,
 Günəşdən pay umub yarır qaranı,
 Qatır bir-birinə dağı, aranı
 Düşmənin gözünü dələn arzular.

Ürəymi anlayıb-sanır həmişə,
 İztirab sözünü danır həmişə,
 Məni başa düşüb qanır həmişə
 Qədir-qiyətimi bilən arzular.

İsrail çalışır yetirsin dada,
 Fələkdən bac alıb hey gedir bada,
 Bildirmir əhvalı kimsəyə, yada,
 Qalır özlüyümdə ölən arzular.
 Axıra çatırımı gələn arzular..?

*Bakı şəhəri
 19.10.2009-cu il.*



Bu daşların atışlarında

SƏNƏ QURBAN

Gülüşünlə can alırsan,
Gülər üzüm sənə qurban.
Xəyallara tez dalırsan,
Baxan gözüm sənə qurban.

Məhəbbətin ilk surəti,
Həm mənası, həm mürvəti,
Həm isməti, həm söhbəti,
Şirin sözüm sənə qurban.

Dediynlə azaram mən,
İntizarı pozaram mən,
Tərifini yazaram mən,
Qələm-yazım sənə qurban.

Çor da desən, can deyərəm,
Hey usanıb baş əyərəm,
Ruhumu sənlə öyərəm,
Canım, özüm sənə qurban.

İsrailəm, aman çöküb,
Dastanıma yaman çöküb,
Ürəyimə güman çöküb,
Telli sazım sənə qurban.
Canım, özüm sənə qurban.

*Bakı şəhəri
18.03.2004-cü il.*



YAŞA-YAŞA, TÜRK DÜNYASI!

Bir millətik, iki dövlət,
Yaşa-yaşa, Türk dünyası!
Ayrılmazlıq, əlbət-əlbət,
Yaşa-yaşa, Türk dünyası!

Dinimiz bir, canımız bir.
Ürəyimiz-qanımız bir,
Zəfər deyən şanımız bir,
Yaşa-yaşa, Türk dünyası!

Soyadımız - Türk elidir,
Qərinəmiz - Türk ilidir,
Ana dilim - Türk dilidir,
Yaşa-yaşa, Türk dünyası!

Dədə Qorqud ırsimdədir,
Atatürküm kürsümdədir,
İntiqamım hirsimdədir,
Yaşa-yaşa, Türk dünyası!

Qoç Koroğlu nərəsi var,
Çənlibeldə dərəsi var,
Basılmayan bərəsi var,
Yaşa-yaşa, Türk dünyası!

Nizamilər, Fizulilər,
Ölməz Akın, Nəvailər,
Minlərlədir, nələr-nələr..!
Yaşa-yaşa, Türk dünyası!

Qədim Oğuz bizdən gəlib,
Yapdiğimiz dizdən gəlib,
Qoyduğumuz izdən gəlib,
Yaşa-yaşa, Türk dünyası!

Dağlarımın çoxdur yaşı,
Əyilməzdir uca başı,
Soraq verir hər bir daşı,
Yaşa-yaşa, Türk dünyası!

Ulu diyar-Vətənimdir,
Şan-şöhrətlər ilk mənimdir,
Türküstənim məskənimdir,
Yaşa-yaşa, Türk dünyası!

Dayağında Azərbaycan
Əsircəməz yolunda can,
Hər hayına deyər: - Haycan!
Yaşa-yaşa, Türk dünyası!

Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Türkmenistan,
Başqırdıstan, Tatarıstan,
Yaşa-yaşa, Türk dünyası!

Qaqauzlar, Çulumlarım,
Tuvalılar, Yakutlarım,
Monqolqazax, Dolqanlarım,
Yaşa-yaşa, Türk dünyası!

Ufilərim, Tavlarlarım,
Xəzərilər, Balkarlarım,
Hunular, Naqaybaklarım,
Yaşa-yaşa, Türk dünyası!

Sabirlərim, Qumuqlarım,
Qaraçaylı, Naqaylarım,
Həzarılar, Tovollarım,
Yaşa-yaşa, Türk dünyası!

Ahistalar, Sarmatlarım,
Qansızlılar, Çuvaşlarım,
Krımtatar, Uyğurlarım,
Yaşa-yaşa, Türk dünyası!

Urum-Qıpçaq, Barlaslarım,
Kumandinlər, Çelqanlarım,
Qarayaqublu, Şorlarım,
Yaşa-yaşa, Türk dünyası!

Sarıuygur, Haqaslarım,
Qaraqalpaq, Baykallarım,
Sibirtatar, Salarlarım,
Yaşa-yaşa, Türk dünyası!

Telengitlər, Tubalarım,
Sibirilər, Osmanlarım,
Tüyürktatar, Altaylarım,
Yaşa-yaşa, Türk dünyası!

Krimçaqlar, Nukratlarım,
Əfözbəklər, Saklarlarım,
Calayırlar, Qaşqaylarım,
Yaşa-yaşa, Türk dünyası!

Basmillilar, Saqayalarım,
Bayatilar, Ayrimlarım,
Berendeyin, Bulqarlarım,
Yaşa-yaşa, Türk dünyası!

Qaraqlıçı, Tüyürklərim,
Volbolqarı, Dinlinlərim,
Arınça, Qaraginlərim,
Yaşa-yaşa, Türk dünyası!

Özqazaxlar, Xotanlarım,
Qarapapaq, Tamqalarım,
Bunturkilər, Qarluklarım,
Yaşa-yaşa, Türk dünyası!

Akasirlər, Həcərilər,
Qızılbaşlar, Quraginlər,
Qarabolqar, Kərəntilər,
Yaşa-yaşa, Türk dünyası!

Kök-monçaqlılar, Xorezmliər,
Alabuğatlar, Seberilər,
Tarançilar, Çenqellilər,
Yaşa-yaşa, Türk dünyası!

Qaraqulaq, Noqaylarım,
Yenqırğızı, Sartılarım,
Rusqazağı, Laqaylarım,
Yaşa-yaşa, Türk dünyası!

Tuv tadcini, Selcuklarım,
Sibirqırğız, Qıpçaqlarım,
Kitqazağım, Yaylaqlarım,
Yaşa-yaşa, Türk dünyası!

Saxailər, Quzılırlar,
Fuyusqırqız, Xobiylılar,
Qimaqılər, Qaraqaşlar,
Yaşa-yaşa, Türk dünyası!

Teymurdaşım, Piçaqçılar,
Qaragözlüm, Hovudarlar,
Kəntərlilər, Qataqanlar,
Yaşa-yaşa, Türk dünyası!

Krimçanlar, Torkilərim,
Turuxmənlər, Minqilərim,
Qaradağlı, Kərküklərim,
Yaşa-yaşa, Türk dünyası!

Sirtürklərim, Yuryuklərim,
Peçeneçi, Qovularım,
Türki-şato, Xunnularım,
Yaşa-yaşa, Türk dünyası!

Kensadaclar, Mergitlilər,
Şıbir-ayqır, İtelilər,
Jastabanlar, Cadiklilər,
Yaşa-yaşa, Türk dünyası!

Cantekeylər, Qaraqaslar,
Şimoyınlar, Sarıbaslar,
Şeruçilər, Molxılılar,
Yaşa-yaşa, Türk dünyası!

Kazantatar, Oğuzlarım,
Hacalılar, Urumlarım,
Qəraimlər, Kıpızlarım,
Yaşa-yaşa, Türk dünyası!

Quruqanlı, Komasinlər,
Tovollarım, Nuşibilər,
Usunular, Kidanilər,
Yaşa-yaşa, Türk dünyası!

Teleutlar, Tyürkyütlərim
Baraba tatar, Barsillərim,
Qaramanlı, Esgillərim,
Yaşa-yaşa, Türk dünyası!

Bayatoğuz, Duvalarım,
Qarayuryuq, Xobiylarım,
Tabqaçılər, Dulularım,
Yaşa-yaşa, Türk dünyası!

Qanqarilar, Çaqatanlar,
Beltirilər, Koybahılar,
Yurtqaltataylar, Kipryotlar,
Yaşa-yaşa, Türk dünyası!

Hələdlilər, Sayanhılar,
Kyurinlilər, Orxanhılar,
Kiçinlilər, Bardımlılar,
Yaşa-yaşa, Türk dünyası!

Qamaşılar, Polovçılar,
Qaragınlər, Qasımlılar,
Dürtüllülər, Avarılar,
Yaşa-yaşa, Türk dünyası!

Qaraqlıbuk, Uzılırlar,
Kuramınlər, Bahalılar,
Nəfərilər, Eynanlılar,
Yaşa-yaşa, Türk dünyası!

Çuqay-Şato, Tüyürqəşlər,
Uryaxhaylı, Misarılər,
Aynallılar, Teletlilər,
Yaşa-yaşa, Türk dünyası!

Qəddar qatil batmaz mənə,
Qorxub mərmi atmaz mənə,
Şücaətdə çatmaz mənə,
Yaşa-yaşa, Türk dünyası!

Səngərlərdə sinə gərdin,
Yağını qəflətən sərdin,
Böyük məskən sənin dərdin,
Yaşa-yaşa, Türk dünyası!

Hünərindən tərpənər dağ,
Lərzə gələr kənar, qıraq,
Qürrələnər yerdə torpaq,
Yaşa-yaşa, Türk dünyası!

Lap əvvəldən olub gözəl,
İrəvan xan bizim əzəl,
Örtə bilməz yurdu xəzəl,
Yaşa-yaşa, Türk dünyası!

Xəyanətlə yoxdur aram,
Sağalmayan çoxdur yaram,
Çörəyimdə olmaz haram,
Yaşa-yaşa, Türk dünyası!

Tariximiz varaq-varaq,
Silahımız daraq-daraq,
Alovlanın məşəl, çıraq,
Yaşa-yaşa, Türk dünyası!

Zəngin kəlam, xoş ləhcəsi,
Şirin mahnı, şux nəğməsi,
Qorxmaz igid, çılgın bəsi,
Yaşa-yaşa, Türk dünyası!

Hayqırılarım Tanrıdandır,
Haqqı bilib tamam andır,
Düşmənlərə möhkəm qandır,
Yaşa-yaşa, Türk dünyası!

Bir yerdə tam birləşməli,
 Çarşımda ollam dəli,
 Qoru bizi, Rəbbim Əli!
 Yaşa-yaşa, Türk dünyası!

Naxələfdən uzaq duraq,
 Yumruqları birgə vuraq,
 Amansızı yoraq, yaraq,
 Yaşa-yaşa, Türk dünyası!

Göylərimiz olsun təmiz,
 Hər Türksoyum qalsın əziz,
 İsrailəm, yüksəlek biz,
 Yaşa-yaşa, Türk dünyası!
 Yaşa-yaşa, Türk dünyası!

*Türkiyə, Ankara şəhəri
 01.08.2012-ci il.*



A DAĞLAR QIZI

Qəlbim coşa gəldi səni görəndə,
 Çatıbmı harayım, a dağlar qızı?
 Atmaca kəlməmi anıb güləndə,
 Qoy zülfü sanayım, a dağlar qızı.

Yanaqların lalə, kirpiklərin ox,
 Belə gözəl olmaz bu dünyada, yox!
 Məharətin düşüb mahalima çox,
 Oldun ləziz payım, a dağlar qızı.

Çiçəklər içində Vətən qərq olub,
 Elə ki, vaxtıdır, tez zaman solub,
 Ancaq xoş ətirin aləmə dolub,
 Rüsxət ver, qoxlayım, a dağlar qızı.

Könlümü oxşadı söhbət-sözlərin,
 Adamı məst edir qara gözlərin,
 Ceyranı olubsan yaşıl düzlərin,
 Ülkəmə, tək qalmayım, a dağlar qızı.

Eşqin girdabına düşmüşəm mən də,
 Arxanca baxıram güllər dərəndə,
 Leyli kimi qəm-qüssəylə gəzəndə,
 Saralıb solmayım, a dağlar qızı.

Parlaq şux qiyafən görünür hərdən,
 Gözəllər içində olursan birdən,
 İsrailəm, əqli alırsan sərdən,
 Sənsən günəş-ayım, a dağlar qızı.
 Qoy zülfü sanayım, a dağlar qızı.

*Göyçə mahali
25.06.1976-ci il.*

Bu dağların atasındı

BELƏ GEDİRSƏN

Zər libasa bürünüb
Hara belə gedirsən?
Günəş kimi görünüb
Gülə-gülə gedirsən.

Yanaqlara gül qoyub,
Gərdənə sünbül qoyub,
Eşqinə bülbü'l qoyub
Xalangilə gedirsən?

Məhəbbətim harayda,
Ürəyim yaman hayda,
Yaralar var min sayda,
Bilə-bilə gedirsən?

Hər nəyim var, al, istə!
Sən təbib ol, mən - xəstə,
Məlhəm qıl, qəlbi bəstə,
Qurub tələ, gedirsən.

Qamətinə heyranam,
İşvələrə qurbanam,
Qoyma, fəryadda yanam,
Salıb ələ, gedirsən.

Nəsiboğlu azarda,
Cavabsızdır bezarda,
Ağlar gözü zarda
Silə-silə gedirsən.
Salıb ələ, gedirsən.

İsrail Nəsiboğlu

*Bakı şəhəri
12.08.2008-ci il.*



BƏYƏNMƏZ

Arif olan düz oturar, düz durar,
Naxələf fəhmdə zəki bəyənməz.
Cüt aslan qorxmadan ovunu yırtar,
Dəstədən kənardə təki bəyənməz.

Saxta himi olan bina atar çat,
Ərköyün övladdan hamı edər dad,
Əliyəri oyunlarda qoyar mat,
Atdığı zərlərdə yeki bəyənməz.

Yükü yekə olan yoxuşa çıxmaz,
Yerişi artırıb, ətrafa baxmaz,
Çığırla düz gedər, xilt vurub yıxmaz,
Büdrəyər önündə, diki bəyənməz.

Yalandan kimsəyə kalan söz vermə,
Ziyankar canlıya imkan, göz vermə,
Alaqtu, sarmaşığa üz vermə,
Ortada çox bitib ləki bəyənməz.

Nəsiboğlu, gözəl eylə, bacar, bil,
Hər işin sırrı var, axtar açar, bil,
Cilafı saf olan şövqü saçar, bil,
Qanı xarab zati-pəki bəyənməz.
Naxələf fəhmdə zəki bəyənməz.

*Sankt-Peterburq
15.12.1995-ci il.*

Bu daşların atışında



AY İFRİTƏ

Çoxlarının taleyini
Yaxşı yıldızın, ay ifritə.
Bir bulanıq sel oluban,
Sakit axdın, ay ifritə.

O qüdrətli büsatlara,
Təmiz, dolğun həyatlara,
Yaxın, istək dodaqlara
Yaman baxdın, ay ifritə.

Mavi, aydın səmaya sən,
Zirvəmdəki qayaya sən,
Bu günə sən, o aya sən
Odlar çaxdın, ay ifritə.

İsrailin kürəyinə,
Kürəyindən-ürəyinə,
Sala çətindən-çətinə,
Oxlar taxdın, ay ifritə.
Yaman baxdın, ay ifritə.

İsrail Nəsiboglu

Gəncə şəhəri
05.06.2002-ci il.



BƏXTİMİ

Coşur qəlbim təlatümlü ümmanda,
Göy qurşağı bəzəmir heç bəxtimi.
Fırlanıram, çırpınıram amanda.
Baltalama, doğra, kəs, biç bəxtimi!


Araşdırıldım qalma-qallı yollarda,
Şahmar kimi o uzanmış qollarda,
Səhralarda, cılızlaşmış kollarda
Yatıb qalmış kəlamsız, gic bəxtimi.

Allahımı hey imdadlar etmişəm,
Çox gümanlar, çox ah-dadlar etmişəm,
Yalvarmışam, çox inadlar etmişəm,
Yorulmuşam, gözləyib gec bəxtimi.

Axtarmışam, yoxladım qar-boranda,
Uçurumda, çöl-biyaban, aranda,
Hey soradım qaranlıqda, toranda,
Gəlib çıxmır, at, məndən keç bəxtimi.

İsrailəm, bir qərarım yox belə,
Ümid qalmır dolanıram boş hələ,
Nə olar ki, kaş qarşıma düz gələ,
Bir görəydim nakam, nadinc bəxtimi.
Yatıb qalmış kəlamsız, gic bəxtimi.

*Sankt-Peterburq
27.11.2005-ci il.*



Bu daşların atışındı

DARDA ÜRƏK

Fikirdəyəm, yollar bağlı,
Qərar tutmur burda ürək.
Yaram çıxdur, sinəm dağlı,
Hey sıxılır zarda ürək.

İnildəyir sazım mənim,
Nə çoxum var, azım mənim,
Borandadır yazım mənim,
Fəryad edir qarda ürək.

İnam yoxdur yaxınlara,
Firtınaya, axınlara,
Bilməyirəm, gedim hara?
Rahatlansın orda ürək.

İsrailəm, əyilmərəm,
Ümmənlardan çıxan pərəm,
Əroğlundan gələn ərəm,
Paralanmaz darda ürək.
Qərar tutmur burda ürək.

İsrail Nəsiboglu

*Bakı şəhəri
30.05.2010-cu il.*



XALI NƏ GÖZƏL

Dumanlar içində bitən dərənin
Füsunkar aləmdə hali nə gözəl.
Meşələr qərqində itən dərənin,
Təmtəraq görünən yalı nə gözəl.

Çəmənlər bəzəyib bütün yamacı,
Şax, möhkəm dayanıb palid ağacı,
Oxşayır könülü, olan əlacı,
Altında sərilmış şalı nə gözəl.

Tutub budaqlardan düz sallanıram,
Bülbüllər səsindən hey hallanıram,
Qayğıdan boşalıb xoşallanıram,
Rəngarəng gülərin balı nə gözəl.

Baxmaqdan qəşş edir, gözüm dincəlir,
Ruhum rahatlanır, sözüm dincəlir,
Dadı damağımda, üzüm dincəlir,
Alçası turşməzə, kalı nə gözəl.

Nəsiboğlu vurulubdur vəsfinə,
Naşılar dəyməsin girib qəsdinə,
Çiçəklər döşənib yol kəsəsinə,
Valehəm, üstündə xalı nə gözəl.
Təmtəraq görünən yalı nə gözəl.

*Göygöl rayonu
20.05.1992-ci il.*

Bu daşların atışında



BAŞINDAN GÖYNƏDİ

*“Mən o dövrdə Daşkənd şəhərində yaşayarkən,
Azərbaycan Respublikasından gələn öz ellim
olan bir cavan oğlanla söhbət edərkən
bu şeirimi yazmışam”.*

Gələn cavan bir xəbər ver,
Ürək başından göynədi.
Elim olubmu yerbəyer?
Nəzər qasıdan göynədi.

Obam köcüb dağılibdi,
Yurdum uçub dağılibdi,
Ruhlar qaçıb dağılibdi,
Məzar daşından göynədi.

Qəmgin üzə həsrət dolub,
Düşmənlərə nifrət dolub,
Vücundlara hiddət dolub,
Gözler yaşıdan göynədi.

Kimsələrdən çatmır kömək,
Özümüzə qalır demək,
Nə çadır var, nə də yemək!
Qəzəb tuşundan göynədi.

İsrailəm, kinim daşır,
Xəyal gəzib dağlar aşır,
Göyçəmizi hey dolaşır,
Yaddaş huşundan göynədi.
Ürək başından göynədi.

*Daşkənd şəhəri
03.02.1989-cu il.*



MƏKANI İNDİ

Ey dünya, gör səndə nələr var, nələr.
 Naşılar dəyişir zamanı indi.
 Yalançı-alçaqlar, gədə-güdələr
 Tovlayır həyatı, insanı indi.

Quldurlar qulluqçu tutub özünə,
 Yüz sıfət eyləyir bircə üzünə,
 Söz verdi dayanmır söhbət-sözünə,
 Olubdur diyarın sultani indi.

İstədi kimisin təhqir eyləyir,
 Yaramaz, savadsız sözlər söyləyir,
 Allahın hökmünü kökündən əyir,
 Yaradır yenidən cahani indi.

Haqqı, ədaləti belə anmayırlar,
 Nəsil-soyadını heç də sanmayırlar,
 Ağsaqqal deyilən sözü qanmayırlar,
 Tanımaq çətindir, gəl tanı indi.

Adamlıq forması qalmayıb onda,
 Özünü göstərir gündə bir donda,
 Kəramət sözünü unudan anda,
 Saymayırlar heç kəsi, hər yanı indi.

Kasıblar işləyir gündüz-gecələr,
 Fırladır saatı fani-fitnələr,
 Başım nələr çəkir, bax nələr-nələr,
 Pullarla ölçürlər havanı indi.

Bir daşa dönübdür torpağın zəri,
 Fələyin, deyəsən, yoxdur xəbəri,
 Qullarda qalıbdır sümük və dəri,
 Çıxacaq bədəndən, bax, canı indi.

Talan edir yurdun varın-sərvətin,
 Əlindən alıbdır mürvət-izzətin,
 Düzəlməz beləsi, düzəlməz, çətin
 Yaşadır özünə dövranı indi.

Cəsarət-hədəfi ölçür dollarla,
 Fəqiri talayır min cür yollarla,
 “Qarabağ” sözündə edib xallarla,
 Olubdur ormanın yüz xanı indi.

İsrail qələmi sözə çevirir,
 Zəkaya, ağıla, gözə çevirir,
 İsmətə, abıra, üzə çevirir,
 Aylısın elimin məkanı indi.
 Naşılar dəyişir zamanı indi.

Bakı şəhəri
30.05.1993-cü il.

İsrail Nəsiboglu



YANIRSAN, GƏDA

Niyə sözlərini qırırsan dibdən?
 Verdiyin kəlamı danırsan, gəda.
 Bicləşib mənliyi atırsan təbdən,
 Fırıldaq qərarı sanırsan, gəda.

Eyləmə kimsəyə nadanlıq, yaman,
 Fələkdən bac alıb, nəf tutma aman,
 Oynat küt başını düşünən zaman,
 Çətində şeytanı anırsan, gəda.

Müxənnət ürəyin vurur yalandan,
 Öyüñür gizlicə yönsüz dalandan,
 Qaçır həqiqətdən, doğru olandan,
 Yalnız əyri yolu qanırsan, gəda.

Dünya mirasından gözün doymayırlar,
 Yaltaq surətlərdən üzün doymayırlar,
 Məntiqsiz mətləbdən sözün doymayırlar,
 Xoruz tək kölgədə banırsan, gəda.

Nəsiboğlu hər yetənə əl verməz,
 Söhbatində cümləsinə dil verməz,
 Təmasına yaxın tutub mil verməz,
 Saxtakar əməllə yanırsan, gəda.
 Yalnız əyri yolu qanırsan, gəda.

*Bakı şəhəri
19.10.2000-ci il.*

Bu daşların atışındı



FƏRƏHLƏNDİM

Mağul-mağul baxma mənə,
Sevincimdən fərəhləndim.
Ümid yerim qalib sənə,
Əhvalimdən səpələndim.

Məhəbbətdən söz açırsan,
Gülüşlərdən şövq saçırsan,
Qəmi atıb gen qaçırsan,
Ürəyimdən qürrələndim.

Görüşümüz yaxşı keçir,
Eşq-namədən sular içir,
Hicranları kəsib biçir,
Nurlara düşüb bələndim.

Oldun tamam qəlbə yaxın,
Tutma zəri ümman, axın,
Sevgimizə gəlib baxın!
Özlüyümdə özələndim.

İsrailəm, istək gördüm,
Həvəsində kömək gördüm,
Surətində mələk gördüm,
Nəzərimdən çözələndim.
Özlüyümdə özələndim.

*Daşkənd şəhəri
17.03.1988-ci il.*



İsrail Nəsiboglu

MƏRİFƏTDƏ HƏR ZAMAN

İsmətli ol həyatının qaşında,
Sevsin aləm mərifətdə hər zaman.
Təriflənsin surət cavan yaşında,
Doğru yanaş kifayətdə hər zaman.

Çəməngahlıq ətirinlə qarışın,
Nazlı qızlar qibtə edib yarışın,
Şərlə xeyir əməlinlə barışın,
İzin qalsın təravətdə hər zaman.

Səadətlər hücum çəksin qəsdinə,
Al çiçəklər səpələnsin üstünə,
Bilməyəsən, intizar nə, küsdü nə?
Sevin, dolan nəhayətdə hər zaman.

Qürrələnsin səni anıb bilənlər,
Xoş arzular, xoş diləklər dilənlər,
Kədər-qəmi üzərindən silənlər,
Çox görsünlər lətafətdə hər zaman.

Qismətini Tanrı özü yetirsin,
Qənşərinə yaxşı bəxtlər gətirsin,
Xoşbəxtliyin yamanları itirsin,
Gözəl görün qiyaftədə hər zaman.

Nəsiboğlu hey görünsün yanında,
Fərəhlənsin ötüşən məkanında,
Sağlıq olsun o istəkli canında,
Adın dursun ziyafətdə hər zaman.
İzin qalsın təravətdə hər zaman.

*Dəşkənd şəhəri
12.09.1992-ci il.*

Bu daşların atışındı

XƏSTƏ EDİBDİR

Eşqimin yolunda bir nazlı pəri
Girib bu könlümə, xəstə edibdir.
Qüssələr yiğibdir görəndən bəri,
Önümüzə toplayıb dəstə edibdir.

Geyimi yaraşır tamam qəddinə,
Məhəbbət siması düşüb səddinə,
Gözəllik surəti çatıb həddinə,
Duruşu cəmləşib, bəstə edibdir.

Qaməti yerisdə canımı alır,
Ürəymi odlayıb, alovə salır,
Yadimdən çıxmayırlar, ilişib qalır,
Qiyamətdə tam növrəstə edibdir.

Unutmaq olarmı çətin zamanda?
Çağlayan sevgidə, qalxan ümmandə,
Ümidim çoxalır yalnız gümənda,
Hissiyyatı həm arəstə edibdir.

İsrailəm, qəmə düşüb yataram,
Əhvalima bikef hallar qataram,
Nəyim varsa, mən itirib ataram,
Divanəyəm, şəkk-şikəstə edibdir.
Girib bu könlümə, xəstə edibdir.

*Daşkənd şəhəri
29.04.1991-ci il.*



KƏPƏZ

O hüsnündə hey gəzmişəm,
Vardır sənə sözüm, Kəpəz.
Yamacları çox əzmişəm,
Vurulmuşam özüm, Kəpəz.

Duruşunda qüdrətlisən,
Qonağına mürvətlisən,
El içində hörmətlisən,
Əzəmətdə-əzim, Kəpəz.

Zirvən soyuq, qar sürüşür,
Quneydə mahal gülüşür,
Cığırları qalxıb-düşür,
Yorulmayır dizim, Kəpəz.

İlqarına heyran oldum,
Vüqarına mehman oldum,
Torpağına qurban oldum,
Qəşş eyləyir gözüm, Kəpəz.

Çiçəklərin üz oxşayır,
Gözəllərin döz oxşayır,
Aşıqlərin söz oxşayır,
Sən bizimsən-bizim, Kəpəz.

Buz bulaqdan diş qamaşır,
Ömürümə il calaşır,
Könül coşur, başqalaşır,
Qaldı itməz izim, Kəpəz.


Camalından nur tökülür,
Daşlarından zər tökülür,
Ormanınndan nər tökülür,
Gərək anım, sezim, Kəpəz.

Bir ay azdır, heç doymaram,
 Qaysaqlayır qəlbədə yaram,
 Zövq alıram aram-aram,
 Mümkin deyil bezim, Kəpəz.

Şeriyatım sözlər yiğir,
 Şair qəlbim həzlər yiğir,
 İsrailəm, gözlər yiğir,
 Sənsiz necə dözüm, Kəpəz?
 Qaldıitməz izim, Kəpəz.

*Göygöl rayonu
 05.05.1999-cu il.*

İsrail Nəsiboglu



XİYABANA DÜŞÜBDÜR

Qan eylədi Tanrı, səni yaratdı,
Gözəlliin biyabana düşübdür.
Baxışların eşq-səbrimi oyatdı,
Nəzakətin cismi-cana düşübdür.

Boyun uzun, düz buxuna yaraşır,
Al lalələr tər sıfətə daraşır,
Gül-çiçəklər xub bədənə qarışır,
Xoş ətirin bu cahana düşübdür.

Söhbət-sözün şipşirindir ağızda,
Dürlər tökür namələrin kağızda,
İstər ağla, istər deyin, həm sizda,
Mətanətin tam məkana düşübdür.

Ovsunladın işarəmi qananda,
Şövqə saldın sevgimizi ananda,
Şok keçirdim məhəbbəti dananda,
Xəyanətin ah-fəğana düşübdür.

Fəryadımdan bütün aləm qaraldı,
Günəş söndü, geniş fəzam daraldı,
Bağça-bağım ətrafimdə saraldo,
Şikayətim tərs zamana düşübdür.

Nalə çəkir ürəyimdə dərdlərim,
Divanəyəm, yoxa çıxıb sərlərim,
Coşa gəlib üstümdəki bəd-şərim.
Elə bil ki, bəxt zindana düşübdür.

İsrailəm, öz əhdimə sadiqəm,
Əl çəkməyir nə qüssələr, nə də qəm,
Olmayıdı tale kədər, qismət kəm,
İniltilər xiyabana düşübdür.
Xəyanətin ah-fəğana düşübdür.

*Bakı şəhəri
24.09.2011-ci il.*

Bu daşları atıvində

GƏLƏR OLDUM

Özü qəşəng, həm də ləziz,
Eşqə həmdəm gələr oldum.
Qəlbi hər varlıqdan əziz,
Hal-əhvalı bilər oldum.

Saçı salıbsan gərdənə,
Könülüm bağlıdır sənə,
Ədan həvəs verir mənə,
Hicranlığı silər oldum.

Ya pərisən, ya mələksən,
Ətirli tər gül-çiçəksən,
Gözəllikdə tamam təksən,
Əlindən, of, nələr oldum!

Sona kimi üzər hərdən,
Çay qırığı gəzər hərdən,
Xəyalımda süzər hərdən,
Yada salıb dilər oldum.

Bağ-bağçanın barı yaxşı,
Uca dağın qarı yaxşı,
İsrailin yarı yaxşı,
Xoşallanıb gülər oldum.
Eşqə həmdəm gələr oldum.

Göyçə mahali

17.06.1976-ci il.



YARAŞMIR

Dövran badalaqda, hakim böhtanda,
Məhkumun əməli felə yaraşmir.
Dələduz çoxalıb fitnə-amanda,
Etdiyi əməllər dilə yaraşmir.

Sənət aləmini hovlayan kəslər,
İstedad sözünü qovan əbəslər,
Qulağı hey yoran cilizli səslər,
Saz, tar ahənginə, zilə yaraşmir.

Tikanlar çəməndə ciçək açanda,
İncəliyə yamaq olub saçanda,
Gülzarlar ahlardan ərşə qaçanda,
Zəriflik surətdə gülə yaraşmir.

Xəcalət qıy salıb mızrabı yapır,
Qoduq atı yenib irəli çapır,
İlxı hənirtisi dabbığı tapır,
Başındakı buynuz kələ yaraşmir.

Ədalət boynunu əyir dibindən,
Yaltaqlar boylanır döngədən, tindən,
Soxulur ortaya naşı dərindən,
Verdiyi salamlar ələ yaraşmir.

Təzadlar dəyişir dəbin içində,
İsmətlər büzüşür təbin içində,
Korlanır şikayət Rəbbin içində,
Heç bir qərinəyə, ilə yaraşmir.

Aciz insanların gözü görünür,
Nalələr qoparan sözü görünür,
Bulaniq suların izi görünür,
Tufandan gur axan selə yaraşmir.

Gədələr tullanıb bərkdən güləndə,
 Zamanı tərs bilib ərkdən güləndə,
 Zəkanı yox edib dərkdən güləndə,
 Sanballı kələmi elə yaraşmir.

Özünü öyənlər məntiqə baxmaz,
 Çağlayan bulaqlar səmtinə axmaz,
 Tuşlanan hədəflər düşmənə çaxmaz,
 Qorxmazlıq timsalı filə yaraşmir.

Tarixin məqamı fırınır yalan,
 Torpağın incisi olunur talan,
 Rüşvətlər əlaltı dolanır kalan,
 Bəhanə məqsədi tələ yaraşmir.

Nəsiboğlu bildiyini söyləyir,
 Ürəyini sinəsində teyləyir,
 Deyin görüm, bax bu millət neyləyir?
 Böyükük Vətənə hələ yaraşmir.
 Heç bir qərinəyə, ilə yaraşmir.

İsrail Nəsiboğlu

*Bakı şəhəri
 30.12.2004-cü il.*



ŞƏHLANIN

Bihuş oldum, əqlim getdi başımdan,
Gözüm düdü qamətinə Şəhlanın.
Görməmişdim belə gözəl yaşımdan,
Boyun əydim qiymətinə Şəhlanın.

Maral kimi gözləri var, döyünür,
Ürək qopur, bu sinəmdə söyünür,
Eşqim uçur, lovğalıqla öyünür,
Söz tapmadım söhbətinə Şəhlanın.

Yerişində qiyaməti yaniyır,
Buxununda lap Şirini tanıyır,
Kirpiyindən oxlar atıb sanıyor,
Heyran qaldım ismətinə Şəhlanın.

Gülüşündə istək səpir canlara,
Tez coşdurur, odlar tökür qanlara,
Rəvac verir baxışından anlara,
Mat qalmışam adətinə Şəhlanın.

Nəsiboğlu qul olaydı öündə,
Sevinəydi fərəhlənib yönündə,
İnsaf varmı, ay bimürvət, dinində?
Dözəmmirəm möhnətinə Şəhlanın.
Gözüm düdü qamətinə Şəhlanın.

*Dəskənd şəhəri
03.05.1988-ci il.*



Bu daşların atışında

AY NAZLI QIZ!

Bihuş oldum səni görcək,
Tanış olaq, ay nazlı qız!
Məhəbbətdən doğru, gerçək
Söhbət salaq, ay nazlı qız!

Eşqimizə çiçək düzək,
Sevinclərdə uçaq, süzək,
Mahnılardan verək bəzək,
Ahəng çalaq, ay nazlı qız!

Həmdəm olaq qəlbimizə,
Nəğmə qoşaq bir-birmizə,
Qonaq gedək sizə, bizi,
Xeyir alaq, ay nazlı qız!

Həm bir deyək, həm bir gülək,
Tənhalığı tamam silək,
Şirin sözlə qədir bilək,
Qəmi yolaq, ay nazlı qız!

Əlini ver sən əlimə,
Şəkəri qat həm dilimə,
Uğurunda lap ölümə
Gedərəm, bax, ay nazlı qız!

İsrailə maraq eylə,
İşvələrə soraq eylə,
Dastanlara varaq eylə,
Qoşa qalaq, ay nazlı qız!
Xeyir alaq, ay nazlı qız!

İsrail Nəsiboglu

Bakı şəhəri
25.05.2008-ci il.



NƏDƏNDİR?

Ağrılarım vay qoparır ürəkdən,
Bilməyirəm, de: - Günahım nədəndir?
Xəncər soxdun təlatümdə kürəkdən,
Qopan fəryad, qalxan ahım nədəndir?

Sinəm yanır dərd-amənlar içində,
Közə dönüb qəliz anlar içində,
İnildəyir ağ böhtanlar içində,
Tügyan edən sübh-sabahım nədəndir?

Sevgi sözü qəm gətirdi qəflətən,
İntizarla otururam adətən,
Ayrı düşdüm məhəbbətdən tənbətən,
Bu sovrulmuş eşq-pənahım nədəndir?

Dünya vari qalmayıbdır bir kəsə,
Yığma onu qorxub hey əsə-əsə,
Viran qoyma varidatı əbəsə,
Köçən anda son agahım nədəndir?

Nəsiboglu rəbt qılmaz fələklə,
Şeytanlarla, törətdiyi kələklə,
Dünyamızda yellədilən ələklə,
Yoxa çıxan qibləgahım nədəndir?
Bilməyirəm, de: - Günahım nədəndir?

*Sankt-Peterburq
06.06.2005-ci il.*

Bu daşların atışında



HAQQ YOLUNDA

Haqq yolunda can qoyaram,
 Nahaqqı tez boğaram mən.
 Gözlərini tam oyaram,
 Dərisini soyaram mən.

Həqiqətdən silah alıb,
 Tər-təmasda kəmənd salıb,
 Əjdaha tək birdən çalışıb,
 Düz başından vuraram mən.

İsrailəm, bilin bunu,
 Hər işin var axır sonu,
 Hara qaçsa tapıb onu,
 Ürəyini yararam mən.
 Düz başından vuraram mən.

*Daşkənd şəhəri
 21.11.1982-ci il.*

İsrail Nəsiboglu



SORAĞINA, QIZ!

Dərhal xitam verdi, gəldi yanımı,
Düşdü məhəbbətin sorağına, qız!
Gözəllər-gözəli olub aləmdə,
İlişib taleyin marağına, qız!

Bivəfa desəm də, heç yanılmaram,
Əhvalı şən keçsə, bir sanılmaram,
Yolunda qəm yesəm, yox, danılmaram,
Yetmişəm kədərin yamağına, qız!

Bilmədən ötüşür keçən fəsillər,
Tutmuşam səbrimi, bax, neçə illər,
Üzündə bəsləyir al qərənfillər,
Buraxmir sevginin damağına qız!

Kənara duranda qüssə qururam,
Uğrunda əlləşib hissi yoruram,
Gah nala, gah mixə qəlbi vururam,
Ötürmür ətrafa, nə sağına qız!

Qoymur, lezzət alım şirin dilindən,
Yaram məlhəm tutsun şəfa əlindən,
Kəməndlər ataydım qaratelindən,
Salayıdı eşqinin çırağına qız!

Qaməti gözümü yaman oxşayıb,
Əqlimi tam alıb, aman oxşayıb,
Başımı qoyardım, güman oxşayıb,
Sinə meydanının qırağına, qız!

Nəsiboğlu divanədir yolunda,
Uzanaydım bihuş olub solunda,
Kaş ölüydim sənin incə qolunda,
Ruhum tez qaçaydı yatağına qız!
Sinə meydanının qırağına, qız!

*Daşkənd şəhəri
12.12.2001-ci il.*

Bu daşların atışındı

MƏYUS QALMA

Yaxşılığı çox itirib
Nankor olma əməlinlə.
Yamanlara hey ilişib
Küyə dalma əməlinlə.

Ortalıqda boş söz idin,
Qiyməti yox bir bez idin,
Çətin anda dörd göz idin,
Gözdə dolma əməlinlə.

Genindədir naxələflik,
Qədir bilməyən tələflik,
Fırlatma fitnə-kələflik,
Başı yolma əməlinlə.

Tək qalıbsan işlərində,
Şirə yoxdur dişlərində,
Qəşş eyləyib heçlərində
Yada salma əməlinlə.

İsrailəm, get yanımdan,
Udursan lənət yanımdan,
Qamarla töhmət yanımdan,
Məyus qalma əməlinlə.
Nankor olma əməlinlə.

*Daşkənd şəhəri
19.11.1986-ci il.*



QALAYAR BİR GÜN

Könül gizli çox yaşamaz hicranda,
 Dərdi atəşiyələ dalayar bir gün.
 İztirab, intizar toplanan anda,
 Qəlbi viran edib, talayar bir gün.

Gileyi xəcalət tez danar dərhal,
 Xəyallar qıy salıb hey anar dərhal,
 Ürək həm çırpınıb odlanar dərhal,
 Həsrət ahəngini calayar bir gün.

Toranlıq tam çökər gözdə didənə,
 Xəyanət kəlməsi çatar yetənə,
 Hay-həşir qoparar ağızında cənə,
 Sarsıntı əhvalı yalayar bir gün.

Mənasız görünər bütün bu aləm,
 Üstündə fırınlar qüssə, kədər, qəm,
 İsrail qəhərlə, əlində qələm,
 Eşqini kağızda qalayar bir qün.
 Qəlbi viran edib, talayar bir gün.

*Sankt-Peterburg
30.11.1995-ci il.*

Bu daşlara atıvində



BOŞDUR MƏNƏ

Addım atıb gəldin bızə,
Nəzakətin xoşdur mənə.
Qaş-gözünü süzə-süzə,
Ürəyini coşdur mənə.

Tərlan təki baxış eylə,
İşvələr at, çıxış eylə,
Surətini naxış eylə,
Pərvazladıb uçdur mənə.

Hissiyyatdan imtiyaz qıl,
İslami bil, bir namaz qıl,
İntizarı tamam az qıl,
Səadəti qoşdur mənə.

İsraili bilib çoxdan,
Söz yaratma yalan-yoxdan,
Uşaq kimi yersiz xoxdan
Çəkinmərəm, boşdur mənə.
Ürəyini coşdur mənə.

İsrail Nəsiboglu

Gəncə şəhəri
19.04.1995-ci il.



ÜŞÜDƏR

Uca dağ başında qar-boran olar,
Kicik təpələri ayaz üzüdər.
Bənövşə tez açar, tezcə də solar,
Zərifdir, həm bahar, həm yaz üzüdər.

Arifə neyləyər hər nankor, nadan,
Ümman dərin olsa, donmaz şaxtadan,
Naşı cürətlənib girsə ortadan,
Bulanıq sularda dayaz üzüdər.

Mahir insanoğlu daim izlənər,
Qanmaz düz yaşamaz, hər an bizlənər,
Yarasa gündüzdən qaçıb gizlənər,
Onu toranlıqda bəyaz üzüdər.

Ürəkdən saf olan bilər müxtəsər,
Kəlamda məna var, surətdə əsər,
Söz var, sinələri qılınc tək kəsər,
Fərqi yox, məsləki muraz üzüdər.

İsrail çəkinməz, nədir iztirab?
Nər dözer çətinə, gətirər hey tab,
Təlaşda dayanan gözləməz cavab,
Səs-səmir ürküdər, avaz üzüdər.
Kiçik təpələri ayaz üzüdər.

*Bakı şəhəri
27.09.2010-cu il.*



Bu daşların atışında

DANIŞ

Görüşmürük, xeyli olar,
Yaxşılardan söylə, danış.
Dərdlərini boşalt axır,
Qəmlərini əylə, danış.

Günlər keçir bilinmədən,
Kədər artır silinmədən,
Hədər itmir ilinmədən,
Keçmişini teylə, danış.

Kim yaratdı səndə həsrət,
Naxələfə olsun lənət,
Qayğıların olub adət,
Tez coşub hay-küylə danış.

Yaşa dolur gəncliyimiz,
Xatırlanır əməyimiz,
İzlər qoyur var, səyimiz,
Xeyirxahlıq eylə, danış.

İsrailəm, boş dolanma,
Səhvlik etdin, heç vaxt danma,
Başa düşüb çox usanma,
Etmə yalan, hiylə, danış.
Yaxşılardan söylə, danış.

*Daşkənd şəhəri
09.12.1983-cü il.*



İSRARLI OL!

İsrarlı ol sevgimizdə hər zaman!
Dolanma heç pərişanlar içində.
Şərlər dünyasından gəlməsin aman,
Yubanmasın o hicranlar içində.

Eşqimizə töhfəni ver, utanma,
Nəvazişə doğru yönəl, usanma,
Boş-boşuna ürəyinlə talanma,
Seçim eylə kəskin anlar icində.

Qərəzliyi çox yaratma, qapma sən,
İztirabı qondarlayıb, yapma sən,
İntizarı həm arayıb, tapma sən,
Sevinc törət xoş imkanlar içində.

Həyatında bircə dəfə yaşarsan,
Bulaq təki çağlayarsan, coşarsan,
Gəncliyində eşqinamə qoşarsan,
Naşı olma həyəcanlar içində.

Məhəbbətə yeni fürsət gətir qoy,
Təravətə həm soluxmaz ətir qoy,
Ünsiyyətə silinməz söz-sətir qoy,
Havalansın asimanlar içində.

Könülüünü qızıllarla cilala,
Şölə yetir bəxtindəki hilala,
Gülüşlər qat üzündəki məlala,
Şəfəqlər tut tər sübhanlar içində.

İsrailəm, gileyliyəm-gileyli,
Aralığa söhbətim var, var xeyli,
Məcnun olum, sənsə - gözəl bir Leyli,
Həsrət çəkək dar cahanlar içində.
Şəfəqlər tut tər sübhanlar içində.

*Bakı şəhəri
26.06.2009-cu il.*

Bu daşların atışındı

ŞAN-ŞAN EDİBDİR

Baxırsanmı ötən nazlı gözələ?
 Yerişi sinəmi şan-şan edibdir.
 Canım qurban xoş avazlı gözələ,
 Bağrımı doğrayıb qan-qan edibdir.

Baldırı ceyran tək dartınır yerdən,
 Budu sona kimi titrədir sərdən,
 Utandım dediyi şən kəlmələrdən,
 Tonqalı çatıbdır, yan-yan edibdir.

Beli çox incədir, sıxılıb kəmər,
 Sinəsi meydandır, parlayır mərmər,
 Görünür, sallanıb gilələr tər-tər,
 Ağzımda dilimi can-can edibdir.

İsrail, gözləri marala bənzər,
 Nəzəri itidir, turala bənzər,
 Şalvari qışalıb xarala bənzər,
 Ədası xan qədər xan-xan edibdir.
 Yerişi sinəmi şan-şan edibdir.

İsrail Nəsiboglu

Bakı şəhəri
13.08.2007-ci il.



DAĞLARIMIN

Tələsirəm görüşünə
Dağlarımın, dağlarımın.
Ətəyinə, örüşünə
Dağlarımın, dağlarımın.

Diş göynədən bulağına,
Ürək açan yaylağına,
Şən əhvala, xoş çağına
Dağlarımın, dağlarımın.

El-obamın adətinə,
Babaların söhbətinə,
Gözəlliyyin rəğbətinə
Dağlarımın, dağlarımın.

İstəyirəm, qanad açım,
Amalımdan işiq saçım,
Cığırında qaçım-qaçım
Dağlarımın, dağlarımın.

Yığım bənövşədən dəstə,
Qızlar görüm bəstə-bəstə,
Fərəhlənim çəmən üstə
Dağlarımın, dağlarımın.


Yeməyimdə pendir, lavaş,
Zirvələrə çıxım yavaş,
Qayalarda qılım rəvac
Dağlarımın, dağlarımın.

Xəyalıma izlər salım,
Könül verib, könül alım,
Xatirədə burda qalım,
Dağlarımın, dağlarımın.

İsrailəm, darixıram,
Gur izdihamdan pixıram,
Qüdrətinə hey baxıram
Dağlarımın, dağlarımın.
Dağlarımın, dağlarımın.

Göyçə mahali
30.06.1986-ci il.

İsrail Nəsiboglu



A YALTAQ

Uydurma hey yalan, etmə firıldaq,
Onsuz da baş tutmur felin, a yaltaq.
Bir kimsə yanında yoxdur hörmətin,
Düşmənisən oba-elin, a yaltaq.

Hərdən rişələnib gülürsən üzə,
Nifrət yağıdırırsan doğruya, düzə,
Mərd kəslərlə oturanda diz-dizə,
Barı doğru yola gəlin, a yaltaq.

O şirin dilinlə qurursan tələ,
Özünlə fəxr etmə, axmaqsan hələ,
Dar gündə güc vermə saxtakar dilə,
Sarsaq öyrənibdir dilin, a yaltaq.

İlanı yuvadan dilin çıxarır,
Doğru söz gələndə üzün qızarır,
Xəlvəti qonşunun damını yarır,
Əyrilik eləyir əlin, a yaltaq.

Hərdən qıfil vurar goppaz ağızına,
Gizlicə danişar tez ona, buna,
Lənət qazandırar hər vaxt adına,
Mənasızdır ömrün, bilin, a yaltaq.

Hər xeyirdə, şərdə qıraqda varsan,
Özünü hamidan əziz tutarsan,
Bığlarını eşib çölə çıxarsan,
Onda ağasisan çölün, a yaltaq.

Nəyə lazım kələk qurmaq həyatda,
Keçən-keçdi, üzə vurmaq həyatda,
İsraili əbəs yormaq həyatda,
Utanın, qızarin, ölüñ, a yaltaq.
Barı doğru yola gəlin, a yaltaq.

*Göyçə mahali
05.09.1977-ci il.*

BU KÖNLÜMƏ

Bir mənalı nəğmə kimi,
Tezcə düşdün bu könlümə.
Bilinmədən sakit, yavaş,
Rahat keçdin bu könlümə.

Bihuş oldum gülüşündən,
Naz-qəmzəli gelişindən,
Bütün gördüyün işindən
Kədər biçdin bu könlümə.

Sevgimizi hey aldatdın,
Əhvalına qəhər qatdın,
İntizara yuvarlatdın,
Nalə seçdin bu könlümə.

Əhdimizdə ah elədin,
Vallahda-billah elədin,
Niyə sən günah elədin?
Andlar içdin bu könlümə.

Gül yerinə daş gətirdin,
Gözlərimə yaşı gətirdin,
Bağ-bağçama qış gətirdin,
Tikan əkdiń bu könlümə.

İsrailəm, belə olmaz,
Ürək sınsa, bir də dolmaz,
Məhəbbətim yerdə qalmaz,
Dağlar çəkdiń bu könlümə.
Andlar içdin bu könlümə.

*Daşkənd şəhəri
14.04.1990-ci il.*

GÖRÜNÜR

Aman Allah, taleyimdə nə qədər
 Enişli, yoxuşlu yollar görünür.
 Könül aləmini sarsıdan kədər,
 Yöndəmsiz həm sağlar, sollar görünür.

Önümde çiskinlər, dumanlar, çənlər,
 Mat qoyan zamanlar, köntöy gedənlər,
 Kimsəsiz səhralar, çilpaq çəmənlər,
 Tikanlı çırpılar, kollar görünür.

Gədələr tutubdur bütün hər yanı,
 Hey təngə salıblar eli, obani,
 Kasıblar varlıya olub yabani,
 Düşmənə baş əyən qullar görünür.

Rüşvətin əvvəli-axırı yoxdur,
 Qanun qarşısında paxırı yoxdur,
 Qərar dümbədüzdür, cuxuru yoxdur,
 İddiadın min xəyallar görünür.

Ac toyuq hey görür yuxuda dari,
 İsrail qınayı küt məmurları,
 Gözləri heç doymur, yiğir dolları,
 Əqlində millət yox, pullar görünür.
 Yöndəmsiz həm sağlar, sollar görünür.

*Bakı şəhəri
 30.10.2003-cü il.*



HARA TƏLƏSİRSƏN?

Bəzənib durubsan belə,
Yenə hara tələsirsən?
Boynunu burubsan belə,
Düz rüzgara tələsirsən?

Qayğın çoxdur, bilirəm mən,
Xoş arzular dilişəm mən,
Oxlar atma, ölüşəm mən.
İnadkara tələsirsən?

Baxışından halım qaçıdı,
Ruhum uçub başqalaşdı,
Qəlbim coşdu, tamam daşdı.
İmdadlara tələsirsən?

Boyun-buxun gözə yatır,
Əhvalıma nəşə qatır,
Könül al qanlıra batır.
Tək gülzara tələsirsən?

İsrailəm, qəhərdəyəm,
Demə ki, mənə: Ərdəyəm.
Bilmirəm, hansı sərdəyəm?
İntizara tələsirsən?
Yenə hara tələsirsən?

İsrail Nəsiboglu

*Bakı şəhəri
17.08.2009-cu il.*



QİYMƏT VERMİRLƏR

Deyilən sözlərə məhəl qoymadan,
Edilən əmələ qiymət vermirlər.
Görülən işləri anıb-sormadan,
Dar gündə gələnə mürvət vermirlər.

Naşı heç düşünmür ahı, amanı,
Önündə dayanan bədi, yamanı,
Boranı, çıskını, qarı, dumani,
Yaranan hədlərə töhmət vermirlər.

Özünü düşünüb, yaşa dolanda,
Həqiqəti yixib, başın yolanda,
Çətinə qalandı, yazıq olanda,
Ortaya bir istək, möhnət vermirlər.

Qoyurlar məssəfi gicliyə sarı,
Qanımlar möhtəşəm ömür-gülzarı,
Yoxlamır təşvişdə düz etibarı,
Üzlərə xoş məna, ismət vermirlər.

Təlatüm yollarla önə baxanda,
Tanrıya inanıb, dinə baxanda,
Dünənə, sabaha, günə baxanda,
Görülən qayğıya ibrət vermirlər.

Laqeydsiz olmağın özü tənəzzül,
Görmək istəmirsə, gözü tənəzzül,
Danişiq, səhbəti, sözü tənəzzül,
Baxıb məntiqsizə minnət vermirlər.

Dəhşətlər bürüyür belə olanda,
Ürək çırpinanda, ürək yananda,
Qeyrini anlayıb tək qanan anda,
Adını tam bilib qələt vermirlər.

Nəsiboğlu, belə olmaz dolanmaq,
 Həmişə güdazda odlara yanmaq,
 Qalmayıb qəlbimdə kəsə inanmaq,
 İnsanlığa dürüst hörmət vermirlər.
 Edilən əmələ qiymət vermirlər.

Bakı şəhəri
 12.07.2006-ci il.

İsrail Nəsiboğlu



HEÇ BİLMİRƏM

Ayrılığa tab etməyir ürəyim,
Bəs nə edim? Heç bilmirəm, ay Allah!
Bir gülürmü mənsiz, görən, mələyim?
Bircə belə heç gülmürəm, ay Allah!

Kədər, qəmlər çox dağıdır qəlbimi,
Sarsıntılar tam bürüyüb səbrimi,
Dost-tanışım anlamayır dərdimi,
Göz yaşımı heç silmirəm, ay Allah!

İlk eşqimin atəşiyə yanıram,
Hey düşünüb gecə, gündüz anıram,
Evdə, işdə həm sanıram, sanıram,
Köz olmuşam, heç sönmürəm, ay Allah!

Düşünürəm min xəyalla hər zaman,
Talan oldu sevgi bağım bil, inan,
Tanımiram gör özümü axır an,
İnadımdan heç dönmürəm, ay Allah!

Yazım, yayım qarlı dağlar başında,
Gül-ciçəyim saralıbdır qaşında,
Ağlar qalib ömürüm də, yaşam da,
Başqa səmtə heç enmirəm, ay Allah!

Şeytan əli vurub yixdı taxtımı,
Başqasına tuş göttirdi baxtımı,
Tufan qopdu, bilməm, sellər axdimı?
Hey susuram, heç dinmirəm, ay Allah!

İsrailəm, yaşamağım əbəsdi,
Zalim fələk qılıncladı, hey kəsdi,
Öldür, axır dözməyirəm, ta bəsdi,
Öldürməyir, heç ölmürəm, ay Allah!
Bəs nə edim? Heç bilmirəm, ay Allah!

*Gəncə şəhəri
10.04.1995-ci il.*

Bu daşların atışındı

HEYRANAM MƏN

Nəvazişin sinə dəlir,
Yerişinə heyranam mən.
Davranışın xoşa gəlir,
Gelişinə heyranam mən.

Hey danışib söz atanda,
Baxışınla göz atanda,
Qəh-qəh vurub üz atanda,
Gülüşünə heyranam mən.

Səndən sonra yumşalıram,
Xəyallara hey dalıram,
Uyub yuxuya qalıram,
Gedişinə heyranam mən.

İsrailəm, səliqənə,
Səhmanına, əntiqənə,
Birçə desəm, yalnız sənə,
Hər işinə heyranam mən.
Gelişinə heyranam mən.

İsrail Nəsiboglu

*Bakı şəhəri
02.02.2004-cü il.*



XOŞUMA GƏLMİR

*“Bu şeirimi Mərdəkanda ədabaz, acgöz, fitnəkar
və layiqsiz, bir qadına yazmışam”.*

Dar şalvar geyinib, saçı tökəndə,
Sırtlıq bu nəylərin xoşuma gəlmir.
Elə hey danışib zəhərləyəndə,
Fitnə-kələklərin xoşuma gəlmir.

Nə bir ağıl gördüm, nə də ki, kamal,
Surətində yoxdur abırlı camal,
Bünövrən yalandır, bilinmir amal,
Aman-gileylərin xoşuma gəlmir.

Çox da özün öymə durub tuşumda,
Xof gəlib savaşma, sərt duruşumda,
Sənin kimi çox görmüşəm yaşimdə,
İstək-diləklərin xoşuma gəlmir.

Bizim qadınlarda ismət çox olur,
Abırlı davranışır, hörmət çox olur,
Səhvini tez görür, minnət çox olur,
O saxta səylərin xoşuma gəlmir.

Ədəb-ərkan eylə, göstər özünü,
Sifətini yoxla, düzəlt üzünü,
İsrailə doğru söylə sözünü,
Əssassız küylərin xoşuma gəlmir.
Aman-gileylərin xoşuma gəlmir.

*Bakı şəhəri, Mərdəkan
22.05.2007-ci il.*



Bu daşların atışında

AŞIQ OLMUŞAM

Vaxtsız bənövşə tək boynunu bükən,
Yarın ədasına aşiq olmuşam.
Ceyran tək boyılanan, gözünü dikən,
Ülkər fədasına aşiq olmuşam.

Deyəndə sözümü, anlayır dərhal,
Yaradır könlümdə sevimli əhval,
Sığalla oyanır əqlimdə iqbal,
Sevgi sədasına aşiq olmuşam.

İsrailəm, dərdə əlac eyləyir,
Ürək-dirək verib, mağul söyləyir,
Əsəbi olanda onu keyləyir,
Bunun qadasına aşiq olmuşam.
Ülkər fədasına aşiq olmuşam.

*Bakı şəhəri
09.06.2010-cu il.*



BİRGƏ GÜLƏK

Asta yeri, mən də gəlim,
Bir danışaq, bırgə gülək.
Hicranı ortadan dəlim,
Kədər-qəmi tamam silək.

Əlimi al bu əlinə,
Sığal çəkim tər telinə,
Qolumu salım belinə,
Xoş arzular sorub dilək.

Qulluğunda tezcə durum,
Əhvalını dərhal sorum,
Sualımla deyib-yorum,
Dərdlərini anıb bilək.

Vurulmuşam hər işinə,
Naz-qəmzəli gülüşünə,
Gedişinə, gəlişinə,
Sənin qədər olmaz mələk.

Qoşqardağın ətəyindən,
Al qönçəli çıçəyindən,
Güllərimin ləçəyindən.
Düzüm çələng, başda lələk.

Qismətinə, o başına,
Kirpiklərinə, qaşına,
Bağcanıza, hər daşına
Bir daha əsməsin külək.

Fitnələri uzaq elə,
Düşmə bataqlığa, selə,
Ah eyləyib gəlmə dilə,
Qoyma kimsə gəlsin kələk.

Qismət olsun nişanlanmasıq,
 Şən günləri deyib-anmaq,
 Fatani geyib utanmaq,
 Evimizdə gülsün bələk.

İsrailəm, adınıza,
 Xoş məqamda dadınıza,
 Bayramlarda qapınıza
 Hey gülərək qaçıb gələk.
 Bir danışaq, birgə gülək.

Daşkənd şəhəri
30.11.1988-ci il.

İsrail Nəsiboglu



BEZMİŞƏM

Yorulmuşam, bəd çıxılmaz anlardan,
Danışilan bekar pəstən bezmişəm.
Məntiqsiz sözlərdən, nimdaş tonlardan,
Xoşa gəlməz küydən, səsdən bezmişəm.

Görməyirəm sözə bütöv qalanı,
Gopa basır zəmanənin nadanı,
Anlamırlar bu tarixi, bu anı,
Özün kişi sanan kəsdən bezmişəm.

Heç qorxmurlar o Tanrının özündən,
Ölçüb-biçən məleykənin gözündən,
Yüz üz çıxır bircə saxta üzündən,
Törətdiyi şübhə-qəsdən bezmişəm.

Ortalıqda hey yaranır qeyli-qal,
Deyilən kəlmədə tez dəyişir val,
Aralıqda heç düzəlmir yaxşı hal,
Sarsılıram, tərs həvəsdən bezmişəm.

Fırladır uydurma böhtan-yalani,
Mənliyini minib eşşək palanı,
Qəhrəmandır bir biznesmen olanı,
Tam gəlməyən boş nəfəsdən bezmişəm.

Etdiyim uğuru tezçə çeynəyir,
Gizli yiğdiğini bilməm neynəyir?
Başqasın işini gözüylə əyir,
Yersiz yoran hər əbəsdən bezmişəm.

İsrailəm, görünümürəm çox yerdə,
Düşmüşəm zillətə, düşmüşəm dərdə,
Dünya özü sıxır min cür təhərdə,
Səbrim çatmir, dar qəfəsdən bezmişəm.
Xoşa gəlməz küydən, səsdən bezmişəm.

*Bakı şəhəri
25.01.2001-ci il.*

Bu daşların atlıyindı

PAY VER

Qara gözlü nazlı sənəm,
Gülüşündən bir az pay ver.
Məftun olub yanın mənəm,
Zarafat et, həm də nay ver.

Məhəbbəti yorma belə,
Qəşərimdə durma belə,
Müjkan oxu vurma belə,
Hər sancanda yaxşı say ver.

Sarı teli dala dara,
Könülümü axtar-ara,
Bu sinəmə salma yara,
Ürəyində guşə-cay ver.

İşvələrdən bol-bol eylə,
Söhbətini şirin söylə,
Eşqimizi duyub əylə,
Gecələrə ulduz, ay ver.

Giley-güzər tökmə yönə,
İntizarı düzəmə önə,
Kinayənlə dönə-dönə
Hədə qatma, uyğun tay ver.

Nəsiboglu yanındadır,
Damarında, qanındadır,
Zamanında, anındadır,
Əncam çəkib, haya-hay ver.
Gülüşündən bir az pay ver.

İsrail Nəsiboglu

Daşkənd şəhəri
31.10.1988-ci il.



DÜŞÜNCƏLƏR

Düşüncələr asılıbdır əqlimdə,
Gözümü dikmirəm asılıb pərdə,
Danışmaq tərzi yox dodaq-dilimdə,
Qalmayıb bir həvəs əhval-təhərdə.

Xeyallar aparır uzağa sarı,
Görünmür yollarda eşqin gülzarı,
Tutmuram nəzərdən heç bir qərarı,
Görmürəm ömrümü xoşbəxt bəhərdə.

Küləyin səsindən hey diksinirəm,
Səadət ucalmır, qalxıb-sinirəm,
Hərdənbir suallar verib dinirəm,
Darıxb qalıram bax bu şəhərdə.

Yaxınlar qəlbimdə özgə olubdur,
Baharın çiçəyi çoxdan solubdur,
Qəhərli günlərim dərddən dolubdur,
Sığramır arzular, qaçmır kəhər də.

Nəsiboğlu süst qalıbdır yerində,
Hərlənir arabir təhlil əlində,
Hövsələm daralar duran çətində,
Tufanlar qıy salır, gələn səhər də.
Darıxb qalıram bax bu şəhərdə.

*RF, Blaqoveşensk şəhəri
26.12.1980-ci il.*

Bu daşların atışında



GÖZLƏMƏ

Sərimi söküb, aparıb,
Könülümdən yar gözləmə!
Tər gullərimi qoparıb,
Bülbülümdən xar gözləmə!

Uçurumda çıldaqlardan,
Köksüz olan çataqlardan
Hər həyasız alçaqlardan,
Namus, qeyrət, ar gözləmə!

Bostanımıaptalayıb,
Bağ-bağçamı hey talayıb,
Ürəyimdə od qalayıb,
Qəlbimdən sən bar gözləmə!

Yoxsulun tək adı vardi,
Boğazında dadı vardi,
Dostu yoxdu, yadı vardi,
O yazıqdan var gözləmə!

İsrailəm, düzdür sözüm,
Nələr görür iki gözüm!
Kövrəlibdir sazım, özüm,
Bu sinəmdə tar gözləmə!
Könülümdən yar gözləmə!

İsrail Nəsiboglu

Bakı şəhəri
27.09.2000-ci il.



GÖYNƏDİR

Çıxmışam dağların uca qoynuna,
Bumbuz hənirtisi əli göynədir.
Həvəslə baxıram dərə boynuna,
Zirvə məharəti yeli göynədir.

Sərin külək əsir, əla an verir,
Ürək coşa gəlir, cana-can verir,
Əhvalım yüksəlir, qana-qan verir,
Başında tərpənən teli göynədir.

Aşağı enəndə mehi görürəm,
Çiçəklər üstündə şehi görürəm,
Tanrıının verdiyi behi görürəm,
Cənnət bucaqları gülü göynədir.

Quşların nəğməsi, civilti səsi,
Yamyaşıl meşənin dolu nəfəsi,
Axan bulaqların xoş zülməməsi
İçəndə gözündən dili göynədir.

Ətrafdə çox coşan çayı görürəm,
Qayaları aşan çayı görürəm,
Qırğından daşan çayı görürəm,
Soyuq hərarəti seli göynədir.

Bəxtəvər içində döyünür aləm,
Təbəssüm üzündən söyünür aləm,
Xoşbəxtlik əlindən öyünür aləm,
Ətirlər, təravət eli göynədir.

Nəsiboğlu doya bilmir nəzərdən,
Yolunda bəxtinə düşən təhərdən,
Yadında saxlayıb xatırlar hərdən,
Ömür timsalimdə ili göynədir.
Zirvə məharəti yeli göynədir.

*Göygöl rayonu
30.05.1991-ci il.*

Bu daşları atıvində

GƏZƏN MARALIN

Dağlarda gəzən maralın
Yanında bir kəsi varmı?
Çəməni əzən maralın
Dilində deməsi varmı?

Buynuzları şeşə-şeşə,
İti ucu deşə-deşə,
Kol-kosları eşə-eşə,
Sormağə kəlməsi varmı?

Cəm olanda yağı batmaz,
Balasını qoyub atmaz,
Qaçışına heç kəs çatmaz,
Dözümə nəfəsi varmı?

Sürülərdə sayı yoxdur,
Surətində vayı yoxdur,
Gözəllikdə tayı yoxdur,
Qarşımı gəlməsi varmı?

İsrailəm, oldum vurğun,
Yerişində edib yorğun,
Durub baxır oğrun-oğrun
Görəsən, əbəsi varmı?
Yanında bir kəsi varmı?

İsrail Nəsiboglu

RF, Noviy Urenqoy
29.07.2000-ci il.



YARIN VƏFASI

Atma, dağlar qızı, atma məni sən,
Gör necə vəfasız məhəbbətin var?
Ayırma könlümü sən öz könlündən,
Məhəbbət deyəndə, səxavət olar.

Könlümün başına köz qoysan, inan,
Of deməz, inciməz incə telləri.
Sən mənim eşqimi eşqindən atsan,
Saralar pərvazlı açan gülləri.

Şövqsüz aşıqlərin yoxdur qiyməti,
Dünyada dolanıb sanıram bunu.
Mənasızdır yarın yalan söhbəti,
Elə ilk baxışdan anıram bunu.

Arayıb, anlayıb, əzizim, bilsən?
İnsafsız aşıqlər sevməz yarını.
Sən özünü məsud hiss edib-dilsən,
Duyaram sevgimin etibarını.

Məhəbbət hisslərlə isinər hər an,
Gərək duyulgarda saçasan şölə.
Bunları deməkdə məqsədimi qan,
Bir gülü qoxlama sən başqasılə.

Gərək öz qəlbini verdiyin gündən
Sevmiş olduğuna həmdəm olasan.
Onun qəm-kədərli qəlbini hərdən
Sevincə salasan, şada salasan.

Sevgi dastanında ən gözəl nemət,
Ən gözəl belə xoş surətin qala.
Bu gələn nəsillər verə bir qiymət,
Səni hey düşünə, yadına sala!
Səni hey düşünə, yadına sala!

*Göyçə mahali
29.04.1976-ci il.*

Bu daşların atışlarında

SEVİNC NƏDİR?

Sarsılıram hey deyilən söhbətdən,
Hicran tutub yolduğunu bilmirəm.
Hey usanır yazıq könül töhmətdən,
Bağ-bağçamın solduğunu bilmirəm.

Həyatıma düşüb yoxuşlu yollar,
Keçilməz çırpılar, tikanlı kollar,
Sinəm üstə çarpezlaşış bu qollar,
Gözlərimin dolduğunu bilmirəm.

İsrailəm, səbr sözüm tüketənib,
Eşq-atəşim alovlanıb, tez sönüb,
Yarın üzü axır gözümdən dönüb,
Sevinc nədir, olduğunu bilmirəm.
Gözlərimin dolduğunu bilmirəm.

*Gəncə şəhəri
05.10.1994-cü il.*

İsrail Nəsiboglu



NƏ GÖZƏLDİR DAĞ ƏTƏYİ!

Duman enir çal başından,
Nə gözəldir dağ ətəyi!
Karvan keçir sərt qaşından,
Nə gözəldir dağ ətəyi!

Zirvələrdən sellər gəlir,
Dincəlməyə ellər gəlir,
Sərin-sərin yellər gəlir,
Nə gözəldir dağ ətəyi!

Şahin süzür, oxşayır göz,
Şəfəqlənir hər alın, üz,
Ruh qoparır deyilən söz,
Nə gözəldir dağ ətəyi!

Rəngarəngdir çiçəkləri,
Çox zərifdir ləçəkləri,
Al görünür göyçəkləri,
Nə gözəldir dağ ətəyi!

Soyuq bulaq şır-şır axır,
Nazlı qızlar bizə baxır,
Könüllərə sevgi yaxır,
Nə gözəldir dağ ətəyi.

Şəfa verir quymaqları,
Xoş təsvirli oymaqları,
Çoban tökür qaymaqları,
Nə gözəldir dağ ətəyi!

Süfrəmizdə yağlı pendir,
Ləzzətlidir çörək, təndir,
Köklə sazi, yavaş dindir,
Nə gözəldir dağ ətəyi!

Qayğılardan olaq uzaq,
Cığırlarda bir az azaq,
Mahnı deyək, şeir yazaq,
Nə gözəldir dağ ətəyi!

Təbiəti seyr edək,
Meşələrə doğru gedək,
Yığaq nərgiz ətək-ətək,
Nə gözəldir dağ ətəyi!

Ürək açan dərəyə bax,
Keçi qaçan bərəyə bax,
Səda verən nərəyə bax,
Nə gözəldir dağ ətəyi!

İstək artıb, rahatlanır,
Diləyimiz hey atlanır,
Həvəsimiz qanadlanır,
Nə gözəldir dağ ətəyi!

İsrailəm, yaşa yurdum!
Min büsatlar burda qurdum,
Sevinərək fərəh yordum,
Nə gözəldir dağ ətəyi!
Nə gözəldir dağ ətəyi!

İsrail Nəsiboglu

Göyçə mahalı
21.06.1987-ci il.



KÜLƏ DÖNDƏRDİN

Leylac olub çox girmişəm eşqinə,
Küsdürüb könlümü külə döndərdin.
Xəlvəti gəzirəm hey sinə-sinə,
Ağlar göz yaşımı selə döndərdin.

Qədir-qiyətimə tamam baxmadın,
Sevinclər oyadıb qəlbə yaxmadın,
Bəlgə üzüyünü ələ taxmadın,
Yığvalımı bilə-bilə döndərdin.

Qiraqdan nəzəri çox gördün mənə,
Salıbsan yolumu dumana, çənə,
Nə deyim, ay gözəl, nə deyim sənə?
Çıxılmaz dəndləri belə döndərdin.

Ürəyi qovurma, gənclik yaşımda,
Ağrılar kütləşir kefsiz başımda,
Hicranlar süzülür didəm-qasımda,
Əsən mehlərimi yelə döndərdin.

Yamanları tullayırsan üstümə,
Gülərəkdən həm giribsən qəsdimə,
Alovdayam, bir əncam çek tüstümə,
Günümü uzadıb ilə döndərdin.

İsrailəm, divanəyəm, yaxşı bil,
İnsaf eylə, bu kədəri qovub sil,
Qabar olub yalvarmaqdan ağız-dil,
Bu bəxtimi fitnə-felə döndərdin.
Yığvalımı bilə-bilə döndərdin.

*Dəşkənd şəhəri
16.04.1991-ci il.*

Bu daşların atışındı



GÜNAHKARI GÖRDÜM

Xəyal dartdı uzaqlara,
Dəhşətdən tar-marı gördüm.
Xarabada ara-sıra
Uçan bayquş-sarı gördüm.

Diləyimdə qalmış kamı,
Tapdallanmış yurd-yuvamı,
Qəhərlənmiş el-obamı,
Gözlərdəki zarı gördüm.

Göycəm matəm libasında,
Bızsız inildər yasında,
Qəribsəyən təmasında
Çəmənlərdə xarı gördüm.

Didərgin qalıb soraqsız,
Dağlar durub təmtəraqsız,
Boylanır küskün-maraqsız,
Çal başında qarı gördüm.

Dolanır naləm, fəraigim,
Sönüb ocağım, çıraqım,
Baxımsızdır bağça-bağım,
Üstündə cir bari gördüm.

Keçmiş günlər düşdü yada,
Kömək yoxdur, çatsın dada,
Düşmən qalxıb, gəl imdada,
Nankor inadkarı gördüm.

İsrailəm, aləm bilir,
Hayastanı gülüb silir,
Bədnam qonşu nahaq dilir,
Qorxaq günahkarı gördüm.
Nankor inadkarı gördüm.

*Gəncə şəhəri
11.08.2011-ci il.*

BAŞABAŞ

(*təcnis*)

Səcd eyləyib düşdün könlün eşqinə,
 Sərrast fırlan, sərrast yönəl başabaş.
 Cox tələsmə,cox tullanma eşqi nə?
 Atma ömürünü fəda, ba şabaş.

Fəhm tutub yar yanına köçəsən,
 Şükür əhvalını qatıb köç ə sən,
 Biganə qalmayıb gedib köçə sən,
 Əqlini qoyasan üstə baş a baş.

İsraili vurma geri o dala,
 Pərvanə tək şama enə odala,
 Tənhalıqda xəyallara o dala,
 İstəyi atasan, edib başa baş.
 Atma ömürünü fəda, ba şabaş.

Bakı şəhəri
 17.09.2007-ci il.



Bakı dağlarının etyologiyası

HEY ÜFÜQLƏR

Sübh tezdən alov kimi
Odlanar hey üfüqlər.
Sevinən bu qəlbimi
Xoş sanar hey üfüqlər.

Göylərin ahəngində,
Rəssamin al rəngində,
Fırçalarla zəngində
Şadlanar hey üfüqlər.

Günəş batan hər yerdə,
Dərrakə, ağıl-sərdə,
Gözlərə pərdə-pərdə
Yollanar hey üfüqlər.

Dağlara tərəf enər,
Ürəklərdə həm dinər,
Məhəbbətə gec sönər,
Qalanar hey üfüqlər.

İsrailə yaxındır,
Baxın, gör nə axındır!
Eşqdə gül yanağındır,
Sallanar hey üfüqlər.
Odlanar hey üfüqlər.

*Göygöl rayonu
17.08.2010-cu il.*



BAX, KİMƏ LAZIM?

Şiltaqlıq eyləmə məhəbbətində,
Ortada söz-söhbət, bax, kimə lazı?
Vaxtını xoş keçir səadətində,
Yersiz, boş ədavət, bax, kimə lazı?

Saflığı çox istə, dibindən qoru,
Fikir söyləməyi ləbindən qoru,
Əhvalı, idrakı təbindən qoru,
Verdiklərin töhmət, bax, kimə lazı?

Yorursan tutumsuz, sərt əməlinlə,
Başqa adətinlə, tərs təməlinlə,
Əksinə, istəyi qoru dilinlə,
Törətdiyin adət, bax, kimə lazı?

Gündəmə hey çıxır eyni kəlmələr,
Beləcə ötüşür illər, həftələr,
Ətrafda sezirəm mən nələr-nələr,
Görülən qəbahət, bax, kimə lazı?

Naşı olma, bu dünyani yaxşı bil,
Mənasız həyatı ömründən sil,
Xəyalında eşqi oyat, eşqi dil,
Qəlbindəki möhnət, bax, kimə lazı?

Təbiət qoynuna çıxıb gəz bir az,
Tanrıya üzün tut, hər gün qıl namaz,
Xatirələr yarat, şən kəlamlar yaz,
Xoşbəxtlikdə zillət, bax, kimə lazı?

İsrailəm, ümidimi qırma sən,
Məntiqsiz cümlədən yorulur bədən,
Kəm deyil arxmaxca nəzərdə güdən,
Sevgidə xəyanət, bax, kimə lazı?
Ortada söz-söhbət, bax, kimə lazı?

*Sankt-Peterburg
27.09.1996-ci il.*

Bu daşların atışındı

ÇOXDAN SATIBDIR

Paxıllığın tam qıcqırıb,
Üz-gözünə lap yatıbdır.
Açığından zəncir qırıb,
Küyün aləmə çatıbdır.

Nəfin artır, çoxalır pul,
Açgöz olub çıxarma çul,
Getməyirsən bir başqa yol,
Təkərinə mix batıbdır.

Naxələflik eyləyəndən,
Həm ağ yalan söyləyəndən,
Həqiqəti teyləyəndən,
Qeyrəti çölə atıbdır.

Dar düşüncə var başında,
Nakişisən bu yaşında,
Bərəkəti yox aşında,
Yediyinə çor qatıbdır.

İsrailəm, vardır sözüm,
Görəndə ağrıyrıg özüm,
Bilməyirəm, necə dözüm?
Mənliyi çoxdan satıbdır.
Qeyrəti çölə atıbdır.

İsrail Nəsiboglu

*Bakı şəhəri
27.11.2002-ci il.*



XANLARDA TƏBİƏT

Dolanıb enmişdim çay qırağına,
Nə gözəl görünür burda təbiət.
Gəlmışdim tez çatıb dost sorağına,
Qəlbə məlhəm yapır darda təbiət.

Ağaclar ucalır göylərə sarı,
Tükənmir elimin sərvəti, varı,
Şadlanır ağsaqqal, qocaman qarı,
Güçə-güç verir, baharda təbiət.

Axtarıb tapırsan zərif maraqlar,
Kitab tək həkk olur gözdə varaqlar,
Qayalar dumani sanki, daraqlar,
Örpək salıbdır dağlarda təbiət.

Bulağın suyundan heç doymaq olmur,
Sevinci hisslərdən həm oymaq olmur,
Belə mənzərəni tən qoymaq olmur,
Gülüş səpir oylaqlarda təbiət.

Şırlıtı səsləri könül oxşadır,
İnsanın ömrünə ömür yaşıdır,
Kababı, qaymağı ləzzətli dadır,
İştah çekir hey naharda təbiət.

İsrail qapanıb gecə ulduza,
Nəzər aləmində fırlanan ruza,
Baxır həsrətinə, uda-uduza?
İzlər buraxır Xanlarda təbiət.
Nə gözəl görünür burda təbiət.

*Xanlar rayonu
31.03.2000-ci il.*

Bu daşların atlıyində



GƏLIBDİR

Haqsız bəla hey şütüyür üstümə,
Qaçmaq olmur, intiqama gəlibdir.
Uzaqdayam, səmti tutub tüstümə,
Hisə batmış yalqız şama gəlibdir.

Bedəsildi, vay-şüyənlər qoparır,
Qoltuğunda şeytanları aparır,
İblis təki dişlərini qabarır,
Mənim kimi fağır-xama gəlibdir.

Böhtan yağır, əməlində qətidir,
Mənliyi yox, arxasından itidir,
Bilmeyirəm, hansı nimdaş fitidir?
Saxtalıqda tez inama gəlibdir.

Həqiqətin düz belini qır, - deyir.
İsmətində ləyaqəti lap söyür,
Yeri gəlsə, sinəsinə həm döyür,
Əldə zorba, vur-həmdama gəlibdir.

Nəsiboğlu, vardan ötrü ölü var,
Günahını yalan deyib silən var,
Haqqı yorub, gözlərini dələn var,
Harınlaşmış, tam nizama gəlibdir.
Mənim kimi fağır-xama gəlibdir.

İsrail Nəsiboğlu

*Bakı şəhəri
27.03.2003-cü il.*



KAŞ ANLAYA

Tər sinəli bu gözəlin
Qucağında layla çalım.
Məhəbbətdə ilk əzəlin
Qadasını indi alım.

Yanağına busə qoyum,
Paltarını gözlə soyum,
Yaxınında yatıb doyum,
Otağında əsir qalım.

Könülümə versin könül,
Söhbətimə şirin, xoş dil,
Sevgimizə gətirsin gül,
Həmişəlik yada salım.

Ağrıdağın ətəyindən,
Çiçəklərin ləçəyindən,
Arıların pətəyindən
Ləblərində olsun balım.

Sərt dəblərin bezarından,
Kənarlaşın azarından,
İran-Turan bazarından
İsmətində qalsın şalım.

Uzaqlarda olan kimi,
Həsrətindən dolan kimi,
Ahlarından solan kimi,
Xəyalimdə yaxşı dalım.

Ömür boyu andığımı,
Düşündüyüm-qandığımı,
Dar günümдə sandığımı
Unutmasın bu amalıım.

Dəyişməsin söhbətləri,
Mənə qarşı niyyətləri,
Hər sözləri, adətləri
Təkrarlasın sevgi valim.

Dərələrə qoşa enək,
Bülbülləri sakit dinək,
Bir əylənək, birgə sinək,
Xoşallansın bu əhvalim.

Bir görərdim yaxşı günü,
Qibləgahda olan dini,
Eşqimizdə hörmətini
Tamam sansın, duysun halim.

İsrailəm, gəldiyimi,
Hər işini bildiyimi,
Qəhərimi sildiyimi
Bilə, zalim qızı zalim
Qadasını indi alım.

İsrail Nəsiboglu

Gəncə şəhəri
17.08.1993-cü il.



YANAN OLMASA

A dostlar, ömrümü sizə yazardım,
Yolumu gözləyən canan olmasa.
Özümü kimsəsiz insan sanardım,
Bir qeydimə qalib yanın olmasa.

Dumansız, zirvəsiz dağ nəyə lazım,
Giləsiz, meyvəsiz bağ nəyə lazım,
Gözəlsiz bu zaman çağ nəyə lazım,
Adını deyibən anan olmasa.

Zəiflik əlindən təngiyər nəfəs,
Ayrılıq sözündən dad edər hər kəs,
Məhəbbət yalandır, deyilərmi bəs,
Sevgi aləmini danan olmasa.

Gözləmə hər yordan möhnət, etibar,
Həm vəfa, həm namus, ismət-iftixar,
Həm abır, həm həya, el içində ar,
Həyatı düşünüb qanan olmasa.

İsrailəm, çox batmışam günaha,
Hər yetənə bel bağlamaz bir daha,
O kövrək kamanım düşər hey aha,
Adımı axtarıb sanan olmasa.
Bir qeydimə qalib yanın olmasa.

*Daşkənd şəhəri
17.04.1988-ci il.*



NİYƏ BAXDIN, GÖZƏLİM?

Bağçaları gəzərəm,
Ətirli gül üzərəm,
Sinən üstə düzərəm.
Niyə baxdın, gözəlim?
Oda yaxdın, gözəlim.

Mən səninəm, sən mənim,
Bunu hiss edir zənnim,
Olma könlümə qənim.
Niyə baxdın, gözəlim?
Oda yaxdın, gözəlim.

Vurğun oldum gözünə,
Günəş kimi üzünə,
Şirin-şirin sözünə.
Niyə baxdın, gözəlim?
Oda yaxdın, gözəlim.

Salma axır hicrana,
Qurban olum o cana,
Qalmışam yana-yana.
Niyə baxdın, gözəlim?
Oda yaxdın, gözəlim.

Bir yaxın gəl, a göyçək,
Qalib gələr hər istək,
Qovuşaq şux ulduz tək.
Niyə baxdın, gözəlim?
Oda yaxdın, gözəlim.

*Göyçə mahali
17.08.1975-ci il.*



İsrail Nəsiboglu

BƏZİRGAN

Yaz fəslində seyr etdim hüsnünü,
Valehəm ətirli hala, Bəzirgan.
Arzuladım bu tarixi, bu günü,
Şellənirəm tər əhvala, Bəzirgan.


Göyçə bir gözəldir, sən isə qaşı,
Bilinmir zirvənin neçədir yaşı,
Gəzməsin sinəndə bir nankor, naşı,
Sevinirəm şən minvala, Bəzirgan.

Çəmənlərin xallı-əlvan görünür,
Qayaların dumanlara bürünür,
Buludların zirvələrdə sürünür,
Heyran qaldım nur vüsala, Bəzirgan.

Çiçəklərin hey oxşayır gözümü,
Əsən mehlər tumarlayır üzümü,
Mat qalmışam, deyəmmirəm sözümü,
Vurulmuşam xoş iqbalə, Bəzirgan.

Nəsiboğlu tam cənnətə düşübdür,
Əfsanədən məharətə düşübdür,
Ləzzət verən təravətə düşübdür,
Al qoynunda min xəyalə, Bəzirgan.
Valehəm ətirli hala, Bəzirgan.

*Göyçə mahalı
21.06.1982-ci il.*



İŞLƏTMƏ

Əyan eylə söhbətini,
Məhəbbətə zor işlətmə.
Tez dayandır minnətini,
Kəlmələrdə çor işlətmə.

Qan qaraltma hər bir şeylə,
Aydın danış, aydın söylə,
Ətir çilə, ətir iyələ,
Nəzərində tor işlətmə.

Əhvalına gülüşü qat,
Tənhalığı kənara at,
Hissiyyatı tamam oyat,
Yatağında qor işlətmə.

İsrailə pənah gətir,
Dərdlərini dibdən itir,
Sevgimizə sevinc yetir,
İşvəni at, yor, işlətmə!
Kəlmələrdə çor işlətmə.

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
13.01.1983-cü il.*



YENƏ MƏN

Endim qənşərinə doğru, gözəlim,
Dağın ətəyindən baxdım sənə mən.
Gözüm dincəlirdi sanki, əzəlim,
Tamaşa zövqümü atdım genə mən.

Dedim, bir söz alım o bal dilindən,
Tutum qollarından, tutum əlindən,
Bir işvə görəydim incə belindən,
Duyaydım həmlədən gələn tənə mən.

Bəxtimin olubsan parlaq ulduzu,
Könül aləmində mələr bir quzu,
Atmaram sevgimi, birgə yolmuzu,
Düşsəm də borana, duman-çənə mən.

Qorxmuram təkidli kəlmələrindən,
Çətin amanlardan, sərt mərclərindən,
İmtahan etsən də, salıb dərindən,
Səcd edib gələrəm hər an dinə mən.

İsrail, bağlıdır əhdin özünə,
Şirin söhbətinə, şirin sözünə,
Baxıram həmişə qara gözünə,
Sevirəm, sevirəm, düzü, yenə mən.
Düşsəm də borana, duman-çənə mən.

*Bakı şəhəri
30.05.2003-cü il.*



Bu daşlara atıvində

ATMA, AMANDI!

Cəllad tək dayanıb, qəsdimdə durub,
Kirpikdən oxları atma, amandı!
Xəncər qaşlarınlı köksümdən vurub,
Nahaqdan günaha batma, amandı!

Həsrətdən didəmin kökü saralıb,
Eşqimin hey solan başı qaralıb,
Səbrim həm tükənib, həm də daralıb,
Arxayıń otaqda yatma, amandı!

Əhdimi nalədən bilsən yaxşıdır,
Gəlib həndəvərə gülsən yaxşıdır,
Ağlayan gözümü silsən yaxşıdır,
Sevinci kədərə qatma, amandı!

Nəvaziş həmişə üstündə olsun,
Ürəyin kövrəlib mənimlə dolsun,
Ayrılıq qıy salıb hicranı yolsun,
Kinayə hökmünə çatma, amandı!

İsrail yolunda fəryad eyləyir,
Sənsiz həyatında ah, dad eyləyir,
Məhəbbəti qoru, inad eyləyir,
Könlümü hər vara satma, amandı!
Nahaqdan günaha batma, amandı!

*Sankt-Peterburg
27.10.1995-ci il.*



DUR GƏL MƏNƏ SARI

Qalma, gözəl, uzaqlarda,
Dur gəl, dur gəl mənə sarı.
Hey yanırıam bəd-bezarda,
Dur gəl, dur gəl mənə sarı.

Fəda verdim, al qəlbimi,
Dərdli yoxdur mənim kimi,
Tənha qoyma bu eşqimi,
Dur gəl, dur gəl mənə sarı.

Məcnunam, düşmüşəm çölə,
Leyli olub salma dilə,
Dözəmmərəm gələn ilə,
Dur gəl, dur gəl mənə sarı.

İntizarda keçir günüm,
El-aləmə düşüb ünüm,
Atəşdəyəm, atma sönüm,
Dur gəl, dur gəl mənə sarı.

Darıxmişam amanlarda,
Fırlanıram zamanlarda,
Qovruluram yamanlarda,
Dur gəl, dur gəl mənə sarı.

Yanağından lalə dərim,
Bihuşdadır idrak-sərim,
Çox dayanma gövhər-zərim,
Dur gəl, dur gəl mənə sarı.

Andımızı yoxla, ara,
Könülümde sızlar yara,
Tellərini yana dara,
Dur gəl, dur gəl mənə sarı.

Xəbər eylə gələn saat,
 Qüssə, qəmi kənara at,
 Əhvalına sevinclər qat,
 Dur gəl, dur gəl mənə sarı.

İsrailə pənah gətir,
 Sübhümə xoş sabah gətir,
 Sevgimizdən bir ah gətir,
 Dur gəl, dur gəl mənə sarı.
 Dur gəl, dur gəl mənə sarı.

*Volqograd şəhəri
 30.08.2012-ci il.*

İsrail Nəsiboglu



ÇƏKMƏLİYƏM MƏN

Cox ağır bir ömür, Cox ağır həyat
 Düşdü taleyimə, çəkməliyəm mən.
 Zülümlər, zillətlər, inildəyən dad,
 Bunların hamısın keçməliyəm mən.

Qismətim hey yordu amansız yolda,
 Qarşıma çıxıbdır gümansız yolda,
 Dünyanı qanmayan imansız yolda,
 Yetirib, sonra da biçməliyəm mən.

Axtardığım bəxtim heç gəlmir ələ,
 Fələkdən pay gəlir, çıxılmaz tələ,
 Cəmimə bulanıq sel düşür hələ,
 Məcburam, püfləyib içməliyəm mən.

İstərdim bağında güllər açılsın,
 Bülbüller oxusun, şölə saçılsın,
 Çəmənimdə al lalələr seçilsin,
 Təəssüf, qanqallar əkməliyəm mən.

İsrailəm, məqsədimdən çönmərəm,
 Nakəsin önündə heç vaxt enmərəm,
 İnadımdan, inanın ki, dönmərəm,
 Haqqı-nahaqlardan seçməliyəm mən.
 Düşdü taleyimə, çəkməliyəm mən.

*Bakı şəhəri
 17.10.2002-ci il.*



BU DAĞLARDA

Taleyimə minnətdaram,
Göz açmışam bu dağlarda.
Boy atmışam aram-aram,
Çox qaçmışam bu dağlarda.

Ətəyində dərs keçəndə,
Məktəb əlaçı seçəndə,
Xatirələr nur biçəndə
Haqq keçmişəm bu dağlarda.

Xoşbəxt idi keçən illər,
Yarışardı gənc nəsillər,
Boş durmazdı vuran əllər,
Gur saçmışam bu dağlarda.

Qoyun-quzu otaranda,
Zəmiləri düz yaranda,
Biçənəkdə güc yoranda
Ot biçmişəm bu dağlarda.

İsrailəm, nə haydayam?
Gah bu tayda, o taydayam,
Göyçəm sənsiz ah-vaydayam,
And içmişəm bu dağlarda.
Göz açmışam bu dağlarda.

*Göygöl rayonu
30.05.2010-cu il.*



MÖHLƏTİ ŞİRİN

Tanış oldum bir qəşənglə gedərkən,
Baxdım, yerişində qaməti şirin.
Salam verib, mənə nişan edərkən,
Yazdığı namədə düz xətti şirin.

Kəskin nəzərində hər zəhmi ağır,
Gülüşündə kirpiyindən ox yağır,
Razılıq ver, bu eşqimi tez çağır,
Etdiyi tənədə isməti şirin.

Yanağı lalə tək öncə açıbdı,
Ətiri məst edir, incə açıbdı,
Dodaq tərpənəndə qönçə açıbdı,
Danışan dilində söhbəti şirin.

Geyimi xoş gəlir bütün cahana,
Ləzzət verir yeriyəndə məkana,
Sadəcə zövq verir olan imkana,
Əynində libası, xələti şirin.

İftixar yaradır davranışında,
Qara xal görünür nazik qaşında,
Həyası üstündə, cavan yaşında,
Vərdişi yerində, adəti şirin.

Bilmirəm, günəşdi, yoxsa ki, aydı,
Bəlkə də Tanrıdan gələn gül-paydı,
Heykəltəraş kaş büstünü yapayıdı,
Bütün buxununda surəti şirin.

Səliqəsi mat etmişdi özümü,
Çəkəmmirdim bircə an da gözümü,
Nə deyirdim, qaytarmırkı sözümüzü,
Əxlaqi durumda ibrəti şirin.

Nəsiboglu pərvanəyə dönübdü,
 Könlü qubar edir, yaman dinibdi,
 Tezcə alışbdi, tezcə sözübüdü,
 Verdiyi illərdə möhləti şirin.
 Yazdığı namədə düz xətti şirin.

Sankt-Peterburq

07.03.1997-ci il.

İsrail Nəsiboglu



ÇOBAN

“Bu şeirimi 8-ci sinifda oxuyarkən yazmışam”.

Elə ki, bahardır - çıxırsan dağa
Qoyunla, quzuyla, qocaman çoban.
Sürünü tökürsən sərin bulağa,
Özün də içirsən doymadan, çoban.

Yayılır hər yana tütəyin səsi,
Nəğmən də oxşayıր bütün hər kəsi,
Budur gül qoxusu, bülbüл nəğməsi,
Aləmə ruh verir adından, çoban.

Al-əlvan görünür dağlar, ətəklər,
Yerin xalisında min cür çiçəklər,
Bunlar əməlinlə sevinəcəklər,
Gərək yüksələsən bütün an, çoban.

Yazda evin olur dağ, təpə, pəyə,
Yarışdan çəkilmə, yüksəl zirvəyə,
Bol ət, süd verirsən daim ölkəyə,
Hünər, zəhmətiylə tanınan çoban.

Şərəf nişanını al döşünə tax,
Obanın üzünə alnı açıq bax,
Biz də hey sevinək, ilhamlar alaq,
Məktəbdə, dərslərdə hər zaman, çoban.

Adın qəzetlərdə hər vaxt çekilsin,
Şənin qüruruna şənlik edilsin,
Əməyə xor baxan düşünsün, bilsin,
Əməkdir insanı ucaldan, çoban.

Səfali dağların övladıyük biz,
Tamam pak olmalı ürək-qəlbimiz,
İsrail nəinki, bizim elimiz,
Sevinsin bu məkan, bu cahan, çoban.
Hünər, zəhmətiylə tanınan çoban.

*Göyçə mahalı
23.05.1974-cü il.*

Bu daşların atlıyindan

ÇOX ÇƏKİBDİR

Həsrətini izin-izin
 Yanan içim çox çəkibdir.
 Gözlərim sə həzin-həzin
 Qoyub biçim, çox çəkibdir.

Sarı köynək əynindədir,
 Atlas çanta ciyindədir,
 Fikir, xəyal beynindədir,
 Eylə seçim, çox çəkibdir.

İsrailəm, söz bulama,
 Baxib, gülüb göz bulama,
 Bəd ayaqda üz bulama,
 Köçür-köçüm, çox çəkibdir.
 Yanan içim çox çəkibdir.

*Daşkənd şəhəri
 16.10.1982-ci il.*

İsrail Nəsiboglu



KƏRƏMİ ÇAL

Ozan qardaş, o sazına əl eylə,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!
Gözel dayan, şirin göstər, düz söylə,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Köz içində Yanıq Kərəm talanır,
Dərd yiğilib, sinəmdə od qalanır,
Gözlərimə göz yaşları calanır,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Simi tərpət, köklə sazi cəngiyə,
Bəlkə onda alovumuz səngiyə,
Qoyma orda Xəstə Qasım ləngiyə,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Tufan qopar, boran eylə bəmində,
Laylay tutum həzz oxşayan dəmində,
Şən əhval qoy bu kövrəlmış əmində,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Dədə Qorqud o dünyadan oyansın,
Zəngulədə Qoç Koroğlum dayansın,
Düşmənimiz al qanlara boyansın,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Qaçaq Nəbi Həcəriylə dağdadır,
Leyli susub xəzan olmuş bağdadır,
İgidlərim solumdadır-sağdadır,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Məcnun küsüb, vidalaşmir yarıyla,
Şah Abbasım öyünməyir variyla,
Murov durub boraniyla, qarıyla,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Fərhad artıq külüngünü vurubdur,
 Xəyalimdə Gøyçəm çoxdan durubdur,
 Bədnam qonşu yurdda məkan qurubdur,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Rüstəm Zalin qılıncından od yağır,
 İstəyirsən, Xətaini tez çağır,
 Xaçeklərə “itil” deyib, həm bağır,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Zəngəzurum qəribsəyir yapyaman,
 Təbriz qəmdə darixıbdır, ay aman!
 Məlhəm yetir, qəlbimizə ver güman,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Xəbər çatdır gileyli Borçalima,
 Ələsgərdən ustadlara, Alıma,
 Mərhəmət qıl, mən yetimə, zalıma,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Dərbəndimə nalə qopar hərədən,
 Ərənləri qıyla, səslə, bərədən,
 Qarabağa mərmilər at dərədən,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Kəlbəcərdən mehi əsdir külümə,
 Cəbrayıldan, Fizulidən elimə,
 Zəngilandan, Qubadlıdan selimə,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Ağdamlılar qüssədədir, onu bil,
 Könlümüzdən intizarı dayan, sil,
 Savaşımız çözülməyir neçə il,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Əlacı tapılmır ağaran saçın,
Boynun büküb, küskün dayanıb Laçın,
Haylayır: “Dolaşmış düyüünü açın!”
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

BMT, ATƏT həqiqəti yazıbdır,
Quduzluqdan düşmən yolun azıbdır,
Özü üçün çoxdan qəbir qazıbdır,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Qədim yurdda məzarlıqlar üzüyür,
Qəddar düşmən kalan böhtan döşüyür,
Hayastanı qorxu basıb, höşüyür..!
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Qeyrətimiz imkan verməz nakəsə,
Biz hazırlıq hər duruşa, əbəsə,
Hay verərik hər vuruşa, hər səsə,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Babəkimin xəncərindən şövq düşür,
Çinqıllıdan gözlərimə şövq düşür,
Uşaqlıqdan xatirəmə zövq düşür,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Gədiklərdə nişanəmiz qalıbdır,
Ağrıdağım sükultlara dalıbdır,
Nuh gəmisi silinməz iz salıbdır,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Haqqımız var yurdumuzda ölməyə,
Ata, Ana kəlamını dilməyə,
Xankəndinə bayraq sancıb gülməyə,
Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Belə dözüm, bax, nəyimə gərəkdir?
 Silah kinim, nifrətim də sürəkdir,
 Haqq qanımdır, barışmayan ürəkdir,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Sızıldayır kürəyimdə yaralar,
 İnildayır köksümdəki qaralar,
 Yada düşür, nədən deyim, haralar?
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Cıdır düzdə, vaxtı çatdı Qacarın,
 Yumruq təki birləşməyi bacarın,
 Həmrəylikdir, şan-zəfərə açarın!
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

Nəsiboğlu yanıb yazır sözünü,
 Nikbinliyə yönəldibdir gözünü,
 Qələbədə axır tapar özünü,
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!
 Kərəmi çal, Kərəmi çal, Kərəmi!

İsrail Nəsiboğlu

*Bakı şəhəri
21.12.2010-cu il.*



İZLƏYİRƏM

Zaman-zaman yollarımda
Axtarıram məhəbbəti.
Həm sağımda, sollarımda
Arayıram səadəti.

Bağ-bağçamda çiçək solub,
Qəhərimdən gözüm dolub,
Qismət yaman qənim olub,
Çağırıram ibadəti.

Eşq sözünü əziz saxla,
Hey qulluq et, hey də yoxla.
Ətirini iylə, qoxla,
Nəcib saxla təravəti.

Bir həyat var, bir də ömür,
Pas atıbsa, sınır dəmir,
Əsəbidən dodaq gəmir,
Neyləyirəm xəyanəti?

İsrailəm, düşmə dara,
Qəlbi salma intizara,
Heç kəs gəlib çıxmaz kara,
İzləyirəm küdurəti.
Axtarıram məhəbbəti.

*Bakı şəhəri
21.04.2004-cü il.*

Bu daşların atışında



DÖZMƏ SƏN

Gözlərini hey oynadıb,
Ürəyimi al, üzmə sən.
Hündür dabanda oynayıb,
Ətrafımdan get, süzmə sən.

Tərslik edib, yalqız qalma,
Tənhalığı yada salma,
Xəyallara düşüb-dalma,
Könülümü gəl əzmə sən.

Sevgimizin bu bağında,
Hicranlığın o dağında,
Gözəlliyyin xoş çağında
Dərdlər yığıb tez bezmə sən.

Hər kəlməyə məna verib,
Gülüşlərə təna verib,
Saçlarına həna verib,
Selist yayıb boş sezmə sən.

Əllərini-əllərimdən,
Dillərini-dillərimdən,
Tellərini-tellərimdən
Tez ayırıb gen gəzmə sən.

Bu çöllərə atıb məni,
Həm aldığım hədiyyəni,
Minnət üçün hər yetəni
Bu yollara çox düzmə sən.

Yorma nahaq İsraili,
Ortalığa atma feli,
Gəl soldurma incə gülü,
Dözəmmirsən, heç dözmə sən.
Ətrafımdan get, süzmə sən.

*Bakı şəhəri
16.09.1994-cü il.*

CƏLB EDİR

Gözəllər içində bir gözəl gördüm,
Almaz tək alışan gözü cəlb edir.
Xəyal aləmində telini hördüm,
Gün kimi parlayan üzü cəlb edir.

Him-cimi qanmadı, danışdı birdən,
Əqlimi qopardı ağildan, sərdən,
Hərarət yüksəldi, tam çıxdım tərdən,
Söhbət-kəlamında sözü cəlb edir.

İsrail yandırıldı çıkışlarıyla,
İşvəli nazənin baxışlarıyla,
Yaraşan libasda naxışlarıyla
Atəşdə odlanan közü cəlb edir.
Almaz tək alışan gözü cəlb edir.

Daşkənd şəhəri
17.06.1991-ci il.



Bu daşların atəvində

BAXİŞİMLA VURULMUŞAM

Gülüş qopan dodaqlara
Baxışımıla vurulmuşam.
Lalə kimi yanaqlara
Çıxışımıla vurulmuşam.

Qiymət qoyan mənalara,
İzlər salan tənalara,
Muraz tutan hənalara
Naxışımıla vurulmuşam.

Kədəri-sevincə atan,
Nəsillərə töhfə qatan,
Ürəyimə tamam yatan
Yaddaşımıla yurulmuşam.

Gözəlliyyə rəvac verən,
Qönçələri anıb dərən,
Qüssələrə dəsmal sərən
Sirdaşımıla vurulmuşam.

İsrailəm, zəriflərə,
Cilalanmış təriflərə,
Müdrik olan ariflərə
Öz başımla vurulmuşam.
Yaddaşımıla vurulmuşam.

*Sankt-Peterburg
07.07.1995-ci il.*



YALAN DANIŞMA

Sən yalan danışma, yalan danışma,
 Yalan danışanda sözü itirmə!
 Həqiqəti taptalama, düzgün bax,
 Diqqətlə baxanda gözü itirmə!

Nahaqqı-haqqı, haqqı-nahaqqı yazma!
 Axşam dediyini tez səhər pozma,
 Ciğırı, addımı, yolunu azma,
 Arxada qoyduğun izi itirmə.

Qəsdən andlar verib, Quran oxuma!
 Şeytana qızı salıb, corab toxuma!
 Qibleyi-Kəramət deyib hey umma!
 Namaza çökəndə dizi itirmə!

Dünya mirasını yiğib danma sən,
 Milçək tək divarda çox qapanma sən,
 İsrail sözünə heç usanma sən,
 Vəfəsiz dünyadan bezi itirmə!
 Namaza çökəndə dizi itirmə!

*Sankt-Peterburq
 25.10.1996-ci il.*

Bu daşlara atıvində



İNSAFA GƏL

Çox veribsən kədərləri,
Sal imana, insafa gəl.
Açılarda qədərləri
Oldum şana, insafa gəl.

Asimanın hey qaraldı,
Cahan mənə tam daraldı,
Eşqimdəki gül saraldı,
Atma xana, insafa gəl.

Qəsd eyləmə səadətə,
Dilimdəki ibadətə,
Məhəbbətə, xoş adətə,
Bu amana, insafa gəl.

Rəhmin gəlsin, tərslik etmə,
Mən, bəndəyə, pislik etmə,
Mərcə girib mərclik etmə,
Yığma cana, insafa gəl.

Nəsiboğlu divanədir,
Ətrafında pərvanədir,
Atəşdədir, axır nədir?
Qoyma yana, insafa gəl.
Yığma cana, insafa gəl.

İsrail Nəsiboğlu

Daşkənd şəhəri
03.09.1989-cu il.



SALAMI ALMIR

Dəyişir zaman da, bütün el-aləm,
 Daimi həyatda bir nəsə qalmır.
 Gözümü dikmişəm, yorulub didəm,
 Gözəlim haqqında xəyala dalmır.

Hər günün özünün hökmü var ancaq,
 Pərvanə işığa fırlanar ancaq,
 Könlüm tənhalıqda, qəm çalar ancaq,
 Çalmaq istəyirəm, bu sazım çalmır.

Bilmirəm, sanırmı məni o gözəl?
 Eşqimdə daimi olubdur əzəl,
 Qəlbimi qoparıb edibdir özəl,
 Deyəsən, heç məni yadına salmir.

İsrail həmişə vəfali oldu,
 Bu sevgi bağında saraldı, soldu,
 Ürəyi çırpındı, gözləri doldu,
 Amma ki, zəng etdim, salami almir.
 Deyəsən, heç məni yadına salmir.

*Sankt-Peterburq
16.05.1995-ci il.*

Bu dağlara atıvində



SEVƏN KÖNÜL

Sevən könül sevgisində
Vəfasiyla bir olaydı.
Höcətində, söz-bəsində,
Kəlməsində dürr olaydı.

Unudayı incikliyi,
Ayrılığı, həm təkliyi,
Həm tərsliyi, həm dikliyi
Düşüncədə sər olaydı.

Dolanayı yar başına,
Sığal çəkəydi qaşına,
Məna verə gənc yaşına
Gül-bağçası tər olaydı.

Günəş kimi şölə saçılıb,
Bədbinlikdən çıxıb-qaqıb,
Məhəbbətdən söhbət açıb,
Sinəsində zər olaydı.

Yonəldəydi səadəti,
Qaldırayı nəzakəti,
Yox edəydi küdurəti,
Ocağında pir olaydı.

Ətrafdan ataydı qəmi,
Sevindirəydi aləmi,
Qüssələri yiğib cəmi,
Axıtmağa Kür olaydı.

İsrailə qoya inam,
İşvəsini bilib-qanam,
Hər gün eşqi duyub-sanam,
Aralıqda sərr olaydı.
Kəlməsində dürr olaydı.

İsrail Nəsiboglu

Bakı şəhəri
19.10.2010-cu il.

DƏRİN FİKİRLƏŞ

Sözlərin incisi, zərifi çoxdur,
 Cümləni quranda dərin fikirləş.
 Tənqid, təhqiri, tərifi çoxdur,
 Tələsmə, təmkinlə sərin fikirləş.

Söz var ki, ürəyi dağa qaldırır,
 Arxadan öndəmə, sağa qaldırır,
 Üzünü pak edən ağa qaldırır,
 Xeyrini fikirləş, şərin fikirləş.

Bışır, mübtəla et önə atanda,
 Məqamı dürüst seç vaxtı çatanda,
 Acını şerbətə yiğib qatanda,
 Duzunu kəm eylə, tərin fikirləş.

Savada qul olur dilin kəlamı,
 Ağıza ün hopur elin kəlamı,
 Əsrlər firladır ilin kəlamı,
 Əvvəl-axırını, bərin fikirləş.

İsrailəm, hər səmtini deyəndə,
 Qiyməthi məzmunə başın əyəndə,
 Məclisə varanda, tam söyləyəndə
 Ələndir kövhəri, zərin fikirləş.
 Cümləni quranda dərin fikirləş.

*Bakı şəhəri
17.11.2007-ci il.*



*Bakı şəhərinə
məsləhətlər
və
şəhərinə
məsləhətlər*

MƏHƏBBƏTİN ÖZÜNƏ

Tufan qopdu, sel axdı
 Məhəbbətin özünə.
 Qismət yaman kəm baxdı
 Məhəbbətin özünə.

Sinəm, inan, göynədi,
 Hicran tutub çeynədi,
 Yarım, görən, neynədi
 Məhəbbətin özünə?

Bəxtim tufan qopardı,
 Hədyan çapıb apardı,
 İntizarlar qabardı
 Məhəbbətin özünə.

Yanıb-yaxıldı dinim,
 Yöndəmsiz oldu yönüm,
 İmkən vermədi, çönüüm
 Məhəbbətin özünə.

Məsləksizdir mətləbim,
 Sarsılıbdır tam təbim,
 Rəhmətsizdir, ya Rəbbim,
 Məhəbbətin özünə.

İsrailəm, çox sözüm,
 Qətiləşib bu üzüm,
 Taqət yoxdur, yox dözüm
 Məhəbbətin özünə.
 Məhəbbətin özünə.

*Bakı şəhəri
 13.12.1987-ci il.*

GECƏ, DAĞ BAŞINDA

Gecə dağ başında əsən mehlərin
Büsbütün vurulan guşəsindəyəm.
Gözümü oxşayan tər valehlərin
Ulduzu durulan guşəsindəyəm.

Hər tərəf qaranlıq qorxutmur məni,
Boşalıb gərginlik, görünmür çəni,
Saflaşır təkiddən əqlin çətəni,
Qayası burulan guşəsindəyəm.

Təmiz havasından əhval şənlənir,
İntizar yox olur, vüsəl şənlənir,
Rəbbimə yaxınam, iqbəl şənlənir,
Zirvəsi sorulan guşəsindəyəm.

Sakit, ətrafında ah-haray yoxdur,
Səs-küylər doğuran min saray yoxdur,
Nə inni-cinnidən heç bir hay yoxdur,
Zülməti yorulan guşəsindəyəm.

Nəsiboglu, asimanda uçasan,
Qanad açıb ay-ulduzu qucasan,
Günəş təki hey saçasan-saçasan,
Tanrıdan qurulan guşəsindəyəm.
Ulduzu durulan guşəsindəyəm.

*Göygöl rayonu
30.07.1994-cü il.*



ZARIM HANI?

Qaş qaraldı, toran düşdü,
Gözləyirəm, yarım hanı?
Payız keçdi, boran düşdü,
Bu əhdimdə varım hanı?

Qərəzlidir kainatım,
Heçə enib amanatım,
Yoxdur dağlar bəyanatım,
Başındakı qarım hanı?

Ətir yoxdur tər-boğçamda,
Nur ələnmir zər-taxçamda,
Gülzar əsmir bağ-bağçamda,
Soruşsalar, barım hanı?

Əkdim axır, etdim qulluq,
Hər tərəfdə gördüm bolluq,
Dönüb fələyim bir yolluq,
Gül vermirse, xarım hanı?

İsrailəm, dərd əhliyəm,
Ömürüm dən gileyliyəm,
Bəd yollara mən behliyəm,
Jaləm varsa, zarım hanı?
Bu əhdimdə varım hanı?

*Daşkənd şəhəri
13.12.1982-ci il.*



İsrail Nəsiboglu

GƏL BARIŞAQ

Ay sevgilim, yaman saldın hicrana,
 Gəl barışaq, söhbətimiz düz olsun.
 Qoşa çıxaq bu bayira, cahana,
 Qonşularda söhbət olsun, söz olsun.

Sevinsin dost, tanış, şadlıq əleyən,
 Xoş günlər, arzular qəlbdən dileyən,
 Görmək istəyirəm üzü güləyən,
 Həmişə görüşdə gülər üz olsun.

Sən məni hey düşün, mən də hey səni,
 Doldur bu aləmə o xoş ətrini,
 Daha yox eləyək dağdakı çəni,
 Qoy bizim dağlarda hər vaxt yaz olsun.

Məhəbbət sözünü birinci sən yaz,
 Gəzsin danışıqda şən söhbət, avaz,
 Çəkilsin soyuqluq, çəkilsin ayaz,
 İnciklik, gözəlim, bizdə az olsun.

Təbəssüm, sevincin yayılsın göyə,
 Ayrılıq bax nəyə lazımdır, nəyə?
 İncimə, incimə cümlə-kəlməyə,
 Aramızda işvə olsun, naz olsun.

Deyilsin adına qoşma, dastanlar,
 Ortadan yox olsun fitnəli anlar,
 Qıbtə eyləsinlər bütün insanlar,
 Arxamızca min bir baxan göz olsun.

İsrailəm, vəfadaram dünyada,
 Dərdin deməz hər kimsəyə, hər yada,
 Düşmə, gülüm, sən o Allah inada!
 Barı, bizim toyda aşiq-saz olsun.
 Gəl barışaq, söhbətimiz düz olsun.

*Dəskənd şəhəri
15.04.1989-cu il.*

Bu daşların atlısına

DEYƏSƏN

Dünən sənin kədərinə qatıldım,
 Dərdlərinə əlac vardır, deyəsən?
 Zillətə, zülümə dərhal atıldım,
 Bu dünya başına dardır, deyəsən?

Heç kəsin sığallı olmur təması,
 Bir yandan toy gəlir, bir yandan yası,
 Dəyişir, düzəlir iqlim havası,
 Ömür yolundakı qardır, deyəsən?

Həyatın keşməkəş səhəri çoxdur,
 Həm şirin, həm acı təhəri çoxdur,
 Gülüşü, nəşəsi, qəhəri çoxdur,
 Könlündə ucalan yardımır, deyəsən?

Özün-öz üstündə hey günah edib,
 Əlləri göylərə tutub ah edib,
 Tanrıının əmrinə həm pənah edib,
 Fələyə yalvarma, kardır deyəsən?

Nəsiboğlu bu fəzadan qəm yeyir,
 Arzusunda qismətiylə kəm yeyir,
 Əhvalında küdurətdən cəm yeyir,
 Üstündə firmanız mardır, deyəsən?
 Fələyə yalvarma, kardır deyəsən?

İsrail Nəsiboğlu

*Gəncə şəhəri
17.08.1992-ci il.*



DİL OYNADIR

Kəkotunu yiğan gözəl,
Təravətin gül oynadır.
Açılıbdır yaxan, gözəl,
Tərli sinən tül oynadır.

Dağ havası allandırıb,
Yerişini sallandırıb,
Əhvalını hallandırıb,
İncə bədən bel oynadır.

Baxışına dözəmmirəm,
Səndən ayrı gəzəmmirəm,
Çiçəkləri üzəmmirəm,
Coşan ürək sel oynadır.

Kəklik təki əllər xına,
Qaşlarını çəkmə qına!
Boynunu əy, gəl yaxına,
Parlaq boğaz ləl oynadır.

Gərdənində qoşa qulac,
Yayılıbdır yanlara saç,
Utanma, qıl dərdə əlac,
Dartınmağın tel oynadır.

Qərar tutub durammıram,
Başqa fikir qurammıram,
Barmağımı vurammıram,
İstək, həvəs əl oynadır.

Əndamına gözüm düşüb,
Tərifinə sözüm düşüb,
İzlərinə izim düşüb,
Çıxışların yel oynadır.

İsrailəm, eşq yorğunu,
 Olubsan qəlbin vurğunu,
 Maraq eylə, et sorğunu,
 Sədəf dəhan dil oynadır.
 İncə bədən bel oynadır.

*Bakı şəhəri
 01.05.2012-ci il.*



QORXUM OLMAZ

Badi-səba hücum çəkdi üstümə,
Yandı könül, yaralardan say eylə.
Bulanmışam alovuma-tüstümə,
İqbalima həyan eylə, hay eylə.

Zalim Fələk qəsdin mənə bəllidir,
Yaşım çatıb bu gün, sabah əllidir,
İmkan yarat mətləbimin həllidir,
Çox da yorma, zəlalətdə cay eylə.

Müxtəsərəm əməlimdə, sözümdə,
Güvənlilikəm, tar-mar olan düzümdə,
Hünərlilikəm iradəmdə, dözümdə,
İstəyirsən, yazı qaynar yay eylə.

Polad sınar, heç əyilməz ortadan,
Mərdə neynər? Yollarında hər nadan,
Mərhəməti özü qılır Yaradan,
Qiymətin yox, hər naşıya tay eylə.

Çəkinmərəm düz cığırдан qısaşı,
Götürmürsən dəyanətdən əsası,
Dolub-tükənibdir səbrin kasası,
Tufan qopar, əməyimi zay eylə.

Bu sinəmdə pak ürəyim bəsimdir,
Hayqırmağa Tanrı verən səsimdir,
Vicdanimdır, əqidəm-əbəsimdir,
Çarışmağa ədalətdən pay eylə.

Nəsiboğlu inadından dönməyib,
Nə etsən də, ruhdan düşüb dinməyib,
Tənha qalxıb, diğirlənib enməyib,
Qorxum olmaz, ah-aməni vay eylə.
Yandı könül, yaralardan say eylə.

*Bakı şəhəri
15.09.2009-cu il.*

Bu daşların atlısına

GÖRÜM AXIR

Qəm əhliyəm, xanım, səndə,
Səadəti görüm axır.
Güllər bitib tər çəməndə,
Təravəti görüm axır.

Tellərini yana dara,
Arzuları axtar, ara,
Ürəyimə salma qara,
Nəzakəti görüm axır.

Çiçəklərdən qoxla ətir,
Hey çoxalsın sözdə sətir,
Hər nəyin var, topla gətir,
Ziyafəti görüm axır.

Görüşlərdə sevinclər yap,
İnciləri sevgidən tap,
Ulduzları göylərdən qap,
Şərafəti görüm axır.

Eşq-işrəti qəlbə andır,
Ağ şamları gecə yandır,
Pərvanə tək həm dolandır,
Məlahəti görüm axır.

İsrailə bir əl gəzdir,
Könülünü qırma, əzdir,
Yatağımda tovla, bezdir,
Məhəbbəti görüm axır.
Səadəti görüm axır.

İsrail Nəsiboglu

*Bakı şəhəri
27.04.2001-ci il.*



QARTAL

Yüksəklikdən təkan alıb, süzürsən,
Uzun qanadını açırsan, qartal.
Lələkləri ətrafında düzürsən,
Göylər ağası tək uçursan, qartal.

Neçə qayalardan pənah tutursan,
Dağlar hayqırından səs, ah tutursan,
İti gözlərinlə tamah tutursan,
Yenə öz ovunu seçirsən, qartal.

Təpələr, dərələr nəzərindədir,
Səndən başqa quşlar qərəzindədir,
Haqlar, ədalətlər tərəzindədir,
Caynaqla düşməni biçirsən, qartal.

Bütün asimanda fırlanırsan hey,
Olan keşməkeşi bir sanırsan hey,
Amandan, tufandan yubanırsan hey,
Neçə yüz illəri keçirsən, qartal.

Nəsiboglu qıbtə edir qüdrətə,
Əzəmətə, hünərdəki sürətə,
Görünüşə, hökmündəki qüvvətə,
Tamam zirvələri qucursan, qartal.
Göylər ağası tək uçursan, qartal.

*Daşkənd şəhəri
21.09.1987-ci il.*



Bu daşların atəvində

VƏFALI OL

Məhəbbətdə, ay gözəlim,
Yaman edib, pisə getmə.
Hər işini dilə salıb
Bədəmələ, pəsə getmə.

Həqiqəti təmiz saxla,
İnsanları dərin yoxla,
Gül-çiçəyi birgə qoxla,
Özgəsiylə bəsə getmə.

Bağçamıza gül əkilsin,
İstəməyən tez çəkilsin,
Çıraqından nur tökülsün,
Bədbin bir həvəsə getmə.

Söz-söhbətlər çox yaratma,
Başqasına böhtan atma,
İntizarı hey yaşatma,
Nahaqdan əbəsə getmə.

Öz bəxtinə sevin axır,
Eşqimizə etmə paxır,
Bütün aləm sənə baxır,
Hər küylərə, səsə getmə.

Vəfali ol İsrailə,
Ay uzanıb dönsə ilə,
Yaş gözündə silə-silə,
Ondan başqa kəsə getmə.
Özgəsiylə bəsə getmə.

*Daşkənd şəhəri
17.06.1999-cu il.*



MƏNİN ƏMƏYİM

Təbib gətir bu sağalmaz dərdimə,
Tügən edir sinəmdəki ürəyim.
Özümünkü nahaq girdi qəsdimə,
Oxlar vurdı, yaralandı kürəyim.

Böhtanlar atdılar, hey şərlədilər,
Sözlər fırlatdılar, söz hərlədilər,
Dedi-qodu yayıb çox çərlədilər,
Heçə enmiş oldu bütün hər nəyim.

İnam yoxdur müxənnətə bəridən,
Əksimə vay atdı, çıxıb dəridən,
Düşmən oldun, ay bimürvət, de nədən,
Haqqa-ədalətə sindi deməyim.

Nadan haya düşdü, önə baxmadı,
Vicdana, qeyrətə, dinə baxmadı,
Hayqırımı bilib yenə baxmadı,
Dar gündə axtardı, çatdı gərəyim.

İsrailəm, əl vermərəm gədəyə,
Ağıldan kəm olan nakəsə, səyə,
Sözüm çoxdur ona qarşı deməyə,
Qoymaram korlansın mənim əməyim.
Tügən edir sinəmdəki ürəyim.

*Sankt-Peterburq
19.11.2006-ci il.*

Bu daşların atışındı



BAXIR BİLƏRƏK

Kinayəli, hey gileyli,
Üzümə baxır bilərək.
Həyat sürərkən tüfeyli,
Kir-pası yaxır bilərək.

Böhtan atır əməliylə,
Pəki saxta təməliylə,
Əyri olan dörd əliylə,
Eyləyir paxır bilərək.

Qeyli-qallar yaradır bu,
Saman altı yeridir su,
Fitnəkarlıq eyləsə, yu,
Əksinə axır bilərək.

Ölsən belə, çatmaz dada,
Heç kəsi salmayır yada,
Sakit işıqlı havada,
Göylərdə çaxır bilərək.

İsrailəm, el yanında,
Dəhşətli bir amanında,
Özünü çətin anında
Göstərir fağır bilərək.
Eyləyir paxır bilərək.

İsrail Nəsiboglu

Bakı şəhəri
21.02.2003-cü il.



BİÇMƏ, AMANDI

Qəlbin çox qaradı, nəfəsin yaman,
Dolaşıq yollara düşmə, amandı.
Özün gədə bilib, başqasın əfəl,
Ağılsız bir həyan seçmə, amandı.

Quyruğu bulama, aranı qatma,
Vicdanı itirib böhtanlar atma,
Bütün bu aləmə yalanlar satma,
Suları püsləyib içmə, amandı.

Çox nala, çox mixa vurma qırıldan,
Hey selist gəzdirib baxma uzaqdan,
Həm sağa, həm sola çaxma nahaqdan,
Tufanlar qoparıb keçmə, amandı.

İsrailəm, mənliyinə bax dərin,
Ağzını açanda seç kəlmələrin,
Qara atlaslarla pis əməllərin
Üstünə donları biçmə, amandı.
Ağılsız bir həyan seçmə, amandı.

*Bakı şəhəri
23.10.2002-ci il.*

Bu dağlara atıvində



NAKƏS

Haqq yolunda qaçan zaman,
Qənşərimə keçdi nakəs.
Düz önümde gördüm aman,
Yad səmtləri seçdi nakəs.

Nə etdimse, el çəkmədi,
Hey tuşuma tutdu bədi,
Heç özü bilmədi, nədi?
Elə bil ki, gicdi nakəs.

Həqiqəti qaraladı,
Kürəyimdən yaraladı,
Ürəyimi paraladı,
Əməlində bicdi nakəs.

Yaxşılığı qanmir artıq,
Soyadını anmir artıq,
Əqrəbəni sanmir artıq,
Sanki, tamam heçdi nakəs.

İnsafi yox ləyaqətdə,
Bir kəsəri kəramətdə,
Çabalayır xəyanətdə,
Zəhrimarı içdi nakəs.

İsraili qınaq etdi,
Əyri yolu yorub getdi,
İstəyinə çətin yetdi,
Qanmadı ki, gecdi, nakəs.
Zəhrimarı içdi nakəs.

*Bakı şəhəri
06.06.2009-cu il.*



GƏLDİN, NƏ ƏCƏB?

Yuxumda elə hey səni görürəm,
 Bu nakam eşqimə güldün, nə əcəb?
 Sevib-şadlanıram, bütət hörürəm,
 Könlümə mərhəmət qıldın, nə əcəb?

Hiddətdən çıxmışdım özüm-özümdən,
 Səbrim həddin aşib, düşdüm dözümdən,
 İncidin dediyim kəskin sözümdən,
 Hicranı yaxşıca sildin, nə əcəb?

Xəyalım eləcə usanıb-anır,
 Etdiyim əməllə tamam utanır,
 Ürəyim kövrəlir, qovrulur, yanır,
 Adımı çağırıb dildin, nə əcəb?

Naxoşam, gözlərim əksinə baxır,
 Surətin ilişib bəbəkdən axır,
 Sinəmi odlara, alovaya yaxır,
 Təbib tək dərdimi bildin, nə əcəb?

Nəsiboğlu qəhərindən qərq edir,
 Qibləsində var-gəl edib, şərq edir,
 Dünyasının ölçüsündə fərq edir,
 Eşidib yanına gəldin, nə əcəb?
 Təbib tək dərdimi bildin, nə əcəb?

*Sankt-Peterburq
 02.02.1997-ci il.*

Bu daşlara atıvində



GƏTİR SƏNİN

Ay gözəlim, sorduğumda,
Söhbətimdə sətir sənin.
Çəmənlərdə, yurd-yurdumda
Bərbəzəkli çətir sənin.

Qərənfilin qönçəsində,
Bənövşənin incəsində,
Bal-ləçəyin cicəsində
Olan bütün ətir sənin.

Sevgimizə olan möhnət,
Mətanətdə qalan ismət,
Qismətimə gələn nemət
Hər nədir? Nədir sənin.

Nəğmələrin mənasından,
Məhəbbətin tənasından,
Kirpiklərin hənasından
Çıxıb axan xətir sənin.

Gülüşlərin təravəti,
Bol süfrəmin bərəkəti,
Təndirimin hərarəti,
Cörək, lavaş, fətir sənin.

Ürəyimə tökülen qan,
Bu ruhumla yaşayan can,
Çətinliklə yiğdiğim san,
Qazandığım qədir sənin.

İsrailəm, gəl evimə,
Bax köklənən saza, simə,
Həyan eylə bu eşqimə
Dəyanəti, gətir sənin.
Qazandığım qədir sənin.

İsrail Nəsiboglu

Bakı şəhəri
30.11.2004-cü il.

BARIŞA BİLMƏZ

İntizarda çox qovrulma, balası,
Kədərin sevincə qarışa bilməz.
Olubsan alnında eşqin bələsi,
Dözümün daralıb - duruşa bilməz.

Bəhanə tutubsan usandığımı,
Xəyalda axtarıb tək andığımı,
Qismətin önündə yubandığımı,
İstək, əməlinlə yarışa bilməz.

Nəsiboğlu qəm yeməkdən yorulub,
Dümdüz yolum məqsədindən burulub,
Qüssələrdə planlarım qurulub,
Ulduzum inciyib barışa bilməz.
İstək, əməlinlə yarışa bilməz.

*Daşkənd şəhəri
27.04.1989-cu il.*



Bu dağların etyosu

PƏRİŞAN OLUB

Könül düşüb qəm qəhrinə,
Xoş hali pərişan olub.
Vurulanda birisinə,
Ah qılmaqdan aman olub.

Qısqananda tələbi çox,
Sevgisində istəyi yox,
Kirpiyindən atanda ox,
Qaş gərilir, kaman olub.

İnadından bəs, dönməyir,
Hey alışır, heç sönməyir,
Mən, nakamı düz dinməyir,
Kəlamında yaman olub.

Dəyanəti bilib-qanmir,
Qüsürunu silib-danmir,
Bircə kərə qəsdən yanmir,
Həmləsiylə şan-şan olub.

Dözmək çətin, gümanım az,
Aramızda kefim olmaz,
Bütün günü fırladır naz,
Nəsiboğlu peşman olub.
Xoş hali pərişan olub.

*Bakı şəhəri
28.08.2001-ci il.*



İsrail Nəsiboğlu

SİFƏTİNƏ YARAŞIR

Xonku belin düz durmayıq, qurdun var,
Nakışılık sıfətinə yaraşır.
Əl altından kələk gələr, iş qurar,
Naxələflik qamətinə yaraşır.

Alçaq olub izlərini silirsən,
Paxılıkən hey can verib ölürsən,
Böhtan atma başqasına bilirsən,
Etdiklərin cürətinə yaraşır.

Nankor olma yaxşılığa heç zaman,
Əqidən yox, tək səndən gelir yaman,
Dara düşdün, yalvarıb etmə aman,
Bil ki, bunlar mürvətinə yaraşır.

Gizlədirsen yiğdiğini astaca,
Qaraçı qalmasın sənə möhtaca,
Əl tutmursan bir kasıba, bir aca,
Simicliyin adətinə yaraşır.

Süfrəndə oturmur bir qohum, qardaş,
Ətrafında gülmür dost, aşna, sirdaş,
Ürəyin yerinə asılıbdır daş,
Nanəciblik ibrətinə yaraşır.

Dolları doğmadan əziz sanırsan,
Hər nəyin varsa da, tezcə danırsan,
Varlılara qibtə edib yanırsan,
Nadürüslük möhnətinə yaraşır.

Özün dartma arif kəslər yanında,
Əqidə yaranmır vicdan - canında,
İnsanlıq görünmür keçən yanında,
Meymunluğun sənətinə yaraşır.

Nəsiboğlu salam almaz əlindən,
Doğru sözün gəlmir saxta dilindən,
Gic olandan istək gəlmir bəlindən,
Səxavətin hörmətinə yaraşır.
Nakışılık sıfətinə yaraşır.

*Sankt-Peterburq
22.06.2005-ci il.*

İsrail Nəsiboğlu



KAMALIM KÜSÜR

Kədərin dadlısı, şirini olmaz,
İncidir tuyanda, xoş halım küsür.
Dünyada əbədi bir kimsə qalmaz,
Təəssüf qıy salır, amalım küsür.

Eniş-yoxuşlarda atlanıb düşən,
Tikanlı kollardan qaçıb sürüşən,
Şaxtada, boranda durub büzüşən
Qismət timsalından iqbalım küsür.

Demirəm, Tanrıdan gəlsin hər ülfət,
Ummuram bəxtimdən hansısa nemət,
Görmürəm xoşbəxtlik, nə də səadət,
Belə təzadlardan əhvalım küsür.

Çox dərin düşünmək qəlbə ziyandır,
Baltadan kəsərdir, ağır zindandır,
Taleyin qismində dəhşətli andır,
Sevinən aləmdən camalım küsür.

Cəhdimin çoxları daşa dirənir,
Böyük uçurumda boşa dirənir,
Çağlayan gözdəki yaşa dirənir,
Gileyli nüsxədən vüsalım küsür.

Arxaya baxıram, günlər tez ötüb,
Gənclik daldeyidən sizlayıb, itib,
Arzular büdrəyib, yarı kəm yetib,
Təzahür sözündən xəyalım küsür.

Nəsiboğlu yer tapmayıır özünə,
Güman vermir keçən ilə, sözünə,
Qiymət varmı o qoyduğu izinə?
Pozulan təsvirdən kamalım küsür.
Qismət timsalından iqbalım küsür.

*Sankt-Peterburg
25.09.2006-ci il.*

Bu daşların atlıyındı

HƏSRƏT VERİR

Bulaq suyu, lavaş-pendir
 Damağıma ləzzət verir.
 Dağ başından quzu endir!
 Kababı çək, qüvvət verir.

Gözel qızlar - su sonası,
 Bu qəlbimdə hey yanası,
 Yanağında var xınası,
 Baxışlardan ismət verir.

Ağbirçayı, ağsaqqalı
 Ruhlandırır bu mahalı,
 Sevindirir xoş əhvalı,
 Mehmanlara hörmət verir.

Göyçə özü şirin mənə,
 Sınaqlıdır pirin mənə,
 Nə əzizdir yerin mənə!
 El-obaya şöhrət verir.

Vətənimdən sövq alıram,
 Fərəhimdən sövq alıram,
 İsrailəm, zövq alıram!
 Ayrılanda həsrət verir.
 El-obaya şöhrət verir.

Göyçə mahalı
27.06.1986-ci il.

İsrail Nəsiboglu



SALIBSAN

Şahanə-şahanə gəzirən yaman,
Cəzb edib yönünə kölə salıbsan.
Dindirir könlümü, yandırır aman,
Süzgün baxışınla tələ salıbsan.

Hüsnün çıraq kimi alışır yenə,
Qara xal gəzdirir özündə çənə,
Gələydin imana, gələydin dinə,
Məcnunam, eşqimi çölə salıbsan.

İnsafın varmı ki, əqil-kamalda?
Gördüm dəyanəti olan amalda,
Mehriban hissləri duydum camalda,
Boynu əyib, gülə-gülə salıbsan.

Yerişin titrədir bütün aləmi,
Qısqanlıq yaradır, oyadır qəmi,
Ürəyim sixılır, dartınır bəmi,
Qəsdən tumarlayıb ələ salıbsan.

Yazığam, dərdimə eylə bir əlac,
Ağarıb başım da, yoxdur qara saç,
Çırpinib qaçıram düzdə yalavac,
Ortalıqda dildən-dilə salıbsan.

Tökülür gözümüzdən göz yaşı, qəhər,
Nə olar, verəydin qəlbimə bəhər,
Atəşindən alışıram hər səhər,
Pərvanəyəm, oda-külə salıbsan.

Düşmüşəm qəfəsə sevgi yolunda,
Duraydım öyünbü sağda, solunda,
İsrail ölüydi sənin qolunda,
Bu azara bilə-bilə salıbsan.
Cəzb edib yönünə kölə salıbsan.

*Bakı şəhəri
11.12.2006-ci il.*

Bu daşların atlıyindı

GÖZLƏYİRƏM

Yağış yağır narın-narin,
Üşüyürəm bu kolda mən.
Nəzərində insanların
Vurnuxuram bu yolda mən.

Sən dediyin səki yaxın,
Bütün gəlir bura axın,
Gelişində hər bir sağın,
Gedişində bu solda mən.

İsrailəm, nigarənam,
Yox olsan da, axtaranam,
Dayanmışam, nazlı sonam,
Gözləyirəm lap dalda mən.
Üşüyürəm bu kolda mən.

*Sankt-Peterburq
16.10.1996-ci il.*

İsrail Nəsihoglu



DURMA BELƏ SƏN!

Sinəm dolub-daşır, fəğan eyləyir,
Dərdimi artırıb durma belə sən!
Yanından keçənlər giley söyləyir,
Könlümü dibindən qırma belə sən!

Geyinib-kecinib sıgallanırsan,
Eşqin girdabında hey hallanırsan,
Sübən-tezdən hara bəs düz yollanırsan?
Nicran atəşinə varma belə sən!


Qəlbim divanədir xoş sözlərinlə,
Qığılçım səpirsən qaş-gözlərinlə,
Günəş mata qalıb şux üzlərinlə,
Şölədən məharət qurma belə sən!

Səadət öünüə yiğma iztirab,
Ürəyim bunlara heç götirməz tab,
Qoxlayım həmişə vəsfindən gülab,
Vaxtı çox uzadıb yorma belə sən,

Nəsiboğlu gəlişinə sevinir,
İstədiyi gündən xoşbəxtlik dinir,
Dözəmməz əlindən gərilən sinir,
Sevgimi arxadan vurma belə sən!
Vaxtı çox uzadıb yorma belə sən!

*Sankt-Peterburq
17.09.1997-ci il.*

Bu daşlara atıvində



GERİ QAYITMAZ

Keçən günlərimi vərəqləyirəm,
İtirdiyim zaman geri qayıtmaz.
Elimə, obama mən baş əyirəm,
Təəssüf, bircə an geri qayıtmaz.

Yadıma hey düşür Atamın sözü,
Ana nəvazişi, mehriban üzü,
Yandırır, hey yaxır gəncliyin özü,
Heyif ki, o dövran geri qayıtmaz.

Necə qəddar imiş Allahım mənə,
Dünənki günlərim, sabahım mənə,
Uşaqlıq ilindən o ahim mənə,
Çalışsam da, inan, geri qayıtmaz.

Arib-arayıram o keçmişləri,
Haqqı, ədaləti, o gəlişləri,
Özümdə tutduğum bütün işləri
Eyləsəm də güman, geri qayıtmaz.

Gözümdə canlanır o gözəl mahal,
Təəccüb içində maraqlı əhval,
Şiltaqlı o illər, gülüşlü xoş hal,
Bir daha o imkan, geri qayıtmaz.

Dağların təsviri, vüqarı mənə,
Sıldırıım qayası, o qarı mənə,
Vəfası, duruşu, ilqarı mənə,
Başındakı duman geri qayıtmaz.

Tarixdə ad qoyan Babəkin cəngi,
Koroğlu Nigarı, onun diltəngi,
Dədə Qorqudumun dağdakı səngi,
Öndərimdə Osman geri qayıtmaz.

O Göycə gölünün mehi, dalğası,
 Adamı məst edən gözəl havası,
 Sahili boyunca eli, obası,
 Hüsnündəki ümman geri qayıtmaz.

Təbiət vurğunu oldum həmişə,
 Baxıram hər keçən gedиш-gəlişə,
 Yaradan əllərə, qurulan işə,
 Gözümdəki heyran geri qayıtmaz.

Gecələr üstümdə ulduzlar yanır,
 Sübə-namaz vaxtında aləm oyanır,
 Elə bil, təbiət bizləri sanır,
 Üfüqlü o sübhan geri qayıtmaz.

Taleyim apardı bir dağ qızına,
 Qəşəng barı olan bir bağ qızına,
 Gözəl zəmanənin bir çağ qızına,
 Sevimli o canan geri qayıtmaz.

Bulağın başında su verdi mənə,
 Əla yaraşındı o, al çəmənə,
 Elə bil ürəyim düşdü kəminə,
 Yöndəmdəki peyman geri qayıtmaz.

İntizar deyilən sözü var imiş,
 Amalı qoparan gözü var imiş,
 Ay kimi yanan üzü var imiş,
 Üzündəki hicran geri qayıtmaz.

Baxışı könlümə köz səpələdi,
 Əqlimə şimşek tək odlar ələdi,
 Özümü itirdim, bilmədim nədi?
 Sevgimdəki pünhan geri qayıtmaz.

Məhəbbət sözündə nələr var, nələr,
 Duyguya gülüşlə, sevinclə gələr,
 Amma ki, sonralar sinələr dələr,
 Qoparılan fəğan geri qayıtmaz.

Leyli o Məcnunu çöllərə saldı,
 Əbədi nəğməyə, dillərə saldı,
 Tarixdə iz qoyan illərə saldı,
 Gözündəki giryən geri qayıtmaz.

Gözəllər həmişə tökür göz yaşı,
 Vəfasız dünyada ağrıyrı başı,
 Həsrətlər içində çatılır qaşı,
 Tanrıdakı fərman geri qayıtmaz.

Gelişlər şən olur, gedişlər yaman,
 Yaşadır həmişə istəkdə güman,
 Əgər qoparılsa idrakda aman,
 Bilin ki, o asan geri qayıtmaz.

Unuda bilmirəm o keçmişləri,
 Dünyada fırlanan keşməkeşləri,
 Yaşa dolub gedən o gedişləri,
 Ötüb, keçən məkan geri qayıtmaz.

Fələyin işindən baş açmaq olmur,
 Sınıb-boşalan qab bir daha dolmur,
 O gül solubsa da, açılıb solmur,
 Köçübsə də insan, geri qayıtmaz.

İsrail xatırlar, hey yada salar,
 Köksünü ötürər, gözləri dolar,
 Yalnız bu qəlbində ümidlər qalar,
 Bir daha o cahan geri qayıtmaz.
 İtirdiyim zaman geri qayıtmaz.

*Sankt-Peterburg
27.08.2006-ci il.*

AL ÇİÇƏKLƏR

Görünür əlvan, bəniz,
Zərif, incə qönçəniz.
Xoşdur mənə ətriniz,
Əzəldir, al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Göydən enən mələkdir,
Çöldə gəzən göyçəkdir,
Şehdə çımən çiçəkdir,
Əzizdir al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Könüllər sorağında,
Yazda-bahar çağında,
Eşqin gülşən bağında
Çox şəndir al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Sevgimin ilk çağısız,
Həm solu, həm sağısız,
Qırmızısı-ağısız
Şux bir-bir al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Ömrümün mənasında,
Yarın toy libasında,
Təzə bəy ədasında
Gözəldir al çiçəklər,
Qönçəsi xal çiçəklər.

İsrailin gözündə,
Bütün söhbət-sözündə,
Məhəbbətin özündə
Qəzəldir al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Əzəldir al çiçəklər,
Gözəldir al çiçəklər,
Qəzəldir al çiçəklər,
Çiçəklər, al çiçəklər,
Qönçəsi xal çiçəklər.

Göyçə mahalı
14.05.1975-ci il.

İsrail Nəsiboglu



GÜMANIM YANMASIN

Sən yandırdın ürəyimin başını,
Elə eylə, tamam canım yanmasın.
Cəllad olub, hey dartanda qasıını,
Əhvalimdə ruh-imanım yanmasın.

Aşağı en, surətinə bir baxım,
Çiçək yiğib, tellerinə həm taxım,
Ətirindən bu könlümə ver yaxım,
Parlayanda asimanım yanmasın.

Günəş kimi şövq saçırsan səhərdən,
Qoy zövq alım atdıqların bəhərdən,
Gözüm dolub, yaş töküür qəhərdən,
İnsafa gəl, xoş zamanım yanmasın.

İşvə atıb çox sinəmi dağlama,
Səadəti ortaya sal, bağlama,
Büllur su tək şəfəqlənib çağlama,
Qəlbə düşən ah-amanım yanmasın.

İsrailəm, bəla məni üzəcək,
Eşq-işrətin köksümü lap əzəcək,
Heç bilmirəm, səbrim necə dözəcək?
Mərhəmət et, sev, gümanım yanmasın!
Əhvalimdə ruh-imanım yanmasın.

*Dəskənd şəhəri
07.06.1985-ci il.*

Bu daşların atlıyindı



HALLANIR ÜRƏYİMDƏ

Bir gözəlin vurğunuyam,
Xoşallanır ürəyimdə.
Gecə-gündüz yorğunuyam,
Qan talanır ürəyimdə.

Qəlbim yanır onsuz yaman,
Qəm bürüyür, edir aman,
Qənşərimdən keçən zaman
Köz qalanır ürəyimdə.

Onsuz belə yatammıram,
Dərdi-sərə qatammıram,
Özlüyümdən atammıram,
Eşq calanır ürəyimdə.

Surətləri gözə gəlir,
Nəvazişi sözə gəlir,
Kölgə düşür, izə gəlir,
Dik sallanır ürəyimdə.

İsrailəm, keç halımdan,
Ləzzət umur xəyalımdan,
Fırlanıban əhvalımdan,
Hey hallanır ürəyimdə.
Xoşallanır ürəyimdə.

*Bakı şəhəri
09.07.2008-ci il.*



YANIMDA QALSAN

Təlimim, tədrisim ürək açandır,
Dərsini verərəm şanımda qalsan.
Camalın gecələr şölə saçandır.
Nurlar dolduraram anımda qalsan.

Nəğmələr oxuyub zövqlər verərəm,
İllhamlı gününə şövqlər verərəm,
Bütün ömürünə sövqlər verərəm,
İqbalmada qalsan, sanımda qalsan.

Səadət canlanır kəlmə-sözünlə,
Ürək yandırırsan hər an özünlə,
Odları tökürsən nəfəs-gözünlə,
Cana can qatırsan, canımda qalsan.

İsrailəm, nə yaxşı ki, sən varsan,
Bəxtimə Tanrıdan bahar-növbarsan,
Amaldan-amalsan, eşqdə vüqarsan,
Birdəfəlik qalsan, yanımda qalsan.
İqbalmada qalsan, sanımda qalsan.

*Dəşkənd şəhəri
13.02.2004-cü il.*



Bu daşların atışında

GƏLƏYDİM KAŞ

Tərlan olub bir uçaydım,
Tez yanına gələydim kaş.
İncə belini qucaydım,
Dərd-sərini böləydim kaş.

Boş vaxtında qəlbə yatan,
Danışanda işvə atan,
Şirin şəkər, bala batan
Kəlamlara güləydim kaş.

İkilikdə amalını,
Ağılımını, kamalını,
Bikef olan əhvalını
Lap dərindən biləydim kaş.

Xəyalımda surətini,
Hörmətini, izzətini,
Naz-qəmzəli minnətini
Hey diləydim-diləydim kaş.

Xoş, mehriban üzlərini,
Acı, qəmli sözlərini,
O yaşarmış gözlərini
Bir yaxşıca siləydim kaş.

İsrailəm, o yolunda,
Gah sağında, gah solunda,
Ahəstəcə bu qolunda
Baş qoyuban ölüydim kaş.
Dərd-sərini böləydim kaş.

*Sankt-Peterburq
17.05.1996-ci il.*

İsrail Nəsiboglu

YADDAŞI DOSTUM

Sağ əlimdə qələm, solumda kağız,
Yazıb-yaradıram yaddaşı, dostum.
Dediyin kəlməni deyəmmir ağız,
Fırlatma etrafda nimdaşı, dostum.

İmansız Tanrını anlaya bilməz,
Nakəsi, nankoru danlaya bilməz,
Haqqa yaxın gəlib yanlaya bilməz,
Çömbəlib yapammasz bardaşı, dostum.

İrsi əlamətdə saxta olanın,
Nəfinə güc gəlib fitnə salanın,
Müxənnətin, naxələfin, yalanın
Yanında görünməz yoldaşı, dostum.

Yüz danla, yüz çatdır ona həyatı,
Minlərlə qoşma qos, söylə bayatı,
Əqidəsiz anlayarmı soyadı?
Qandırma düşünməz sirdaşı, dostum.

Nəsiboglu, qeyrətsizə ar vermə,
Ürəyini iki bölüb, yar vermə,
Ucalığı, yoxsa yarib var vermə,
İtirər tez zaman qardaşı, dostum.
Yazıb-yaradıram yaddaşı, dostum.

*Sankt-Peterburq
12.11.1995-ci il.*

Bu daşlara atıvində



İMKAN GƏTİRDİN

Təvəkkülün inam verdi özümə,
 Əhvalıma yaxşı imkan gətirdin.
 Göz eylədin, nişan atdın üzümə,
 Qəmginliyə xoş bir zaman gətirdin.

Görüşündə şirin söhbət apardın,
 Ürəyimi, sanki, dibdən qopardin,
 Qənşərimdə sən ucaldın, qabardin,
 İqbalıma geniş məkan gətirdin.

Xasiyyətin əntiqədir, bal kimi,
 Könülmədə izlər qoydun xal kimi,
 Sevincimdən nəşələndim hal kimi,
 Məhəbbətə əhdi-peyman gətirdin.

Vurulmuşam sənin kimi gözələ,
 Məna verdin eşqimdəki özələ,
 Çalışırsan, incikliymiz düzələ,
 Səhərimə aydın sübhan gətirdin.

Nəsiboğlu çətin ayrı dolana,
 Başqasının ətrafına yollana,
 İnsafa gəl, ümid qalıb bir sana,
 Ömürümə böyük cahan gətirdin.
 Əhvalıma yaxşı imkan gətirdin.

*Bakı şəhəri
09.09.2003-cü il.*



İNTİZARA DÜŞƏNDƏN

Səbrim yaman daralıb
 İntizara düşəndən.
 Asimanım qaralıb
 İntizara düşəndən.

Ürək yorğun döyünür,
 Kündürətlər öyünür,
 Rəvan dərddən üyünür
 İntizara düşəndən.

Dözüm puçda-yoxdadır,
 Nahaq çıxıb haqdadır,
 Ehtimalım saxtadır
 İntizara düşəndən.

Həvəs qəsdən gizlənir,
 Gileylərim izlənir,
 Qüssə öndə düzlənir
 İntizara düşəndən.

Qayğı hesabsız sayda,
 Vücud şüvəndə, vayda,
 Fələk yapır min qayda
 İntizara düşəndən.

Ümidim dibdən çönüb,
 Arzular yanib, sönüb,
 Kəramət tamam dönüb
 İntizara düşəndən.

Tufan qopur sərimdə,
 Donubdur qəhərim də,
 Sarsılıram yerimdə
 İntizara düşəndən.

Hallanır hey iztirab,
 Əhvalim olub xarab,
 Şeytan toxuyur corab
 İntizara düşəndən.

Nə gündüz var, nə gecə,
 Qərarım gəlmir vecə,
 İsrail düşüb heçə
 İntizara düşəndən.
 İntizara düşəndən.

Bakı şəhəri
13.06.2008-ci il.

İsrail Nəsiboglu



OLAN YERDƏ

İntizar, iztirab dağıdır məni,
Bunları görmərəm sən olan yerdə.
Şölələr saçarmı bələli başa?
Duman olan yerdə, çən olan yerdə.

Naşı nə biləcək arı, həyani?
Sürətlə tez ötüb, keçən zamanı,
İdrakı, iqbali, təşvişli anı,
Qiymətsiz duyğuda, sən olan yerdə.

Yüksəlmış dağları örtür boran-qar,
Təpələr ucalmır, sanmayır gülzar,
Faydasız görünür çöllərdəki xar,
Zirvələr ağarıb, dən olan yerdə.

Elm qüvvət alır ustadlarıyla,
Yaranan inkişaf büsatlarıyla,
Təlim-tərəqqisi, vüsətlarıyla,
Savad olan yerdə, fənn olan yerdə.

Nəsiboğlu öz xeyrini güdəmməz,
Məhəbbətin xətirinə dəyəmməz,
Baş-boynunu kimsələrə əyəmməz,
Etibara düzgün, tən olan yerdə.
Savad olan yerdə, fənn olan yerdə.

*Dəşkənd şəhəri
12.12.1992-ci il.*

Bu daşların atışındı



İTİRMƏRƏM İZLƏRİMİ

Səssiz səma, göy qurşağı
 Valeh edir gözlərimi.
 Uca dağlar, el sorağı
 Ruhlandırır sözlərimi.

Sinə dolu havası var,
 Xoş, mehriban obası var,
 Ürək açan sədəsi var,
 Nurlandırır üzlərimi.

Atlar qaçırlı ilxı ilə,
 Bülbül uçur çiçək-gülə,
 Zülmələr gəlir dilə,
 Xatırladır düzlərimi.

Vaxt qısalır tezliyimdə,
 Əks ucalır gözlüyümdə,
 Həvəs artır özlüyümdə,
 Taqət basır dizlərimi.

İsrailəm, çox anmışam,
 Bu yurdları dolanmışam,
 Qazax-Türkü hey sanmışam,
 İtirmərəm izlərimi.
 İtirmərəm izlərimi.

*Qazaxıstan, Çimkent
 26.06.2000-ci il.*



ANIB DÜŞDÜM

*"Bu şeirimi 5 №-li kimya-biologiya təməyülli
məktəbi bitirmiş keçmiş sinif yoldaşlarımıla
bir yığıncaqda olarkən yazmışam.
Qoy əbədi xatırə olsun...!"*

Bu gün, bu məclisin tən ortasına,
Təsadüf olaraq yollanıb düşdüm.
Bilmədən dostların düz arasına,
Qapıdan girərkən fırlanıb düşdüm.

Durumum dəyişdi sıçrayıb dərhal,
Şelləndi düşüncəm, əqlimdəki hal,
Coşdu ürəyim də, fikirdə amal,
Elə bil göylərdən tullanıb düşdüm.

Əl verib görüşmək xoş oldu mənə,
Sevincək gözlərim tez doldu mənə,
Görürəm, tanışlar lap boldu mənə,
Qəflətən buraya şadlanıb düşdüm.

Nəgmələr altında söhbət edirik,
Arabir gəncliyə qaçıb gedirik,
Zarafat eyləyib, dada yetirik,
Sanki, ortalığa sallanıb düşdüm.

Çoxdan görüşmürdük, suallar boldur,
Üzlərdə təbəssüm, xoş hallar boldur,
Arada istəkli əhvallar boldur,
Xəyalımla eyni hallanıb düşdüm.

Dəvətlər gec çatmış mənim özümə,
İndi qulaq asın söhbət-sözümə,
İnana bilmirəm, desəm, gözümə,
Doğrusu, sizləri hey sanıb düşdüm.

Bu daşları atıvində

İsrailəm, həyata yox etibar,
 Mənim, bax, sizlərə tapşırığım var,
 Yaşayın yüz ildən artıq, a dostlar,
 Şənliyi Tanrıdan tam anıb düşdüm.
 Qəflətən buraya şadlanıb düşdüm.

Bakı şəhəri
03.05.2004-cü il.

İsrail Nəsiboglu



GÜN AMAN OLDU

Gözəllər-gözəli, nazlılar-nazı,
 Bir gəl tez yanına, gün aman oldu.
 Ömrümün qisməti, ötüşən yazı,
 Çılğın dəryalarda ün aman oldu.

Şeytana bac vermə, iblisə məhəl,
 Eyləmə könlümü gərəksiz, əfəl,
 Fırlatma sözləri, qənşərimə təl,
 Qurani-kəlamda din aman oldu.

Etibar, etiraf eşqə gərəkdir,
 Ürəyim ətdəndir, özü də təkdir,
 Zilləti yetirən yalnız fələkdir,
 Arzu-diləyimdə çin aman oldu.

Təzahür baş verir məhbəbatindən,
 Əqidəm sarsılır nəzakətindən,
 Kövrəlir istəyim hey töhmətindən,
 Ahlarım qurtarmır, kin aman oldu.

Nəsiboğlu təngə gəlib dilindən,
 Ətir gəlmir sevgimizdə gülündən,
 Yatammıram gecəleri əlindən,
 Verdiyin əzabda min aman oldu.
 Bir gəl tez yanına, gün aman oldu.

*Dəşkənd şəhəri
 29.04.1987-ci il.*

Bu daşların atışında



BİLMƏMİŞƏM

Sənin dərdin-azarını,
Çox nahaqda bilməmişəm.
Eşqindəki bezarını,
Düz yataqda bilməmişəm.

Xoş bir səslə səsləmirsen!
Sevgi gülü bəsləmirsen!
Heç arayıb kəsləmirsen!
Mən uzaqda bilməmişəm.

Şirin, şəkər sözlərini,
O can alan gözlərini,
Şən, mehriban üzlərini
Bu otaqda bilməmişəm.

İsrailəm, boşdu halım,
Həyəcandan aşdı halım,
And içirəm! Çasdı halım,
Səni haqda bilməmişəm.
Mən uzaqda bilməmişəm.

İsrail Nəsiboglu

Daşkənd şəhəri
14.05.1999-cu il.



DAYANIB

(*bağlama*)

Müxtəsər deyirəm sözü bəridən,
 İki gözəl əhdidən dayanıb.
 Libası qızıldan, gümüş dəridən,
 Təmas quran boş imkanda dayanıb.

Pünhanı silinir dərcəsində,
 İşvəsi oynayır toran bəsində,
 Qəmzəsi oyadır hər əbəsində,
 Sonsuzluqda asimanda dayanıb.

Şöləsi camaldan süzülür yalqız,
 Bütün aləm onsuz qalar əlacsız,
 Rəvayətdə qovur oğlan, qaçıq qız,
 Qarşımızda düz məkanda dayanıb.

Haqqın-dərgahından sevinc ələyir,
 Usanıb-qızarır, nur səpələyir,
 Səadəti təriqətə bələyir,
 Gah gecədə, gah sübhanda dayanıb.

Nəsiboğlu ərz qılmağa tələsmir,
 İlahidən yaranıbdır həyat, sərr,
 Ayırd eylə kəraməti bircə bir,
 Hüdudsuzdur, dar cahanda dayanıb.
 İki gözəl əhdidən dayanıb.

*Bakı şəhəri
07.07.2011-ci il.*

Bu daşların atışında



YANIRAM, BƏS

Boynun büküb baxan ceyran,
Dəndlərini qanıram bəs.
Görən kimi oldum heyran,
Gözlərindən anıram bəs.

Qamətini əymə qəti,
Gözlə, yorma səadəti,
Unutma tam məhəbbəti,
Səni gövhər sanıram bəs.

Doğru söylə, haralısan?
Heyif, eşqdən aralısan,
Ürəyindən yaralısan,
Məhəl qoy, inanıram bəs.

Bağrim yaman qan eyləyir,
Sinəmi şan-şan eyləyir,
Cana qurban can eyləyir,
Hissiyatı danıram bəs.

Adım mənim İsraildir,
Hicranları dibdən sildir,
İstəyini yaxşı bildir,
Alovdayam, yanıram bəs.
Dəndlərini qanıram bəs.

*Daşkənd şəhəri
23.05.1985-ci il.*



ƏBƏSLƏR MƏNDƏN

İztirab, intizar, kədərli gözlər,
 Niyə ayrılmayıb bu hisslər məndən?
 Önündən qırılan mənasız sözlər
 Yox olmur yolumdan, bəd səslər məndən.

Düşürəm həyatın qeyli-qalına,
 Əlacı yapıram kəs əhvalına,
 Tezcə ram edirəm yanıb halına,
 Niyə əl çəkməyir o kəslər məndən?

Dar gündə hamısı yoxa çıxırlar,
 Gen gündə dost olub üzə baxırlar,
 Gizli böhtanları tezcə yaxırlar,
 Rədd olmur yanından nakəslər məndən.

İsrailəm, başım bəlahı oldu,
 Gənclik bənövşə tək saraldı-soldu,
 Ürəyim kövrəldi, gözlərim doldu,
 Heç cür qurtarmayıb əbəslər məndən.
 Niyə ayrılmayıb bu hisslər məndən?

*Daşkənd şəhəri
 16.03.1993-cü il.*

Bu daşlara atıyalı



YARAT BELƏ

Duruşunda mənalar var,
Qaş-gözünü boyat belə.
Surətinə ver həm qərar,
İşvələri tez at belə.

Səadətə ötür məni,
Könülünə götür məni,
Fərəhlərdə itir məni,
Xəyalında firlat belə.

Nəzərində hey ucalım,
İzlərinə izlər salım,
Həmişəlik səndə qalım,
İntizarı yubat belə.

Gəncliyimiz tam öyünsün,
Ürəyimiz bir döyünsün,
Sevgi deyib, gah söyünsün,
Bu istəyi oynat belə.

Qüssələrdən kənara qaç,
Hissiyyatı çəkinmə, aç,
Fitil olub, şölələr saç,
Eşqimizi oyat belə.

Bəxtimizi vurma daşa,
Birgə gəzək hər an qoşa,
İsraillə xoşbəxt yaşa,
Həyatımı yarat belə.
Bu istəyi oynat belə.

İsrail Nəsiboglu

*Bakı şəhəri
15.05.2009-cu il.*



XƏYANƏTİN BÖYÜKDÜR

Sidq ürəkdən dostluq etdim səninlə,
Bilmədin ki, məşvərətin böyükdür.
Təklikdə olanda vicdanı dinlə,
Nəlayiqdə şücaətin böyükdür.

Pulu çox görəndə yolunu azdın,
Gizli ayağımın altını qazdın,
Şeytan əməlindən qərarlar yazdırın,
Haqq pozmağa ibadətin böyükdür.

Yorulmadın dalda qibtə edəndə,
İblisə qol verdin yolla gedəndə,
Qalmayıb xoş məram canda, bədəndə,
Qəлиз, yersiz, cir adətin böyükdür.

Düşüncədə məntiqlərdən kənarsan,
Məharətdən, səxavətdən tam darsan,
Nankorluqda danılmayan murdarsan,
Avamlıq düzəlməz, çətin, böyükdür.

Kobud səhvin çox yöndəmsiz görünür,
Bədniyyətin arxmaxca hey sürünür,
İsrailəm, üzdən ibrət bürünür,
Bağışlanmaz xəyanətin böyükdür.
Nəlayiqdə şücaətin böyükdür.

*Bakı şəhəri
26.11.2010-cu il.*

Bu daşları atıvında



ƏZİZLƏDİM EŞQİNİ

Sözlərini nəğmə kimi bəslədim,
Könülündə əzizlədim eşqini.
Darixanda hey çağırıb səslədim,
Şirin-şirin ləzizlədim eşqini.

Dümsüklədim səs-səmiri batanda,
Tənhalıqda qəribəyib yatanda,
İntizara yuvarlayıb atanda,
Tələsərək həm bizlədim eşqini.

Qısqanlıq edərək dalına düşdüm,
Cılız məhəbbətin falına düşdüm,
Məcnun cəfasının halına düşdüm,
Arxasınca tam izlədim eşqini.

Qucaqlayıb özüm üçün yapmışdım,
Səmalarda tufanlardan qapmışdım,
Ürəyimi peşkaş verib çapmışdım,
Xəyalimdə bənizlədim eşqini.

İsrailəm, sevgimizdə bütün ol,
İstəyinə, həvəsinə mətin ol,
Amanlara, yamanlara çətin ol,
Dünyamızda qoy gizlədim eşqini!
Dünyamızda qoy gizlədim eşqini!

*Daşkənd şəhəri
17.04.1987-ci il.*



DAĞLAR, MƏNƏ NƏYİN QALDI?

El yeridi, duman getdi
 Dağlar, mənə nəyin qaldı?
 Koroğlun, Rüstəmin ötdü
 Dağlar, mənə nəyin qaldı?

Qolda qalxan, əldə kaman,
 Söylə, neçə qoç qəhrəman
 Yola saldı zalim zaman?
 Dağlar, mənə nəyin qaldı?

Misri qılinc əllərində,
 Şeşpər, əmud bellərində,
 Şən mahnilar dillərində,
 Dağlar, mənə nəyin qaldı?

Sinəndə sazlar kökləndi,
 Qırat, Durat yəhərləndi,
 Məclis qurdun, düşdü fəndi
 Dağlar, mənə nəyin qaldı?

Neçə incəbel qızların,
 Ağbirçəkli anaların,
 Dağıldı bol sərvət-varın.
 Dağlar, mənə nəyin qaldı?

Çadır qurdu el-obamız,
 Nəğmə dedi nər babamız,
 Söndü ocaqlar, sobamız.
 Dağlar, mənə nəyin qaldı?

Şah Abbas tək varlıların
 Yerində qaldı məzarın,
 Öldü neçə dostun, yarın.
 Dağlar, mənə nəyin qaldı?

Məcnun hanı dağda, çöldə?
 Sara hanı suda, seldə?
 Söhbət qaldı ağız-dildə.
 Dağlar, mənə nəyin qaldı?

Həyatda yalnız onlardan
 Qaldı soraq, qaldı ad-san,
 Deyildi neçə söz, dastan.
 Dağlar, mənə nəyin qaldı?

Yorulmadın, zalm fələk,
 Bu dünyaya çəkdiñ ələk,
 Yolda qoydun neçə dilək.
 Dağlar, mənə nəyin qaldı?

Mərqədi-tar dar otaqdı,
 Ora əbədi yataqdı,
 Gələn, bilin, bir qonaqdı.
 Dağlar, mənə nəyin qaldı?

İsrail, yaz ötkəm əllə!
 Həm mənali yaniq dillə,
 Sözün yaşar birgə ellə.
 Dağlar, mənə nəyin qaldı?
 Dağlar, mənə nəyin qaldı?

Göyçə mahalı
25.04.1977-ci il.



ÖZÜNÜ GÜLDÜR

O nazlı yerişin valehiyəm mən,
Başını qaldırıb üzünü güldür.
Həyatda eşqinin taleyi yəm mən,
Kirpiyi endirmə, gözünü güldür.

Bilmir sən, nə qədər bağlıyam sənə?
Könüldən vurulub dağlıyam sənə,
Az qalır diz çöküb ağlıyam sənə,
Sevgi aləmində düzünü güldür.

Ürəyim tab etmir belə çıxışa,
Qəlbimi qoparan kəskin baxışa,
Gözəlliyyin hopur bağda naxışa,
Bir ətrafi güldür, yüzünü güldür.

İsrail uğrunda Məcnun olubdur,
Dərdlərim əlindən tamam dolubdur,
Məhəbbət hicranda yanıb solubdur,
Mürvət et, həm məni, özünü güldür.
Bir ətrafi güldür, yüzünü güldür.

*Daşkənd şəhəri
12.05.1992-ci il.*

Bu daşların atışında



MƏNİM VƏFADARIM

Qaçma gendən, qaçma sən!
Olubsan inadkarım.
Arzumsan, diləyimsən,
Ey xoş liqa gülzərim.

Qiymətlisən varlıqdan,
Canın əziz canımdan,
İstəklimsən hər bir an,
Al gülüzlü baharım.

Sözün baldan şirindir,
Gəl çıx, könlümü dindir,
Tamam bil ki, sənindir,
Düz etibarlı yarım.

Ovçu möhtac şikara,
Döndərmə qəlbi qara,
Köksümü etmə yara,
Eşqimdə ilk növbarım.

Güllərdən seçilmirsən,
Gözəllər-gözəlisən,
İsraili bağla tən
Qəlbiniə, vəfadərim.
Eşqimdə ilk növbarım.

Göyçə mahali

09.04.1977-ci il.

İsrail Nəsiboglu



BİLİRƏM BUNU

*“Məktəbli illərimdə 7-ci və 8-ci siniflərdə oxuyarkən,
bu yazdığım şeirə mahni bəstələmişdim
və bir yerdə dostlarımıla oxuyardıq”.*

Eşqin əzəlisən, bilirəm bunu,
Qəlbin gözəlisən, bilirəm bunu,
Qoşma-qəzəlisən, bilirəm bunu,
Bilirəm bunu mən, bilirəm bunu.

Ləblərin qönçədir, bilirəm bunu,
Olduqca incədir, bilirəm bunu,
Vətənin Əncədir, bilirəm bunu,
Bilirəm bunu mən, bilirəm bunu.

Könlümü anırdın, bilirəm bunu,
Halima yanırdın, bilirəm bunu,
Hicranı danırdın, bilirəm bunu,
Bilirəm bunu mən, bilirəm bunu.

Sevimli halımsan, bilirəm bunu,
Fikir-xəyalımsan, bilirəm bunu,
Əhdim-vəfalımsan, bilirəm bunu,
Bilirəm bunu mən, bilirəm bunu.
Bilirəm bunu mən, bilirəm bunu.

*Göyçə mahalı
27.06.1973-cü il.*



Bu daşların etyosunda

YERİŞİNƏ VURULMUŞAM

Təntimə, tez gəl yanına,
Gelişinə vurulmuşam.
Sevinc yetir bu canıma,
Gülüşünə vurulmuşam.

Balı tutum dodağından,
Busə alım yanağından,
Həm sinəndən, buxağından
Görüşünə vurulmuşam.

Pəncərədən görünəndə,
Aynabənddən düz enəndə,
Kölgə salıb hər dönəndə,
Ötüşünə vurulmuşam.

Bədənindən ətir daşır,
Üryan göyçək, ağlim çasıır,
Halim itir, başqalaşır,
Gərdişinə vurulmuşam.

İstək tutub yollanıram,
Buxununda hallanıram,
Naz-qəmzəni xoş sanıram,
Dönüşünə vurulmuşam.

İsrailəm, möhlət gözəl,
Sevgisində adət gözəl,
Duruşunda qamət gözəl,
Yerişinə vurulmuşam.
Gelişinə vurulmuşam.

*Daşkənd şəhəri
12.03.1990-ci il.*

UNUTDUN NIYƏ?

Unutdun eşqimi, unutdun niyə?
 Çoxalan imdaddan selə dönərəm.
 Əbəs qiyamət verməyirsən sevgiyə,
 İnilti qoparan dilə dönərəm.

Qaytar məhəbbəti, qaytar özümə,
 Nazi-qəmzələri söhbət-sözümə,
 Xəyal aləmini qapıb gözümə,
 Yolunda gülzara, gülə dönərəm.

Ağlaram-ağlaram yanıb həmişə,
 Gecə də, gündüz də anıb həmişə,
 Qəlbimdə usanıb, sanıb həmişə,
 Ömründə fırlanan ilə dönərəm.

Çağlaram-çağlaram, tökərəm ahi,
 Eyləmə taledə aman-günahı,
 Fikirləş keçəni, gələn sabahı,
 Üzünə hey əsən yelə dönərəm.

Nəsiboğlu iztirabda dolanır,
 Ətrafında giley edib bulanır,
 Ürəyində od-əlovlar qalanır.
 Vallah, uğurunda külə dönərəm.
 İnilti qoparan dilə dönərəm.

*Sankt-Peterburq
12.09.1995-ci il.*

Bu daşlara atıvində



KƏSİ DƏ GƏLMİR

Məndən uzaq düşən nazlı sənəmin
 Bir sədası gəlmir, səsi də gəlmir.
 Yoğrulub, deyəsən, içində qəmin,
 Pərişan halında pəsi də gəlmir.

Surəti ucalır xəyalımda hey,
 İnilti qıy salır teyləyib ləbbey,
 Özüm-özlüyümdə olmuşam həm key,
 Keçmiş xatirədən bəsi də gəlmir.

İsrail vəfali olub həmişə,
 Yadına salanda dolub həmişə,
 Hicranda xəzan tək solub həmişə,
 Üzüldüm nə özü, kəsi də gəlmir.
 Bir sədası gəlmir, səsi də gəlmir.

*Sankt-Peterburq
 29.06.1999-cu il.*

İsrail Nəsiboglu



MAY AYIDIR

Alo, deyib, zəng vururam,
Bildim olan hər kəsini.
Sorğumda sual qururam,
İnəkdağlı əbəsini.

May ayıdır, gözəl aydır,
Gələn qonaqları saydır,
Sel axıdib, daşan çaydır,
Göstərirlər kəlməsini.

Dağlar yaşıl qərqə batıb,
Qarlarını yeni atıb,
Güneylərdə quzu yatıb,
Duyuram mələşməsini.

Qaranquşlar uçur bağda,
Qartal yuva salıb dağda,
Qırqovullar solda, sağda,
Eşidirəm xoş səsini.

Səhər tezdən el oyanır,
Dərələrə gül boyanır,
Təbiət də özü anır,
Bildirir tam bəhrəsini.

Sobalardan tüstü çıxır,
Gözəl qızlar çölə baxır,
Şırıldayan bulaq axır,
Yayıbdır zümzüməsini.

May ayıdır, özü yazdır,
Çobanların kefi sazdır,
Qayğıları tamam azdır,
Xoş dərirlər nəfəsini.

Qış arxada qalıb indi,
Soyuq, boran qaçıb sindi,
Qara zurna bərkədən dindi,
Sevindirir nəgməsini.

Nənələrin üzü gülür,
Babaların gözü gülür,
Uşaqların özü gülür,
Gəzirlər tərtəpəsini.

Bütün oba, çöl qaynaşır,
Arzularım dağlar aşır,
Sinə coşur, göz qamaşır,
Oxuyurlar bəhbəsini.

İsrailin yadindadır,
Mahalimin adındadır,
Unutma, tut dadindadır,
May ayının töhfəsini.
İnəkdağlı əbəsini.

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
28.05.1985-ci il.*



AĞLADI SƏNSİZ

Könlüm tügyan edib, hey inildədi,
Ah-aman qoparıb çağladı sənsiz.
Fəzalar qaraldı, göy nərildədi,
Atmadı ümidi, saxladı sənsiz.

Görmürdüm özümü-özüm içində,
Söhbətim yerləşmir sözüm içində,
Əksin tam qaralır gözüm içində,
Sinəmi viranlar dağladı sənsiz.

Qızdırma halımı korladı gecə,
Bilmirəm, nə edim, qərarım necə?
Allahım hay verə, yaxşı yol seçə,
Tufanlar əqlimi bağladı sənsiz.

Hicranın əlindən kefim pis olub,
Ürəyim kövrəlib, qəhərim dolub,
Eşqimdə əkdiyim güllərim solub,
Qısqanlıq durmadan yağladı sənsiz.

Nəsiboğlu qəm altında fırlanır,
Həmişə, hər zaman xəyalda sanır,
Bütün bu aləmdə arayır, anır,
Göz yaşı tökərək ağladı sənsiz.
Ah-aman qoparıb çağladı sənsiz.

*Sankt-Peterburq
30.03.1997-ci il.*

Bu daşların etyosunda



SÖZÜM VARDIR

*“Bu şeirimi Qəbələ rayonuna gedərkən qayalarda
uçan bir qartala yazmışam”.*

Qayalarda uçan qartal,
Uzaq getmə, sözüm vardır!
Gileylənmiş halima qal,
Qəhərlənmiş gözüm vardır.

Qəribsəyir doğma elim,
Vaxtsız solub çiçək-gülüm,
Viran qalıb dağım-çölüm,
Talan olmuş düzüm vardır.

Göyçəmizə xəbər eylə,
Obasından salam söylə,
Qanadını orda əylə,
Gör nə qədər dözüm vardır?

Vətən deyib dayanmırıam,
Xoş əhvala boyanmırıam,
Qüssə-qəmdən oyanmırıam,
Ah-naləli üzüm vardır.

Yağı düşmən kəsib yolu,
Nankor tutub sağı-solu,
İsrailəm, dərdim dolu,
Tez alışan közüm vardır.
Qəhərlənmiş gözüm vardır.

*Qəbələ rayonu
13.07.2011-ci il.*



GÖZLƏRİM ÜSTƏ

Qəfildən önumə bir gözəl çıxdı,
Bükdü alovumu közlərim üstə.
Müjkan oxu atdı, tez mənə baxdı,
Gözləri dayandı gözlərim üstə.

Pərişan halımda böhran eylədi,
Ürəymi qoparıb, tamam teylədi,
Sualı verəndə cavab söylədi,
Düşdü söhbət-sözü sözlərim üstə.

İsrailəm, sevindirdi həvəsi,
Qovdu axır dərdlərimdən əbəsi,
Yoxdur adaxlısı, yoxdur heç kəsi,
Yapdı izlərini-izlərim üstə.
Gözləri dayandı gözlərim üstə.

*Daşkənd şəhəri
15.07.1989-cu il.*



*Bu daşların atası
min*

MƏN CAVANAM

Qocalmağa əsas yoxdur,
Sən cavansan, mən cavanam.
Sevgimizdə yerin çoxdur,
Olsa duman, çən cavanam.

Bədənimdə qalan taqət,
Aramızda duran mürvət,
El içində gəzən hörmət
İmkan verməz, ən cavanam.

Arzuların üstümdədir,
Eşqin yanan tüstümdədir,
Hicran hələ qəsdimdədir,
Məhəbbətdə tən cavanam.

Darışqaldır keçən yolum,
Biganədir sağım-solum,
Vuran, tutan vardır qolum,
Eyləsən də fən, cavanam.

Yetməmişəm diləyimə,
Bəhər verən əməyimə,
Nəyə lazım qəm, nəyimə?
Olmasan da şən, cavanam.

Qoruyuram sıfət-üzü,
Götürmürəm söhbət-sözü,
Vurnuxuram, desəm düzü,
Saça düşsə dən, cavanam.

İsrailəm, ürək geniş,
Rast gəlməyir dikdən eniş,
Hədsiz olub yiğilan iş,
Deməsən də sən, cavanam.
Saça düşsə dən, cavanam,

Sankt-Peterburg

14.05.2002-ci il.

GÜLƏNDƏ DANIŞ

A dostum, bir barı gəl bizim elə,
 Bu bağçalar, bağlar güləndə danış.
 Nəzər sal ətrafa, çiçəyə, gülə,
 Bütün çöl-təpəni biləndə danış.

Çıx dərə qoynuna, gəz oymaqları,
 Ürək sərinlədən sim bulaqları,
 Yüksək o zirvəli uca dağları,
 Qayalar dumani dələndə danış.

Tanış ol torpağın hər qarışıyla,
 Nazənin qızların şən çıxışıyla,
 Qırqovul, kəkliyin həm yarışıyla,
 Sonalar göllərə gələndə danış.

Bax könül oxşayan əlvən naxışa,
 Mehriban nəzərli gülgün baxışa,
 Adamı məst edən sərin yağışa,
 Üfüqlər çəməni siləndə danış.

Bütün aləm gülür yaxşı əhvalda,
 Al yanaq gözəldir qara bir xalda,
 Pərişan, tək-tənha, küskün xəyalda,
 İsrail yarını diləndə danış.
 Üfüqlər çəməni siləndə danış.

*Göyçə mahalı
25.06.1978-ci il.*



BİRGƏ ÖLƏK

Arzu məndə, dilək səndə,
Həm sevişək, həm də gülək.
Həvəs məndə, istək səndə,
Dərdi, qəmi qoşa silək.

Ayrılığı anlamayaq,
Bir-birmizi danlamayaq,
İntizarı yanlamayaq,
Hissimizi yaxşı bilək.

Məhəbbəti dastan eylə,
Şirin danış, şirin söylə,
Hicranı qov, sevinc əylə,
Eşqimizə gəlmə kələk!

Aləm baxıb hey öyünsün,
Ürək vurub, bərk döyünsün,
Əhvalımız çox söyünsün,
Görüşlərə tez-tez gələk.

Qayğı edək nəzakətə,
Rəvac verək səxavətə,
Düz qovuşaq səadətə,
Qoy sevinsin göydə mələk.

Bütün anda məna olsun,
Könül camı tamam dolsun,
Gəncliyimiz, qoyma, solsun,
Qınamasın bizi fələk.

Nəsiboglu, yubanma sən,
Fani dünya qaçar əldən,
İmkan qopar bu fürsətdən,
Bir yaşayaq, birgə ölək.
Qınamasın bizi fələk.

*Bakı şəhəri
29.09.2009-cu il.*


HƏDƏR ƏBƏSDİR

Gileyim-güzarım qurtarmaq bilmir,
 Bikef dolanmaqdə hədər əbəsdir.
 Düşəndə çətinə bir kəsim dilmir,
 Biganə qalmaqdə qədər əbəsdir.

Yerində firlanmaq aparmır önə,
 Fələkdən kəramət gəlmir heç yönə,
 Yalvarma Tanrıya hey döñə-döñə!
 Qəmli yollarımda kədər əbəsdir.

Nəsiboğlu, qiymətsizdir duz, çörək,
 Mənasız görünür dərdlər də, görək?
 Tikanlı kol-kosdan çələngmi hörək?
 Yetiməm, boş sözdə pədər əbəsdir.
 Bikef dolanmaqdə hədər əbəsdir.

Daşkənd şəhəri
19.12.1983-cü il.



Bu daşların atışındı

NIKAH GƏTİR

Cəllad olub canı alma,
Könülümə pənah gətir.
Şimşek təki çaxıb-dolma,
Ömürümə sabah gətir.

Zülfü, teli daraqlandır,
Əhvalımı maraqlandır,
Otağımı çıraqlandır,
Gecəmə ulduz, mah gətir.

Güllərimi xar eyləmə,
Qüssələri var eyləmə,
Yollarımı dar eyləmə,
Yönüümüzə cinah gətir.

Nəğmələri qoy astadan,
Ürəyimə ensin qadan,
Qoy rədd olsun öndən nadan,
Əlaclarla agah gətir.

İstəməyən oda düşsün,
Əməlləri bada düşsün,
Bədbinliyi xoda düşsün,
Onlara bir günah gətir.

İsrailəm, itirmə an,
Gənclik ötür, keçir zaman,
Qəlbimizə söylə güman,
Aramıza nikah gətir.
Könülümə pənah gətir.

*Daşkənd şəhəri
15.05.1984-cü il.*

İsrail Nəsiboglu



AY ZALIM!

Sənin əməlinlə barışmiram mən,
Sifətini möhkəm saxla, ay zalim!
Sözlərini cilovlayıb əlindən
Buraxma, əksinə bağla, ay zalim!

Mənasız fikirlər gətirmə dilə,
Böhtanlar yağıdırma ətirli gülə,
Əl atma yalana, fitnəyə-felə!
Pas atmiş məntiqi yağla, ay zalim!

Gözləri oxşayan büsətlər yarat,
Gözəllik vəsfini dibindən oyat,
Yaramaz işləri kənarlara at,
Kimisə sevginlə dağla, ay zalim!

Naxələf oluban düşmə həvəsə,
Eyləmə bir pislik başqaya, kəsə,
Bütün axmaqlığı yiğib qəfəsə,
Qapısın yaxşıca mixla, ay zalim!

Tənha əhvalında xəyalə dalıb,
Keçmiş günlərini yadına salıb,
İsrail sözündə tənqidə qalıb,
Başını bərk tutub ağla, ay zalim!
Sifətini möhkəm saxla, ay zalim!

*Sankt-Peterburq
05.01.2006-ci il.*

Bu daşların atası Venedik



KƏNDÇİ QIZ

Eşitmişəm, dərsin aldın savadlı,
Yuxarıdan düzünə en, kəndçi qız.
Göstərmə özünü qəti, inadlı,
Baxış keçir, ətrafa dön, kəndçi qız.

Tərslik etmə, yaxına gəl, danışaq,
Nazını at, yaxşıca gül, danışaq,
Eşqi öyrən, mətləbi bil, danışaq,
Başın qaldır, utanma-din, kəndçi qız.

İşarəmi düşün, anla xəlvəti,
Gəl, çəkinmə, ciddi tutub adəti,
Qayda qoyma, çox yaratma töhməti,
Qorxaq durma, arxaya çön, kəndçi qız.

Ülkər olma, yaraşmir boy-buxuna,
Sevgi çarxlarının düşdün oxuna,
Haram qatma usanmaqdan yuxuna,
Seçim apar, saxla bir yön, kəndçi qız.

İsrailəm, mərifətə sözüm yox,
Səndən başqa kimsələrdə gözüm yox,
Qalmayıbdır əhvalimdə dözüm, yox,
Qəm-kədərdən saçımda dən, kəndçi qız.
Baxış keçir, ətrafa dön, kəndçi qız.

*Daşkənd şəhəri
30.09.1983-cü il.*



LƏZZƏT VERİR

İsti hava, külək sərin,
Ləzzət verir dəniz suyu.
Dövrəsində ləpələrin
Ləzzət verir dəniz suyu.

Su çırpınır, səpələnir,
Şən üzlərdən nur ələnir,
Ətraf şəfəqə bələnir,
Ləzzət verir dəniz suyu.

Qayaları hamar-hamar,
Çox gözəllik burada var,
Sevinirlər karixanlar,
Ləzzət verir dəniz suyu.

Sahil dolu insanlarla,
Çoxalıbdır cavanlarla,
Şadlanırlar şən anlarla,
Ləzzət verir dəniz suyu.

Oynayırlar, gülüşürlər,
Fərəhini bölüşürlər,
Qayğıdan dəmə düşürlər,
Ləzzət verir dəniz suyu.

Dalğa qaçır bizə sarı,
Yuyub silir ağ qumları,
Yox eyləyir intizarı,
Ləzzət verir dəniz suyu.

Doymaq olmur nəfəsindən,
Nəğmə qopur quş səsindən,
Coşur ilham həvəsindən,
Ləzzət verir dəniz suyu.

İsrailəm, xoşdur mənə,
O cümlədən, hər yetənə,
Şəfa gəlir can-bədənə,
Ləzzət verir dəniz suyu.
Ləzzət verir dəniz suyu.

*Bakı şəhəri
13.08.2007-ci il.*

İsrail Nəsiboglu



DÜŞMƏ HİCRANA

Bivəfa deyibən düşmə hicrana,
Qapma könülünə çovğun-qışı sən.
Qoyma, məhəbbətin ürəkdə dona,
Titrətmə sevgidə hər baxışı sən.

İntizar tənhada qapını döyə,
Ayrılıq qızı salıb özünü öyə,
Nəvaziş sarsıla, başını əyə,
Yollatma hey yoran dik, yoxusu sən.

Bəxtin gözlərini öndən bağlama,
Qəlbi yaxın bilib tez-tez dağlama,
Çox peşman olanda küsüb ağlama,
Yığma rəvac verən sərt çıxışı sən.

Demə ki, yoxumdur dərdə əlacım,
Düşübdür gərdişdən dağılmaz tacım,
Çoxalıb gileyim, coxalıb acım,
Nəzərdən itirmə sübh-naxışı sən.

İsrailəm, məna verən sözdəyəm,
Min surətli mənzərədə gözdəyəm,
Həm alovda, tonqal çatan közdəyəm,
Əsirgəmə səpən gur yağışı sən.
Titrətmə sevgidə hər baxışı sən.

*Dəşkənd şəhəri
19.05.1988-ci il.*



Bu daşların atışında

BİLMƏM NƏDƏN

Səni duyub sevdiyimə
 İnanmırsan, bilməm nədən?
 Xəyalında, ay gözəlim,
 Bir anmırsan, bilməm nədən?

Bu qəlbimi, kef-halımı,
 Təmənnasız amalımı,
 İmdadımı, vüsalımı,
 Heç sanmırsan, bilməm nədən?

İsraili nahaq yorma,
 Ümidini çox da qırma,
 Eşqi dartib kənar durma,
 Utanmırsan, bilməm nədən?
 Heç sanmırsan, bilməm nədən?

*Bakı şəhəri
 12.07.1997-ci il.*



İsrail Nəsiboglu

ADAM QANMAZ OLMAZ

Nahaqdan özünü soxma araya,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!
 Bütöv üzün ağdır qəhri-qovğaya,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

Özün bir qəpiyə dəyən deyilsən,
 Kimsənin xətrinə niyə dəyirsən?
 Dilinə mənasız söz gətirmə sən!
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

Cavansan, amma ki, şüurun yoxdur,
 Qeyli-qal işlərin sanasan çoxdur,
 Mərkəzi baş beynin bəlkə topuqdur,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

A yazıq, həyatın düşkünü “çurban”,
 Səndən təngə gəlib bax bu el, oban,
 Elə hey bəd səsin gəlir hər bir an,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

Bu adət həmişə, bil, səninlədir,
 Belə davranışla məqsədin nədir?
 İnan, etdiklərin boş əyləncədir,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

Mərifət deyilən sözü qanmırısan,
 Gərdişi düşünüb, tamam anmırısan,
 Bəs alçaq işinlə heç usanmırısan?
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

İsrailəm, bu sözdən bir çoxları,
 Qeyzə gəlib duysun dünyani barı,
 Götürsün özüçün lazımları,
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!
 Adam qanmaz olmaz heç vaxt, ay nadan!

*Göyçə mahalı
05.11.1975-ci il.*

Bu daşların atışında

BU QƏLBİMDƏ

Mavi gözlər, mavi dəniz,
İz salibdir bu qəlbimdə.
Qaraqaşla, üzdən bəniz
Göz salibdir bu qəlbimdə.

Nəzakətli gülüşüylə,
Xoş istəkli gəlişiyilə,
Hər işvəsi, hər işiyilə
Naz salibdir bu qəlbimdə.

Olmayanda halim qaçırm,
Uduşumdan xalim qaçırm,
Anlamır, əhvalim qaçırm,
Söz salibdir bu qəlbimdə.

Nəsiboğlu saralibdir,
Sevgi yolum daralibdir,
Eşq-atəşim qaralibdir,
Köz salibdir bu qəlbimdə.
İz salibdir bu qəlbimdə.

İsrail Nəsiboğlu

Dəskənd şəhəri
04.02.1983-cü il.



NAXƏLƏF

Xəlvəti danışır, açıqda susur,
Həqiqətə tərəf gəlmir naxələf.
Məntiqi gizlədir, yalanı pusur,
Başqa bir kəlami dilmir naxələf.

Niyə belə olur, yazıq doğrudan?
Davranış seçilmir düşməndən, yaddan,
Alçalır, şışirtmə söz yığır baddan,
Yaramaz adəti silmir naxələf.

Qeyrəti anlamır, izzəti görmür,
Abırı, həyanı, ibrəti görmür,
Tənqidə, möhnəti, töhməti görmür,
Digər uğurlara gülmür naxələf.

Savadsız qənşərdə aləmi çəşir,
Mənfi əlamətlər beynindən aşır,
Kiflənib-qıcqırır, içindən daşır,
Qeyri ləyaqəti bilmir naxələf.

Nəsiboğlu, qiyamətdir bəyanət,
Mənliyi məhv etmək - böyük xəyanət,
Cılızlaşışb, yoxdur bunda dəyanət,
Əqidəsi heçdir, ölmür naxələf.
Həqiqətə tərəf gəlmir naxələf.

*Sankt-Peterburq
27.05.2000-ci il.*

Bu daşların atışında



YAR DEMİŞƏM

Ay istəkli gözəl yarım,
Mən səni çoxdan sevmişəm.
Eşqin yolunda cananım,
Bil ki, canımdan keçmişəm.

Nazəndə qızlar içindən,
O qara gözlər içindən,
Şuxlu ulduzlar içindən
Təkcə bir səni seçmişəm.

Döşünə al gül düzərəm,
Hicranlığa mən dözerəm,
Yolunda hər vaxt gəzərəm,
Uğurunda dərd yemişəm.

Həyatımsan, cahanımsan,
Hər günümsən, hər animsən,
İnan, əhdi-peymanımsan,
Görməyəndə çəkərəm qəm.

İsrailin özünü bil,
Heyran qalan gözünü bil,
Tərifini, sözünü bil,
Atma, sevib yar demişəm.
Təkcə bir səni seçmişəm.

*Göyçə mahali
05.03.1975-ci il.*



GƏLSƏN YAXŞIDIR

Niyə oturubsan uzaqda, sənəm?
 Qəlbimi xəyalla dilsən, yaxşıdır.
 Sevgi sorağında alışan mənəm,
 Dərdimi anlayıb bilsən yaxşıdır.

Tənhalıq qovurub tamam səbrimi,
 Könülüm tanımır başqa heç kimi,
 Demirəm, özgəyə olan sırrimi,
 Qeybət torbasını dəlsən yaxşıdır.

Gecələr sübhədək edirəm ah-vay,
 Korlama ömrümü hey döndərib zay,
 Vurduğun yarani yoxla, bir-bir say,
 Zariyan gözümü silsən yaxşıdır.

İsrail qalıbdır dolaşıq yolda,
 Duymur nəfəsini sağında, solda,
 Ölsəm də, qoy ölüm dizində, qolda,
 Tələsik yanına gəlsən yaxşıdır.
 Dərdimi anlayıb bilsən yaxşıdır.

*Dəşkənd şəhəri
 27.12.1991-ci il.*

Bu daşların atışındı



İNADA DÜŞMÜŞƏM

Sevginin qəhrindən gəlmışəm zara,
Ürəyim kövrəlib oda düşmüşəm.
Məcnun tək üzümü tutub daqlara,
Eşqin girdabında bada düşmüşəm.

Nanəciblər vurdu ox kürəyimdən,
Dəyibdir fitnələr çox kürəyimdən,
Dayanma, xəncəri sox kürəyimdən!
Fəryadımdan vay-imdada düşmüşəm.

Xəyanətkar qıy salıbdır yönümdə,
İnam yoxdur, ruhum yanır dinimdə,
Özümkü tələ qurdı önungdə,
Yuvarlanıb tor-fəsada düşmüşəm.

Kəramət qalmayıb nakəs, nadanda,
Vicdanı püfləyib çöldə satanda,
Namərd gülləsini daldan atanda,
Dəhşətlər içində yada düşmüşəm.

İsrailəm, mərdliyimdən dönəmərəm,
Başımı sax tutar, səmtə çönmərəm,
Nadana tuş gəlib, haqdan enmərəm,
Çətinlikdən tam inada düşmüşəm.
Dəhşətlər içində yada düşmuşəm.

*Sankt-Peterburq
17.10.2006-ci il.*



YANA DÜŞDÜ

Kəmənd atdım göl başında,
Ovuma bir sona düşdü.
Yorulmuşdu gənc yaşında,
Dul vaxtında ana düşdü.

Ah eylədi mənə baxıb,
Şimşək qədər odlar yaxıb,
Bu sinəmə oxlar taxıb,
Sağalmamış şana düşdü.

Coşa gəlib tez qabardı,
Ürəyimi tam qopardı,
Əlimdən tutub apardı,
Xoşa gələn xana düşdü.

Dəyişdi öz libasını,
Yandırıldı ev sobasını,
Tanış etdi babasını,
Al naxışlı dona düşdü.

Eşqini atdı ortaya,
Dönmüşdü günəşə, aya,
Haray edib saldı haya,
Canlar alan cana düşdü.

Soruşdu bütün halımı,
Yoxladı tər-kamalımı,
Topladığım yüz xalımı
Hesabladı, ona düşdü.

Göstərirdi hey işvə-naz,
Əndamı xoş, kefimiz saz,
Dözümüz yox, səbrisə az,
Söhbətimiz tona düşdü.

İsraili əsr etdi,
Sevdasını həsr etdi,
Dost sözündən kəsr etdi,
Ümid sıniğ yana düşdü.
Söhbətimiz tona düşdü.

*Sankt-Peterburg
16.06.1999-cu il.*

İsrail Nəsiboglu



BƏYAN EYLƏDİ

Əyalətdə şux nazənin sədası,
Çatdı qulağıma, heyran eylədi.
Mata qoyan yerişində ədası,
Könlümü coşdurub, tügyan eylədi.

Yetirdim özümü həndəvərinə,
Suallar yağıdırımdım əqil-sərinə,
Vuruldum o, saat kəlmələrinə,
Baxışı üstümdə tufan eylədi.

Soruşdum təbini, kefdə halını,
Yoxladım düşüncə, tər kamalını,
Yanaqda lalələr töküb xalını,
Nəzəri oxlayıb şan-şan eylədi.

Tüstümü çıxardı lap bədənimdən,
Söyləmək olarmı belə qənimdən?
Sevgimi qoparıb aldı zənnimdən,
Yaralı qəlbimi yaman eylədi.

Sonalar-sonası qiyafləsində,
Görünməz görünür hürü bəsində,
Dərdimə məlhəm var ince səsində,
Ürəymi tez söküb aman eylədi.

Elə bil, Tanrıdan elçi gəlibdir,
Üzü güllər salan yumru qəlibdir,
Gülüşü sinəmi çoxdan dəlibdir,
Eşqimi yapmağa imkan eylədi,

İsrail mətləbi qaldırıdı əlbət,
Göstərdi şücaət, min bir cəsarət,
Nəhayət, söhbətə yetişdi mürvət,
Nişanlıyam, deyib bəyan eylədi.
Baxışı üstümdə tufan eylədi.

*Bakı şəhəri
29.07.2010-cu il.*

Bu daşların atışındı

GÖSTƏRƏYDİN HÖRMƏTİNİ

Nə yatıbsan, oyan, dilbər!
Çəkirəm tam surətini.
Boynunu əy, dayan, dilbər!
Təsvir alır qamətini.

Gəncliyini ötür gözəl,
Qoşum mahni, dastan qəzəl,
Heç dəyməsin bəxtə əzəl,
Əla verək qiymətini.

Sevgimizi uca tutaq,
Kədərləri dala ataq,
Sevinclərdə gülək, bataq,
Düz saxlayaqq şən mətini.

Qayğıları duyaq bir-bir,
Aramızda olmasın sırr,
İstəyini dindir-dindir,
Qəsdən tökmə minnətini.

Xoşbəxt olaq ikimiz də,
Güllər açsın eşqimizdə,
Səadətlər doysun bizdə,
Yapdır əvvəl adətini!

Təbiətə sirdaş olaq,
Hər gün dolaq, həm boşalaq,
Xəyallara birgə dalaq,
Yubandıraq töhmətini.

İsrail dursun yanında,
Canını qoysun canında,
Ömrümüzün zamanında
Göstərəydin hörmətini.
Əla verək qiymətini.

*Daşkənd şəhəri
25.04.1988-ci il.*

MATƏM GƏLDİ

Hər insanın qismətində payı var,
Mənimse qarşıma acı qəm gəldi.
Qayğilar çoxaldı bələli başa,
Dərdim, qüssəm artıb birdən cəm gəldi.

Allahım unutdu yetim bəndəni,
Saldı yollarıma boranı, çəni,
Haqladı cismimi, yordu bədəni,
Verdiyi qismətlər bütün kəm gəldi.

Bələndi taleyim alov-tüstümə,
Kədərlər döşəndi tamam üstümə,
Əzabdan donduğum canlı büstümə
Sizlayan sazımdan ahəng bəm gəldi.

Toxtamaq istədim, mümkün olmadı,
Könül fəğan etdi, dibdən dolmadı,
Çiçəyim açmadı, heç də solmadı,
Fələkdən bəxtimə qəsdü-rəm gəldi.

İsrailəm, dözəmmirəm, daha yox!
Özümkü kürəyimdən vurdur ox,
Fitnə-fəsad ömrürimdə gördüm çox,
Gileyli köksümə həm matəm gəldi.
Dərdim, qüssəm artıb birdən cəm gəldi.

*Bakı şəhəri
31.08.2009-cu il.*

Bu daşların atışındı



OXUYAN QIZ

Çay qıraqı həzin-həzin
Gəzib nəğmə oxuyan qız.
Piçıldasır yanda izin,
Çələng yiğib toxuyan qız.

Seçilmirsən çəməngahdan,
Boylanırsan hər cinahdan,
Xəbər vermə aman-ahdan!
Ayaq saxla, bir dayan, qız!

Bülbüllərin səsinə bax,
Qərənfillər bəsinə bax,
Taleyində kəsinə bax,
Al rənglərə gəl, boyan, qız!

Xoşbəxt anda coşa gələk,
Bir danışib, birgə gülək,
Qayğıları tamam silək,
Səadəti hey duyan qız.

Təbiətdən zövq alaq biz,
Pürrələnsin pak qəlbimiz,
Həyəcandan gülsün bəniz,
Olsun axır bu əyan qız.

Yoraq təbi, qaçaq burda,
Qanad açıb uçaq burda,
Belimizi qucaq burda,
Bənövşə tək qoxuyan qız.

Qoyma ürək qorxa, əsə,
Çox yönəlmə haya, bəsə,
İsrailəm, dedim kəsə,
Nöqsanları tez sayan qız.
Gəzib nəğmə oxuyan qız.

İsrail Nəsiboglu

Göygöl rayonu
26.05.2007-ci il.

OLMAQ ÜÇÜN

Zəncir təki hörükənləib tellərin,
Təsvirə can qatır can olmaq üçün.
Şəkər-balı süzür dodaq-dillərin
Eşqin həmləsində yan olmaq üçün.

Qaşların dartınır, tufan qoparır,
Gözlərin baxanda əqli aparır,
Hissiyyat çoxalır, köksüm qabarır
Arada ünsiyyət, şan olmaq üçün.

Nəfəsim təntiyir yaxın gələndə,
Özümü itirrəm mənə güləndə,
Sevgiyə yol açıb həmdəm biləndə,
Məhəbbət hey coşur xan olmaq üçün.

Fırlanır qürrədən eşqim-amalim,
Coşur hey həvəsim, qəlbədə əhvalim,
Titrəyir ürəyim, dəyişir halim
Ləbində allanan qan olmaq üçün.

İsrailəm, tələblərim yüksəlir,
Kirpiyi oynatma, sinəmi dəlir,
Üstümə qısqanlıq sənsiz yönəlir
Qiyamət ismində san olmaq üçün.
Arada ünsiyyət, şan olmaq üçün.

*Dəşkənd şəhəri
09.02.1984-cü il.*

Bu daşlıqdan atıvində



GƏLIB UTANMA

Qəlbimdə kədərin çoxdur, gözəlim,
Etdiyin əməli bilib utanma.
Tökəmə göz yaşını, qoy sizi gəlim,
Şirin sözlərimi dilib utanma.

Sevirəm, deyibsən həmişə mənə,
Kinayə çox yayıb tullama tənə,
Şikayət yapırsan gəlib-gedənə,
Səhvini qəflətən silib utanma.

İsrail anlayır söhbəti dərin,
Çatıb qulağıma bütün xəbərin,
Rahat, xoş yerini eyləmə sərin!
Bağışla deyibən, gəlib utanma.
Etdiyin əməli bilib utanma.

İsrail Nəsiboglu

*Bakı şəhəri
30.01.2003-cü il*



BU KÖNÜLƏ

Xoş gəldin sən
 Bu könülə.
 Oldun gülşən
 Bu könülə.

Ləbin laldır,
 Dilin baldır,
 Eşqi saldır
 Bu könülə.

Vaxtımız boş,
 Bir titrə, coş,
 Nəğmələr qoş
 Bu könülə.

Əhvalın saz,
 Namələr yaz,
 Eyləmə naz
 Bu könülə.

Qoşum şeir,
 Et yerbəyer,
 Razılıq ver
 Bu könülə.

Qatma yuxu,
 Gül tək qoxu,
 Düzmə oxu
 Bu könülə.

Sevgirlə qal,
 Qəlbimi al,
 İzləri sal
 Bu könülə.

Bir oturaq,
Birgə duraq,
Hisslər quraq
Bu könülə.

Yaxşıca yor,
Yatağım qor,
Söylə bir zor
Bu könülə.

İsrail, gül,
Ötsün bülbül,
Açsin sünbü'l
Bu könülə.
Bu könülə.

*Bakı şəhəri
19.01.2008-ci il.*



İSTƏKLƏRİ ÜZÜNDƏN

Hədiyyə et yanağından bircə an,
Tezçə dərim çiçəkləri üzündən.
Sanayım telini yaylıq altından,
Qoxlayım al ləçəkləri üzündən.

Ürəyim çırpınsın sinəm içində,
Əksin tam həkk olsun didəm içində,
Dərdindən halsızam vay, qəm içində,
Bilim o xoş diləkləri üzündən.


Əl atıb kədəri birdən siləydim,
Adını sevgidə həmdəm biliydim,
Birgə arzu edib, birgə diləydim,
Endir tullü ipəkləri üzündən.

Gülüşlərin lap özündə çoxalsın,
Davranışda, hər sözündə çoxalsın,
Məna verən şən gözündə çoxalsın,
Doldurum boş ətəkləri üzündən.

Nəsiboğlu belini hey qucayıdı,
Eşqə sırrı səninlə bir açayıdı,
Fərəhlənib sevincindən uçayıdı,
Görüm gələn istəkləri üzündən.
Tezçə dərim çiçəkləri üzündən.

*Daşkənd şəhəri
07.09.1997-ci il.*

Bu daşlarmın atışında



OLAN ƏHVALINI

Dağlar! Olan əhvalını
Sazım qədər bilən varmı?
Başındakı al xalını
Könlüm kimi dilən varmı?

Biçənəklər biçiləndə,
Gözəllərin seçiləndə,
Bulaqların içiləndə
Uyub, qaçıb gələn varmı?

Vurulmuşam əzəmətə,
Qəşş edirəm dəyanətə,
Ürəkdəki məhəbbətə
Hey sevinib gülən varmı?

Havan sərin, suyun şirin,
Müqəddəsdir torpaq, pirin,
Xəyaldadır hər vaxt yerin,
İntizarı silən varmı?

İsrailəm, el əhliyəm,
Bu sinəndə fərəhliyəm,
Xoş guşəndə görmədim qəm,
Dərdi sən tək bölən varmı?
Könlüm kimi dilən varmı?

*Daşkəsən rayonu
10.06.1999-cu il.*



İsrail Nəsiboglu


GÜLMƏDİM

Sevgimizi atammiram özümdən,
Bir an belə sənsiz deyib gülmədim.
Nə qədər etsən də, düşsən gözümdən,
Duymadım eşqimdə eyib, gülmədim.

Qəlbim çox bağlıdır bəyaz camala,
Heyran oldum əqlindəki kamala,
Düşüncəyə, əqidəyə, amala
Dəyanəti bir an əyib, gülmədim.

İsraili kənar etmə, amandı,
Pərvanə tək uçub, alovda yandı,
Əllərini tamam açıb salındı,
Salsam da başıma, döyüb gülmədim.
Bir an belə sənsiz deyib gülmədim.

Dəskənd şəhəri
29.12.1978-ci il.



Bu daşların arxivində

SƏN NEYLƏDİN?

Həyatıma aman oldun,
Taleyimə sən neylədin?
Ümidimə yaman oldun,
Diləyimə sən neylədin?

Gəncliyimi puç eyləyib,
Çox aldadıb, vəd söyləyib,
İztirabı tez əyləyib,
Gərəyimə sən neylədin?

Uğurunda kədər gördüm,
Ömürümdə hədər gördüm,
Qəm-qüssəli qədər gördüm,
Əməyimə sən neylədin?

Hər işində can qoymuşam,
Damarımdan qan qoymuşam,
Tərtəmiz ad-san qoymuşam,
Köməyimə sən neylədin?

İsrailəm, yoxdur günüm,
Bir imanım, nə bir dinim,
Oldun tamam mənə qənim,
Ürəyimə sən neylədin?
Taleyimə sən neylədin?

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
15.08.1995-ci il.*



GÖYÇƏNİ

Vətənimiz-etibarsız Vətəndir,
Deyib, yalqız qoyub gəldik Göyçəni.
“Baref axber” verib, hücum çəkəndir,
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Zülüm çəkir el-obamız əzəldən,
Heç deyilmir o qoşmadan, qəzəldən,
Hayesdirmi tarixləri düzəldən?
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Uca dağlar matəm qurub, a dostlar,
Göz yaşıdır başındakı duman, qar,
“Vəfasız” söyləyib qoca babalar,
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Göycə gölü qəzəblənib, ağlayır,
Ürəyimi kabab kimi dağlayır,
“Kök satanlar” bu yolları bağlayır!
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Xaçeklərdir buraların dədəsi,
Öləsidir bu axmaqlar, ölesi,
Qalmayıb yabayla vuruş həvəsi,
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Hayeslərdir kənd, mahali talayan,
Millətçilik tonqalını qalayan,
Moskvada tez-tez quyruq bulayan,
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Qardaşlıq Soveti bilib-qanmayır,
Coxdandır Kərəmi sazda yanmayır,
Bakılı qəqəşlər bizi anmayır,
Deyib, yalqız qoyub gəldik Göyçəni.

Bu daşların atışında

İsrailəm, hər sözümdə məna var,
 Həmişə düşünüb yanar, hey yanar,
 Bu torpaq bizimki olar, vaxt olar,
 Deyib, yalqız qoyub gəldik Göyçəni.
 Deyib, yalqız qoyub gəldik Göyçəni.

*Daşkənd şəhəri
 13.12.1988-ci il.*

İsrail Nəsiboglu



ODA GƏL

Sənin eşqin köz eyləyib sinəmdə,
Söndürməyə köməyə gəl, oda gəl.
Surətin əks olur gözdə, didəmdə,
Hicranı kənar et, yaddaş-yada gəl.

Sixıntı əridib mum edir hər an,
Ötüşür mənasız bu ömür, zaman,
Naməmə cavab ver, yazımı inan,
Çətin anlarımı yoxla, bada gəl.

Ləzzətsiz görünür keçən illərim,
Dayanmir nalədən axan sellərim,
Tamsızdır ağızımda qabar dillərim,
İmkən tap, yazığam, tama-dada gəl.

Arzular bəslədim sevgi üstündə,
Sızladım yanında, yanın tüstündə,
Yapdım diləyimi canlı büstündə,
İnsaf et, yardım qıl, tez murada gəl.

Ünvanım kağızda qalıbmı, görən?
Xəbəri dostumdan alıbmı, görən?
Həyəcan siqnali çalıbmı, görən?
İsrail, ismində bu soyada gəl.
Hicranı kənar et, yaddaş-yada gəl.

*Dəşkənd şəhəri
08.07.1985-ci il.*

Bu daşların atışında



SƏNİ GÖZLƏR

Gəl ümidim, gəl pənahım,
Gözüm hər an səni gözlər.
Varmı mənim bir günahım?
Eşqim yaman səni gözlər.

Darıxmişam söhbətindən,
Həm nazıdan, töhmətindən,
Zəng etdiyin minnətindən,
Bütün imkan səni gözlər.

Əl ataydım incə belə,
Nazik qaşa, şəvə telə,
Alovlandım, döndüm külə,
Əhdi-iman səni gözlər.

Gecələrim ahi-zarda,
Könlüm qalib dərd-azarda,
Qoyma, gülüm, çətin darda,
Sevgi-pünhan səni gözlər.

Nəsiboğlu yasa batib,
Zarafatı tamam atib,
Ömürünə qəhər qatib,
Eylə güman səni gözlər.
Əhdi-iman səni gözlər.

*Daşkənd şəhəri
07.01.1991-ci il.*

İsrail Nəsiboğlu



MƏMUR QAPISINDA

Məmur qapısında mürgü vururam,
Qəbulə başlamır tezi biganə.
Oturub fikrimdə xəyal qururam,
Boylanıb baxıram, gözü biganə.

Əyləşib sərində içir çayını,
Rüşvəti hey alıb, yiğir payını,
İtirib vicdanı, hesab sayını,
Riyakar əməldə düzü biganə.

Qafası bomboşdur, səriştəsi az,
Vəzifə qudurudub, kefi olub saz,
Savadı heç nədir, həm eyləyir naz,
Utanıb qızarmır üzü biganə.

Şikayət, ərizə vecinə almır,
Verilən sənədi jurnalı salmir,
Kasıbin dərdinə, qeydinə qalmır,
Yalançı vədlərdə sözü biganə.

Milyonlar toplayır, yoxdur paxırı,
Naxırçı qədərdir, sürmür naxırı,
Yuxarı pay verir, çatmaz axırı,
Qanundan çəkinmir, özü biganə.

İsrailin tələbini anlamır,
Arxası möhkəmdir, kimsə danlamır,
Qəsdən xoruzlanır, ancaq banlamır,
Sifətdə bir deyil, yüzü biganə.
Riyakar əməldə düzü biganə.

Bakı şəhəri

19.08.2011-ci il.

Bu daşların atışındı

GÖZÜMƏ DÜŞDÜ

Şahmar tək gərdəndə qıvrılıb yatan,
Sarışın tellərin gözümə düşdü.
Həm sağa, həm sola dartinib atan,
Dar, nazik bellərin gözümə düşdü.

Parlaq qolbağını taxıbsan öncə,
Sığallar çəkibsən bura gəlincə,
Barmaq incə, bilək incə, qol incə,
Xinalı əllərin gözümə düşdü.

Qaşlar tutub gözlər üstündə qərar,
Kirpiyin qırpinır bəstində qərar,
Yanaqlar, dodaqlar, qəsdində qərar,
Bal süzən dillərin gözümə düşdü.

Əynində şalvarın sixılır daldan,
Göbəyin titrəyir qapqara xaldan,
Köynəyin qıсадır, biçilib şaldan,
Sinədə tüllərin gözümə düşdü.

Nəsiboğlu yavaş gedir yanbayan,
Xahişim sənədir, ay gözəl, dayan!
Eylə könülümə bir əncam, həyan,
Bu xoş əməllərin gözümə düşdü.
Sarışın tellərin gözümə düşdü.

*Bakı şəhəri
19.06.2000-ci il.*

İsrail Nəsiboğlu



ƏZƏMƏTLİ BU DAĞLARDA

Balasıyla ceyran yatar
 Əzəmətli bu dağlarda.
 Durna uçar qatar-qatar
 Əzəmətli bu dağlarda.

Gələn qonaq deyər əhsən,
 Yaz libası geyinib şən,
 Al-əlvandır çəmən, gülşən
 Əzəmətli bu dağlarda.

Cılvelənin ətəklər həm,
 Hey sayrışır çiçəklər həm,
 Balı süzür pətəklər həm
 Əzəmətli bu dağlarda.

Bulaqları zümzümədə,
 Şəfa verir, getmir hədə,
 Gümrah qalıb gülür dədə
 Əzəmətli bu dağlarda.

Elat köcür yaylaqlara,
 Qartal enir oymaqlara,
 Sürü qalxır oylaqlara
 Əzəmətli bu dağlarda.

Kiknəşərək atlar qaçırlar,
 Günəş üzə şəfəq saçır,
 Təravətli güllər açır
 Əzəmətli bu dağlarda.

İlham qopur gərəyimdən,
 Nəşə çıxır fərəyimdən,
 Sevinc axır ürəyimdən
 Əzəmətli bu dağlarda.


Cənnət qoyub Tanrı bızə,
Şəkər qatıb bütün həzə,
Yorulmuram, gəzə-gəzə
Əzəmətli bu dağlarda.

Gədiklərdə meh dolanır,
Məhəbbətdə od qalanır,
Ömürə-ömür calanır
Əzəmətli bu dağlarda.

İsrailəm, coşur qanım,
Qürurlanır həyat şanım,
Cavanlaşır ruhum, canım
Əzəmətli bu dağlarda.
Əzəmətli bu dağlarda.

İsrail Nəsiboglu

*Daşkəsən rayonu
17.04.2012-ci il*



CANAN AYIBDIR

Doğrudanmı, eşqim yalan çıxıbdı?
 Aramıza düşüb talan, ayıbdır.
 Hicran qığılçımı bizi çaxıbdı,
 Öz yarın unutmaq canan ayıbdır.

Gərək aşiq dəyanəti atmasın,
 Məhəbbət barədə yalan satmasın,
 Əhvalına acı bibər qatmasın,
 Onu bimar sanma, hər an ayıbdır.

Can deyəndə canan eşit, canan gül,
 Güldən ayrı fəğan eyləyər bülbü'l,
 Saxta eşqin sonu olar tamam kül,
 Eşq yolunda fəqət böhtan ayıbdır.

Sevgi güldür, təravəti biləsən,
 Hər dərdini, qəhərini siləsən,
 Al rəngini istəyəsən, diləsən,
 Əhdini puç etmək, inan, ayıbdır.

İsrail bəxtini daraltmaz qəti,
 Pak olan qəlbini qaraltmaz qəti,
 Bülbü'l öz gülünü saraltmaz qəti!
 Yanıram oduna, pünhan ayıbdır.
 Aramıza düşüb talan ayıbdır.

*Göyçə mahalı
 09.03.1976-ci il.*



Bu daşların atışında

MƏNDƏ QALDI

Ləzzət itib damağımdan,
Dadım belə səndə qaldı.
Tüstüm çıxır göz ağımdan,
Çıskınlərim çəndə qaldı.

Axtarıram zülüm-zülüm,
Doğranıram dilim-dilim,
Atılmışam ilim-ilim,
Bir keçilməz bənddə qaldı.

İsrailəm, mürvət eylə,
İşarə at, kəlmə söylə,
Nə bacarsan, hey gileylə,
Məhəbbətin məndə qaldı.
Dadım belə səndə qaldı.

*Bakı şəhəri
14.05.2008-ci il.*



QAMAŞDIRIR

Qara saçlarını tökübsən yana,
Parlayır, işqdan göz qamaşdırır.
Afərindir sənin kimi canana,
Gözəllik surətdə üz qamaşdırır.

İncədən-incəsən, zərifdən-zərif,
Coşuram ürekdən söyləyib tərif,
Aldın ağılımı, eylədin hərif,
Dediyn kəlamlar söz qamaşdırır.

Boyun-buxununu tam tamamlayır,
Məhəbbət qəsd edib, xoş salamlayır,
Camaşır sevinclə tər hamamlayıır,
Yerişdə qamətin diz qamaşdırır.

Maral gözlərini qiya çekəndə,
Sevgi duyguları qəlbə çökəndə,
Bağrımı hey deşib, dibdən sökəndə,
Dərdlərim çoxalır, yüz qamaşdırır.

Yanağın lalədən görkəm qurubdur,
Təsvirdə qaşların çatma durubdur,
Gərilib sinəmə çarpaz vurubdur,
O müjkan oxları düz, qamaşdırır.

Yetişir əhvalda təəccüb, nəzər,
Geydiyin libaslar aləmi bəzər,
Şölədən qarışır üstündəki zər,
Lap nazik görünən bez qamaşdırır.

Elə ki, keçirsən bizim məhlədən,
Titrəyir hissiyyat, bilmirəm nədən?
Hərarət yüksəlir, qızarır bədən,
Çox dözmək olmayıır, tez qamaşdırır.

Məsarif yaratma, eşqi oyandır,
 Bilmirəm, kimdir sə xan qızı xandır.
 Hicranı yollarda bir az yubandır,
 Baxıram, bəbəyi həzz qamaşdırır.

Ətrafdan tamaşa gəlir üstünə,
 Səadət tullanır, düşüb qəsdinə,
 Yapayıdım sevgimi canlı büstünə,
 İsinib deyərdim, qız qamaşdırır.

Xəyalım həmişə anacaq səni,
 Axtarıb, arayıb sanacaq səni,
 İztirab yoxalıb danacaq səni,
 Dərhal yoxa çıxma, iz qamaşdırır.

İsrailəm, insaf eylə, bəri bax,
 Əlim dizimdədir, hey edirəm ax,
 İldirim oluban ətrafımda çax,
 Çatdığını alovda köz qamaşdırır.
 Parlayır, işiqdan göz qamaşdırır.

İsrail Nəsiboglu

*Bakı şəhəri
15.08.2007-ci il.*



SƏADƏTİ AXTARIRAM

Qismətimdə güzəştəyəm,
Kəraməti axtarıram.
İntizarla güləşdəyəm,
Nəzakəti axtarıram.

Yoxuşları qalxıb-endim,
Hicranlardan qaçıb-sindim,
Haray saldım, bərkədən dindim,
Səxavəti axtarıram.

Məcnun kimi dağlar aşdım,
Gədiklərdə hey dolaşdım,
Könül ümman coşдум, daşdım,
Məhəbbəti axtarıram.

Fərhad olub külüng çaldım,
Ürəyimə xallar saldım,
Xəyallara susub daldım,
Dəyanəti axtarıram.

Nəsibolu gileylidir,
Dərdi çoxdur, yar Leylidir,
Görəmmirəm, çox xeylidir,
Səadəti axtarıram.
Məhəbbəti axtarıram.

*Dəşkənd şəhəri
30.05.1985-ci il.*



Bu daşların atışında

ƏHVALINLA XOŞALLANDIM

Nəhayət ki, görüb səni,
Əhvalinla xoşallandım.
Unutmadın, desəm, məni,
Kamalınlı xoşallandım.

Ayrılığın özü qalıb,
Məhəbbətin gözü qalıb,
Bol yiğilan sözü qalıb,
Şən halınlı xoşallandım.

Şiltaqlığın üstündədir,
Ürəyimin qəsdindədir,
Gizli yanın tüstündədir,
İqbalınlı xoşallandım.

Nəvazişin qəlbə yatır,
Kirpiklərin oxlar atır,
Bu sinəmə dərhal batır,
Vüsəlinlə xoşallandım.

Xatirəmdə ad-sanın var,
Vida vermək imkanın var,
Şərbət tökən dəhanın var,
Amalınlı xoşallandım.

İsrailə bal qat dildən,
Etibarı duydum əldən,
Xəbər tutdum uzaq eldən,
Mahalınlı xoşallandım.
Əhvalınlı xoşallandım.

*Daşkənd şəhəri
03.07.2010-cu il.*



HEY SƏSLƏDİM

Hey səslədim, hey çağırdım arxanca,
 Niyə getdin, qayıtmadın dala sən?
 Kədərləndim, qüssələndim yamanca,
 Cox çalışdım, heç gəlmədin yola sən.

Himdaş etdin, axtarmadın bir an da,
 Od tutmuşdum külə dönüb yananda,
 Mürvət yoxdur sənin kimi cananda,
 Rəhm etmədin keçən bu minvala sən.

İsrailəm, intizardan yoruldum,
 Ah-amandan, qəm-bezardan yoruldum,
 Xəstələndim, dərd-azardan yoruldum,
 Qoyma ölüm, axır gəl xoş hala sən.
 Niyə getdin, qayıtmadın dala sən?

*Sankt-Peterburg
07.07.2005-ci il.*



Bu daşların atılımında

TAYIM ÇOX

Tügyan edir nəfəsim,
Dərdlərimdə sayım çox.
Təşvişdədir həvəsim,
Sevinc azdır, vayım çox.

Ümman coşur önumdə,
Fırtınalar dönümdə,
Qasırğalar yönümdə,
Sel qarışiq çayım çox.

Gülüşlər aralanıb,
Ürəyim yaralanıb,
Xatırm qaralanıb,
Qüssələrdə payım çox.

Qalxıb-düşür əhvalım,
Üst-üstə gəlmir xalım,
Düzəlmir heç bu halım,
Kədərlərdən hayım çox.

İstək artmır bir daha,
Rast gəlirəm hey aha,
Ümid qalmır sabaha,
İntizarlı ayım çox.

Hisslər qaçıq nəzərdən,
Ağrılar artır hərdən,
Yaddaş itir həm sərdən,
Aqibətdə zayım çox.

İsrailəm, yetər qəm,
Yoxdur eşqimə həmdəm.
Təkcə mən gileyliyəm?
Yox, deyəsən, tayim çox.
Qüssələrdə payım çox.

İsrail Nəsiboglu

*Bakı şəhəri
26.10.2009-cu il.*

YƏQİNLƏRİ AŞANDA

Bu dünyanın kədəri çox, qəmi çox,
Səcdə gəldim çətinləri aşanda.
Qismət olmur! Sevinci çox, dəmi çox,
Məyus oldum dar tinləri aşanda.

Gərək göstərəsən öz inadını,
Hörmətlə deyələr soyad, adını,
Seçimdə doğru ol, dostu-yadını
Tez tərpədib bütünləri aşanda.

Hər kəsin yolunda amanlar olur,
Dəryalar görünür, ümmanlar olur,
Tufanlar, boranlar, dumanlar olur,
Diqqətli ol çıskınləri aşanda.

Yüksək keyfiyyətlər inadımdadır,
Atalar sözləri hey yadımdadır,
Şairəm, qələmim öz adımdadır,
Düşüncəmlə mətinləri aşanda.

İsrailəm, davranışında qətiyəm,
Deyəndə kəskinəm, sözdə itiyəm,
Əməlimdə doğru, tamam ciddiyəm,
Hər şübhəli yəqinləri aşanda.
Səcdə gəldim çətinləri aşanda.

*Sankt-Peterburq
12.06.2005-ci il.*



Bu daşların atasındı

VƏTƏN SƏNİN

Şadlanıram xoş çağına,
Vətən sənin, Vətən sənin.
Qarış-qarış torpağına,
Vətən sənin, Vətən sənin.

Qurbanam bahar-qışına,
Hər dağına, hər daşına,
Dolanaram hey başına,
Vətən sənin, Vətən sənin.

Gümüş kimi bulaqların,
Şən görünən oymaqların,
Bəxtəvərdir dostun, yarın,
Vətən sənin, Vətən sənin.

Vurğun olmuşam hüsnünə,
Min qəlbən bağlıyam sənə,
Hər ayına, hər ilinə,
Vətən sənin, Vətən sənin.

İsrailəm, artıb səyim,
Mahnı deyir şux diləyim,
Elinlə yaşar ürəyim,
Vətən sənin, Vətən sənin.
Vətən sənin, Vətən sənin.

*Göyçə mahalı
25.05.1977-ci il.*

İsrail Nəsiboglu



AY QOHUM!

Sənə görə sevincim var, qəmim var,
 Tam kövrəlmış ürəyim var, ay qohum!
 İnildəyən saz-tarımda bəmim var,
 Hər qoşmamda mələyim var, ay qohum!

Aylar keçir, illər keçir ömürdən,
 Saçlarına ağlar düşür dənbədən,
 Bilməyirəm, niyə atdın heç nədən?
 Sənə qarşı köməyim var, ay qohum!

Ağrin alım, o darısqal yolunda,
 Bu həyatın bir amansız qolunda,
 Həm öündə, həm sağında-solunda
 Xoş arzular, istəyim var, ay qohum!

Bağımdakı gül-ciçəklər sənədir,
 Xam daylağın yixilması tənədir,
 Özün öymə, biganəlik pənədir,
 Həqiqətdən gərəyim var, ay qohum!

Dünya bir fanidir, bilginən onu,
 Hər kəsin həyatda olubdur sonu,
 Əyninə taxığınə qohumluq donu,
 Yolunda xoş əməyim var, ay qohum!

İsrail tutubdur könlündə qərar,
 El içində göstər bir qeyrət, bir ar,
 Fələk gələr bir gün, bac-xərac alar.
 Göylərdə bir fələyim var, ay qohum!
 Tam kövrəlmış ürəyim var, ay qohum!

*Bakı şəhəri
12.12.2002-ci il.*

Bu daşların atlıyindı

SONA YARAŞIR

Eşşeyə min sığal, min bəzək eylə,
Qanmayıb, qanmazlıq ona yaraşır.
Naşıya başa sal, yüz kərə söylə,
Xeyri yox, tənqidi tona yaraşır.

Meşələr çapqalsız olmaz deyəndə,
Yaltaqlar hər addım başın əyəndə,
Müftəxor başqasın nanın yeyəndə,
Qeyri-adiliyi dona yaraşır.

İsrail, vurğunam el adətinə,
Atalar sözləri salmaz çətinə,
Qafiyəsi şirin olan mətinə,
Maral gölündəki sona yaraşır.
Maral gölündəki sona yaraşır.

*Daşkənd şəhəri
23.11.1987-ci il.*



İsrail Nəsiboglu

QAYIT

Açıq edib, küsüb getmə,
Tələsib eşqinə qayıt.
Yox oluban qaçıl-itmə,
Təzədən işinə qayıt.

Ayrılığı heç yaratma,
Dərd-qəmimi çox oyatma,
Xahişimi yerə atma,
Gəl imana, dinə qayıt.

Sevgimizin xatirinə
Çox getmə sən lap dərinə,
İncikliyi ver birinə,
At kənara, pınə, qayıt.

Bütün qohum edir minnət,
Mənə deyir hər an töhmət,
Qalmayıbdır səbrimdə səd,
Bu xoş ilə, günə qayıt.

Gəlmış olsan, mən uçaram,
Əlindən tutub qaçaram,
Qapımızı tez açaram,
Öz ocaq-evinə qayıt.

Sənsiz boşdur yatağım da,
Qərarım yox otağımda,
İztirab var dodağımda,
Unutma, əksinə qayıt!

Həyatında bir nəzərəm,
Sən nə etsən, mən dözərəm,
Gülləri çox-çox düzərəm,
Əlli nədir? Minə qayıt.

Telefonla dinib sən gəl,
 Təyyarəyə minib sən gəl,
 Bakıya tez enib sən gəl,
 Qayıt, dedim sənə, qayıt.

Çiçəklərə xar eyləmə,
 Gözəllərə ar eyləmə,
 Yollarımı dar eyləmə,
 Utan, sinə-sinə qayıt.

Hicranı qov, yaxın qoyma!
 Xoşallanıb, gülüb uyma,
 İsraili yorub soyma,
 İnad etmə, yenə qayıt.
 Öz ocaq-evinə qayıt.

İsrail Nəsiboglu

*Bakı şəhəri
 19.04.2005-ci il.*



GÜMANLA İNDİ

Sənə könül verib düşdüm bəlaya,
Elə hey qaçıram arxanla indi.
Gecələr yatmiram, qaldım ah-vaya,
Tənhalıq tam üzür amanla indi.

Qoymursan, bir dəfə tutum əlindən,
Qucuyub yapışım incə belindən,
Şərbəti həm süzüm dodaq-dilindən,
İstəsən, tənqid et, lap danla indi.

Nəyimə lazımdır aşan hədlərin,
Ortaya çəkdiyin qəliz sədlərin?
Qorxudur, ürküdür boş-boş vədlərin,
Qoyubsan üz-üzə yalanla indi.

Səadət yönəlmir qəti üzümə,
Sataşmir atəşin didəm-gözümə,
Heç belə baxmırsan söhbət-sözümə,
Qisasmı alırsan? Al, yanla indi!

Ötüşür günlərim mənasız, inan.
Yoxdur bu dərdimi anlayıb-qanan,
İsrailəm, qəlbə olubsan canan,
Yarat sevgimizi gümanla indi.
İstəsən, tənqid et, lap danla indi.

*Bakı şəhəri
09.07.2001-ci il.*



Bu daşların atışında

YAMAN DARIXMIŞAM

Qəm-kədərə bürünürəm,
Sənsiz yaman darixmişam.
Dizin-dizin sürünürəm,
Çıxıb aman, darixmişam.

Xəyalimdə hey sanaraq,
Etdiyimdən usanaraq,
Günlər keçir uzanaraq,
Bütün zaman darixmişam.

Sarsıntılar kəsir məni,
Hicran tutub asır məni,
Fırtınalar basır məni,
Coşur ümman, darixmişam.

İnadkarlıq nəyə lazıim?
Virandardır bahar-yazım,
Pərdəsizdir əldə sazım,
İtib iman, darixmişam.

Nəsiboğlu zillətdədir,
Otaq sıxır, həyətdədir,
Ahı qopur, hiddətdədir,
Eylə güman, darixmişam.
Sənsiz yaman darixmişam.

İsrail Nəsiboğlu

*Daşkənd şəhəri
25.11.1982-ci il.*



VURULMUŞAM MƏN

O mavi gözlərə, o nazik qaşa,
 O incə dodağa vurulmuşam mən.
 O siyah tellərə, gülgün baxışa,
 O lalə yanağa vurulmuşam mən.

Qaməti gözəldir, çıxışı durğun,
 Gelişи can alır, gedisi yorğun,
 Başını qaldırıb, baxır hey oğrun,
 Tər bəyaz buxağa vurulmuşam mən.

Səhərlər günəşə deyir: sən çıxma!
 Bağçadakı gülə deyir: sən baxma!
 Yağışda şimşəyə deyir: sən çaxma!
 Alişan çırığa vurulmuşam mən.

Al xalat içində görünür bəstə,
 Bu yanar qəlbimə girir ahəstə,
 İsrail gizlicə olubdur xəstə,
 Mahtaban qabağa vurulmuşam mən.
 Tər bəyaz buxağa vurulmuşam mən.

*Daşkənd şəhəri
24.03.1979-cu il.*

Bu daşların atışında



YAZMA SƏN!

Telefonla zəng eyləyib,
 Əhvalımı tam pozma sən!
 Qulağımı dəng eyləyib,
 Sözlərimi tez yozma sən!

Üz verəndə astar alma,
 Hicranlara vurub salma,
 Tənhalıqda bezib qalma,
 Qeybət qırıb, yol azma sən!

İsraili lox eləyib,
 Həm başına kül eləyib,
 Minnət qoyub, hey diləyib,
 Məktubları çox yazma sən!
 Əhvalımı tam pozma sən!

*Daşkənd şəhəri
 24.09.1991-ci il.*



YAPIŞMA!

Yaxşı əməl gəlməyirsə əlindən,
Başqasının qeyrətindən yapışma!
Məntiq, məna çıxmayırsa dilindən,
Qeyrilərin söhbətindən yapışma!

Kişisənsə, keçmişləri yada sal,
Gözün qapa, xəyallara yaxşı dal,
Vicdan səslə, əbəs yoğur, dəyiş val,
Özgəsinin cürətindən yapışma!

Goppazlığı önə çəkmə, saxtasan,
Əqidən yox, bir çürümüş taxtasan,
Bahar vaxtı xeyirverməz saxtasan,
Ar edənin möhnətindən yapışma!

Layiqli ol, heç olmasa özünə,
Ölçülər qoy o işsən gözünə,
Maska taxma sırtıqlaşmış üzünə,
Olan işin heyrətindən yapışma!

Ətrafa bax, nəzər yetir yaxına,
Başın vurma hər dərinə, axına,
Fərqlər qoyma həm azına, çoxuna,
Nalayıqin iibrətindən yapışma!

Haqqı qoru, haqsızlığı culama,
Tam cırlaşmış ədavəti sulama,
Hörrə qədər böhtanları bulama,
Kimsələrin hörmətindən yapışma!

Nəsiboğlu arxa tutub söykənməz,
Deyiləsi tənələri tükənməz,
Doğru deyib danışmaqdan çekinməz,
Nağılların şöhrətindən yapışma!
Başqasının qeyrətindən yapışma!

Gəncə şəhəri

09.09.2008-ci il.

Bu daşların atlısına

ÇAL SAZINI

Elə ki, qəlbim coşanda,
Onda bir sən çal sazını.
Çayda su aşib-daşanda,
Onda bir sən çal sazını.

Durnalar göydə uçanda,
Dağlarda gülər açanda,
Düzlərdə ceyran qaçanda,
Onda bir sən çal sazını.

Quzeylərdə qar dəyəndə,
Bənövşə boynun əyəndə,
Gözəllər mahni deyəndə,
Onda bir sən çal sazını.

Bütün hər yan oyandıqca,
Qərənfil al boyandıqca,
Bülbül gülə uyandıqca,
Onda bir sən çal sazını.

Bağə bəzək vurulanda,
Toy məclisi qurulanda,
Nəsiboğlu yorulanda,
Onda bir sən çal sazını.
Onda bir sən çal sazını.

*Göyçə mahali
07.06.1975-ci il.*



İsrail Nəsiboğlu

YETMƏDİM AXIR

Yordum istəyimi amansız yolda,
Tamam mətləbimə yetmədim axır.
Qaçırdım qabaqda, qalmadım dalda,
Azib cigirimdən itmədim axır.

Cəhdələr göstərirdim qohum-qardaşa,
Əzaba qatlaşdım gedib birbaşa,
Qulluğunda durub, yandım sirdaşa,
Çətin, dar ayaqda atmadım axır.

Təşvişlər içində hey çabaladım,
Düşməni hədəfdə yorub doladım,
İblis-nakəsləri atıb daladım,
Tikan tək ortada bitmədim axır.

Yorğunluq üstümə basqın edirdi,
Yuxusuz anlarım qaçıb itirdi,
Xeyirxah işlərim öndə gedirdi,
Axınlı yollarda yatmadım axır.

Gecəni gündüzə qarışdırırdım,
Qəliz düyünləri araşdırırdım,
Yamanı-yaxşıyla barışdırırdım,
Kimsəni aldadıb satmadım axır.

Məqsədim önemli olub həmişə,
Özümü çırpışam hər keşməkeşə,
Gücmü qoymuşam sərfəli işə,
Xeyiri şərlərə qatmadım axır.

Qarşımı çıxırdı tez-tez tufanlar,
Qılınc tək doğrayan şaxta-boranlar,
Hədələr edirdi qalxıb ümmanlar,
Daşqın dəryalarda batmadım axır.

Nəsiboğlu müxənnətə inanmaz,
 Məqsədində heç ləngiməz, yubanmaz,
 Uçurumda boynun əyib dayanmaz,
 Yük olub qoltuqda, getmədim axır.
 Axınlı yollarda yatmadım axır.

Daşkənd şəhəri
21.01.1988-ci il.

İsrail Nəsiboğlu



YAXIN GƏL

İftixaram, sözün düzü, bəstinə,
Məlhəm yetir, bu canıma yaxın gəl.
Məhəbbətdə xoşallanım məstinə,
Tutqun olan sübhanıma yaxın gəl.

Qılincqaşı oynat küskün önumdə,
Qara gözü fırlat yanıq yönümde,
Ruhuma ruhu qat qopan dinimdə,
Qəmgin ötən zamanıma yaxın gəl.

Ağzını aç, kəlmələrə məna ver,
İşvə eylə, sevgimizi yana ver,
Yeri ayır, gülüstanda xana ver,
Eşq-aləmdə cahanıma yaxın gəl.

Yerişinin izini qoy sinəmə,
Surətini əbədi sal didəmə,
Əqlini at həm ortaya, həm cəmə,
Əvvəl-axır gümanıma yaxın gəl.

Nəsiboğlu, sənsiz nalə qoparar,
Ürəyində niskil tutub aparar,
Xəyalda əksini arar, hey arar,
Yalvarıram, tez yanına yaxın gəl.
Məlhəm yetir bu canıma, yaxın gəl.

*Daşkənd şəhəri
29.11.1988-ci il.*



Bu daşlılarıñ etewind

ÖZƏL OLA

Həsrət dolu bu gözləri
Sevindirən gözəl ola.
Mənali söhbət, sözləri
Qeydə alan qəzəl ola.

Məhəbbətdə ilk seçilən,
Çəmənlərdən tər biçilən,
Şərbətimlə tez içilən
Sevgimdə bir əzəl ola.

Təsviriylə ürək açan,
Meh əsəndə çöldə uçan,
Rəngarəngli qəlbə saçan,
Xışıldayan xəzəl ola.

İsrailəm, könülümün,
Şux oxuyan bülbülümün,
Çiçəyimin, hər gülümün
İstədiyi özəl ola.
Sevindirən gözəl ola.

İsrail Nəsiboglu

*Sankt-Peterburg
17.10.1995-ci il.*



ÖZ YERİ

Özün yekə tutub, qarşımdan ötmə,
Milçeyin öz yeri, filin öz yeri.
Yamanı düz bilib yollara tökmə,
Doğrunun öz yeri, felin öz yeri.

Dollarla ölçülmür kişinin adı,
Dünyanın mənəsi, həyatın dadi,
Həm dostu-sirdası, həm də ki, yadı,
Hörmətin öz yeri, pulun öz yeri.

Kimsəsiz səhrada bitməz gül, çiçək,
Gülün qiyməti yox, olmasa ləçək,
Otlar arasında bitsə də tək-tək,
Çəmənin öz yeri, gülün öz yeri.

Min bir bəzək vardır, dağda-ətəkdə
İlməli naxışlar çöl-düzənəkdə,
Gözümü oxşasa al biçənək də,
Dağların öz yeri, çölün öz yeri.

İsrail, saçına düşürsə də dən,
Bir xatırə qalır keçən illərdən,
Günlər tələsərək ötsə ömürdən,
Fəsilin öz yeri, ilin öz yeri.
Dağların öz yeri, çölün öz yeri.

*Bakı şəhəri
21.07.1998-ci il.*

Bu daşların atlıyindı



ETMƏ YAMAN

İşlərini etmə yaman,
Halını qoyma gec dəmə.
Bircə dəfə gülən zaman
Atdırımı kefi heç dəmə?


Əl altından söz eyləmə,
Üz turşudub, göz eyləmə,
Saman altı iz eyləmə,
Mənliyində çox bicdəmə.

Yalançısan əməlində,
Zatin qırıq təməlində,
Giley-güzar, nəf əlində
Ortağıda sən gicdəmə.

İsrailə saxta olma,
Qeyrət göstər, taxta olma,
Bir kişi ol, axta olma,
Kəramətdə simicdəmə.
Mənliyində çox bicdəmə.

İsrail Nəsiboglu

*Sankt-Peterburg
17.11.2005-ci il.*



MÖHTACINA MƏN

Pərişan gözlərin yaman dərddidir,
 Çataydım dərdinin əlacına mən.
 Qıya baxışlardan eşqin bəllidir,
 Düşəydim nəzərdə qiyqacına mən.

Ovsunladın, bilinmədən, ahəstə,
 Boyun-buxun xoşallanır tam bəstə,
 Eylədi hissiyyat qəlbimi xəstə,
 Dözərəm təşvişli rəvacına mən.

Qüssələr yaratma, söylə sözünü,
 Oynat qara qaşı, ala gözünü,
 Gülümsət əhvalı, parlaq üzünü,
 Qoyum məhəbbətin lap tacına mən.

Ruhlandır nəvazış əməllerinlə,
 Məlhəm ver, vəhdət qıl o əllərinlə,
 Ünsiyyəti yarat xoş dillərinlə,
 Keçim qərarının hərracına mən.

Nəsiboglu vüsalına vurulub,
 İzləməkdən yollarında yorulub,
 Qəşərində nə büsatlar qurulub!
 Mürvət et, qalmayım möhtacına mən.
 Keçim qərarının hərracına mən.

*Bakı şəhəri
08.08.2008-ci il.*



Bu daşların atışında

YANDIM, AY GÖZƏL

Nə gözəl yerişin, baxışların var,
 Çıxanda tuşuma yandım, ay gözəl.
 Ay kimi, gün kimi çıxışların var,
 Hopanda huşuma yandım, ay gözəl.

Sinəmə od qoydu şən gülüşlərin,
 Püstə dodaqların, incə dişlərin,
 Sanmayıb keçdiyin o ötüşlərin,
 Dən qoydu başıma, yandım, ay gözəl.

Baxmadın eşqimə, ürəyimə sən,
 Fikrimə, arzuma, diləyimə sən,
 İşgüzər əməyə, hər səyimə sən,
 Bu cavan yaşıma yandım, ay gözəl.

İsrail divanə düşüb çöllərə,
 Ümidi bağlayıb gələn illərə,
 Bir ayaq qoy bizə, bizim ellərə,
 Dağima, daşıma yandım, ay gözəl.
 Çıxanda tuşuma yandım, ay gözəl.

İsrail Nəsiboglu

Göyçə mahali
15.06.1977-ci il.



ƏSMƏ, KÜLƏK

Uğuldayırsan yaman,
Bizə vermirsen aman,
Təngə gəlib bu zaman.
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.

Bilmirəm, neçün, nədən?
Keçibən yurda səddən?
Vurursan ziyan həddən.
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.

Söyüdə düşmən oldun,
Yaşıl saçını yoldun,
Yamanca coşub doldun.
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.

Yazılıq ağacları tən
Sındırdın tamam dizdən,
İncimə barı bizdən.
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.

Yaratmırısan bir güman.
Sonra əsərsən yaman,
Keçim, amandır-amam!
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.


Kəskin bu qəzəbindən,
Qorxmaz heç kəs, eşit sən,
Əsmə, get bu tərəfdən.
Əsmə, külək, əsmə sən,
Bu yolları kəsmə sən.

Yordun, axır neyləyim?
 Fayda vermir deməyim,
 Heçə enib hər səyim.
 Əsmə, külək, əsmə sən,
 Bu yolları kəsmə sən.

Rəhm qıldı o fələk,
 Göydən endirdi mələk,
 Dərhal dayandı külək!
 Əsmə, külək, əsmə sən,
 Bu yolları kəsmə sən.

Göyçə mahali
09.01.1975-ci il.

İsrail Nəsiboglu



KƏLMƏLƏR YADINDADIRMI?

Niyə məndən üz döndərib gedirsən?
 Dediyin kəlmələr yadindadırı?
 Əl altından kinayələr edirsən,
 İfadən, nəğmələr yadindadırı?

Görüşürdük tək parkların içində,
 Bilinmədən otaqların içində,
 İsti, yumşaq yataqların içində,
 Eşqdəki namələr yadindadırı?

Danışqdan ayrıılırdıq arabir,
 Qucaqlaşıb, sarılırdıq arabir,
 Yar odunda yarıılırdıq arabir,
 Yapdiğın hər nələr yadindadırı?

İşvələr atardin şirin dilində,
 Hörükler hörərdin qıvrım telində,
 Gəzərdik sahildə, gənclik ilində,
 Sakit dar döngələr yadindadırı?

İsrail deyərdi boynuna tərif,
 İndi o duygular qalıbdır zərif,
 Təklifə, atmaca deyərdin hərif,
 Xəlvəti kölgələr yadindadırı?
 Dediyin kəlmələr yadindadırı?

*Daşkənd şəhəri
15.05.1987-ci il.*



Bu daşların atşısında

APAR MƏNİ

Ay nazənin, öz eşqinə
Uzatmadan apar məni.
Aparmasan, bəd işinə,
Fələk dartib, yapar məni.

Təlaşlı ah-amanlardan,
Fırtınalı yamanlardan,
İnildəyən kamanlardan
Xilas eylə, qopar məni.

Götürməsən, intizarlar,
Həbi olmayan azarlar,
Sağalmayan hər bezarlar
Tutub, minib çapar məni.

Çiskinlərin arasından,
Naməndlərin yarasından,
Bivəfanın qarasından
İblis qaçıb, qapar məni.

İztirablıdır qədərlər,
Qəmli gözlər, həm hədərlər,
İsrailəm, hey kədərlər
Tez ilişib tapar məni.
Uzatmadan apar məni.

*Sankt-Peterburq
13.02.1996-ci il.*



NALƏLƏR TÖRƏTDİN

Nalələr törətdin görüşümüzdə,,,
 Ayrılıq sözünü saldın yada sən.
 Söylədin, deyinib gəlmişimizdə,,,
 Yetirdin yapışib ah-fəryada sən.

Keçmiş günlərindən xatirə qalan,
 Könlümü başından qoparıb alan,
 Qüssəli surətlə didəmdən çalan,
 Yönəltdin qisməti öndən bada sən.

Demədin, dayana intizar belə,
 Gözümdə yaşları döndərdin selə,
 Verdin sevgimizi küləyə, yelə,
 Qoymadın bir gələ ağızım dada sən.

Sonradan sorağın düşdü dillərə,
 Mənalar vermədin ötmüş illərə,
 Atdın məhəbbəti yersiz əllərə,
 Durmadın, çataydıq bir murada, sən.

İztirab qəlbimi tamam bürüdü,
 Tufan dərhal qopdu, eşqi küründü,
 Dartıb bu cismimi, leş tək süründü,
 Gəlmədin hayına, həm imdada sən.

İsrail dəhsətdən var-gəl eləyir,
 Tanrıya üz tutub həyan diləyir,
 Külliərisovurub başa ələyir,
 Getdin bilərkədən tərs inada sən.
 Ayrılıq sözünü saldın yada sən.

*Sankt-Peterburg
27.02.1996-ci il.*

Bu daşların atlıyində

ƏL ƏLƏYƏR

(*təcnis*)

Fələk atıb ağacını,
Başımıza əl ələyər.
Qismətimə ağ, acını,
Dünyamızı ələl əyər.

Yollarıma qapqaranlıq,
Sevgimizə hey qar anlıq,
Könülümə qara anlıq,
Taleyimə ə, ləl əyər.

İsrailəm, qəlbim yara,
Ürəyimi verdim yara,
Bivəfaya qoyma, yar a,
Bu bəxtimi ələllə əyər.
Başımıza əl ələyər.

*Bakı şəhəri
03.08.1993-cü il.*



ANLAR GƏTİR, QOY

Bir gözəllə sevdalaşıb güləndə,
Əhvalına şirin anlar gətir, qoy.
Tənhalığı həyatından siləndə,
Ömürünə gur zamanlar gətir, qoy.

İnam yarat istəklərin önündə,
Çiçək-güllər şölə saçsin yönündə,
Yadda qalsın, kəbin eylə dinində,
Aralığa ruh-imanlar gətir, qoy.

Qibtə etsin bütün aləm istəyə,
Hissiyyatın tezçə gəlsin köməyə,
Təriflərin bolca olsun deməyə,
Nəğmələrə tar-kamanlar gətir, qoy.

Davranışda yaxşı hörmət elə sən,
Yöndəminə dərin izzət elə sən,
Nazında durmağa adət elə sən,
Etibara çox gümanlar gətir, qoy.

Sevinsin taleyin verdiyi paya,
Tez gəlsin dediyin kəlama-haya,
Uyusun yaptığın oyuna, naya,
Ortalığa al fincanlar gətir, qoy.

Anlasın, öyrənsin tamam eşqini,
Yox etsin fırlanan dumani, çəni,
Vurulsun qəlbiyələ, düşünsün səni,
Ünsiyətdə xoş dövranlar gətir, qoy.

Xoşbəxtlik, sözündən nəşələr alsın,
Özü rahat olsun, hey razi qalsın,
Könlündə mahnilar, segahlar çalsın,
Gələcəyə tər sübhanlar gətir, qoy.

Hər bilən şərəflə yanaşın ona,
 Şəfəqdən don geyib olsun bir sona,
 Sevgidən zövq alsın, hey gəlsin cana,
 Zamanına zor məkanlar gətir, qoy.

Bilsin ki, dünyada sevib-sevilir,
 Həyatdan həzz alır, həyatı bilir,
 Kədəri tanımır, yox edib silir,
 Qənşərinə şən imkanlar gətir, qoy.

Keçən ömür gəlməyəcək bir daha,
 İnam yarat həm dünənə, sabaha,
 Qoyma heç vaxt düşsün amana, aha,
 Qarşısına nur-cahanlar gətir, qoy.

İsrailəm, sonsuz olur məhəbbət,
 Tez yaranır, tezcə solur məhəbbət,
 Ulduz kimi yanır, dolur məhəbbət,
 Fəzasına asimanlar gətir, qoy.
 Gələcəyə tər sübhənlər gətir, qoy.

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
 17.11.1992-ci il.*



ZAMAN İTİBDİR

Ay həzərat, sizə nəyi söyləyim?
 İnsnlarda mürvət yaman itibdir.
 Qibləyə üz tutan, mərhəmət dilən,
 Nakəs bəndələrdə aman itibdir.

Qardaş qardaşına edir xəyanət,
 Qəsdən rişələnib güdür dəyanət,
 Gizlicə aləmə yayır bəyanət,
 Etibar puç olub, iman itibdir.

İblis libasından xoflanır dədə,
 Yetim atalıdır, söyləyir gədə.
 Həqiqət yox olub qalır kölgədə,
 İnam burulganda, ümman itibdir.

Sarsılmır, usanmir qocaman həyat,
 İstəklər kif atıb, qalıbdır bayat,
 Nəsillər cırlaşır, bilinmir soyad,
 Xəcalətdən xətti-güman itibdir.

İsrail sərrastdır dediyi sözdə,
 Yayınmaz bir tük də gördüyü gözdə,
 Min sıfət görünür bir saxta üzdə,
 Dünyamızdan haqqı-zaman itibdir.
 Etibar puç olub, iman itibdir.

*Bakı şəhəri
 05.03.2008-ci il.*



Bu daşların atışlarında

AY GÖZƏLİM

Hey yolunu gözləyirəm,
Bir gəlib çıx, ay gözəlim.
Axtarıram, izləyirəm,
Dözümüm yox, ay gözəlim.

Sənsiz günüm qara dönüb,
Həyatım azara dönüb,
Dərddən sinəm yara dönüb,
Kədərim çox, ay gözəlim.

Hicranları sevgidən sil,
Xoş arzular, istəklər dil,
Ürəyimi tam yaxşı bil,
Bir mənə bax, ay gözəlim.

Qurtar bari amanlıqdan,
İntizardan, yamanlıqdan,
Ümidimə gümanlıqdan
Sevincər yax, ay gözəlim.

O dağlardan salamı var,
Ormanınmdan kəlamı var,
Qaşlarından bir kamı var,
Kirpiyiñ ox, ay gözəlim.

Əyninə gey xoş libası,
Əylən, şadlan, tulla yası,
Bənövşəni al, qadası,
Döşünə tax, ay gözəlim.

İsrailəm, çox gəzmişəm,
Dediklərini sezmişəm,
Əzabına, bil, dözmüşəm,
Eyləmə, ax, ay gözəlim!
Bir mənə bax, ay gözəlim.

*Sankt-Peterburg
09.06.1997-ci il.*

İsrail Nəsiboglu

GÖYÇƏYİ GÖRMÜŞƏM

Bu şəhərdə yol üstündə dayanan
Xoş libasda dürr-göyçəyi görmüşəm.
Günəş təki şəfqindən hey yanan,
Tam biçimli al örpeyi görmüşəm.

Gözlərilə nur səpirdi üzümə,
Qamaşdırıb, od saçırdı gözümə,
Ah qoparıb, ah verirdi özümə,
Göydən enən nur-mələyi görmüşəm.

Dayanmışdı düz qarşında, tuşumda,
Belə zərif görməmişdim yaşimdə,
Ətirindən məst olmuşdu huşum da,
Sanki, dağdan tər-çiçəyi görmüşəm.

Boğazı var, durna kimi, çox nazik,
Baxışında, kirpiyində ox nazik,
Rəssam kimi nəzər yetir, bax nazik,
Surətində zər əməyi görmüşəm.

İsrailəm, sözüm yoxdur, deyəm mən,
İzin versə bir özümü öyəm mən,
Bu başımı səcd eyləyib əyəm mən,
Ürəyimdə tək sevməyi görmüşəm.
Göydən enən nur-mələyi görmüşəm.

*Dəşkənd şəhəri
14.05.1983-cü il.*

Bu daşların atlıyində



SİNƏM ÜSTƏ

Əlini ver sən əlimə,
Başını qoy sinəm üstə.
Dilini ver sən dilimə,
Əynini soy sinəm üstə.

Eşqimizi duyaq dərin,
Hey tökülsün candan tərin,
Deyək, gülək sərin-sərin,
Könülü oy sinəm üstə.

Uzaq gəzək intizardan,
Nasazlıqdan, həm azardan,
Şeir gəlsin mən, yazardan,
İstəkdə doy sinəm üstə.

Yoraq hissi, çataq başa,
Ləzzət alaq bırgə qoşa,
Sevinclərdən daşa-daşa
Çoxalsın boy sinəm üstə.

İsrailə məhəbbət ver,
Ömürünə səadət ver,
Mən yazığa, bəyanət ver,
Eyləyək toy sinəm üstə.
İstəkdə doy sinəm üstə.

İsrail Nəsiboglu

*Bakı şəhəri
17.05.2009-cu il.*



YAMAN OLUR

*“Erməni vandalları Göyçə mahalının əhalisini
vəhşicəsinə qovduqdan sonra yazmışam”.*

Nisbi aləm dərd-qəmlərə enəndə,
Anlamaq olmayırlar, el yaman olur.
Susuzluqdan şər-xeyiri yenəndə,
Ağızda fırlanan dil yaman olur.

Bəşəriyyətin qeyli-qalı fırlanır,
Vuruşması, bədnam hali fırlanır,
Bəduğuru, bədəhvalı fırlanır,
Su tək axan qanda sel yaman olur.

Dağılır ormanlar, dağılır oba,
Yanmayır, isinmir künclərdə soba,
Öz taxtın üstündə əyləşmir baba,
Viranda inləyən çöl yaman olur.

Evindən dağlara qaçan didərgin
Görür həyatında təşvişlər, gərgin,
Qurbanı olurlar ədavət-mərcin,
Şaxtalı boranda yel yaman olur.

Atəşlər altında səngər eşənlər,
Həyəcan içində bağrı bişənlər,
Şələlər ciynində gücdən düşənlər,
Bilirlər, ağrından bel yaman olur.

Çətindir hardasa evsiz yaşamaq,
Yükləri qəddində hədsiz daşımaq,
Natəmiz əhvalda başı qaşimaq,
Daranmaz saçlarda tel yaman olur.

Yollarda qanqalı yiğ, dizə çıxır,
Uzanan saqqallar, bığ dizə çıxır,
Yağışlar yağında ziğ dizə çıxır,
Ayaqda yiğilan gil yaman olur.

Yeməyə qaçqının çörəyi azdır,
 Ümidi pencərə qalıbdır, yazdır,
 Naxələf düşmənin kefisə sazdır,
 Yaxın cəbhələrdə mil yaman olur.

Təbiət təsviri gözə görünmür,
 Nədənsə, gözəllik duyub öyünmür,
 Məhəbbət hissəleri qəlbdə döyünmür,
 Öndə boynun bükən gül yaman olur.

Titrəyir dağların nəfəsi, gəlmir,
 Torpaq cana gəlib, amma ki, gülmür,
 Sevinclər yaranmir, kədəri silmir,
 Zülmətlər qismində il yaman olur.

Nəsiboglu gördüyündən qan eylər,
 Düşmənə baş əyməz, həmişə teylər,
 Əlində qələmi dünyaya söylər,
 Yanmış üzəyində kül yaman olur.
 Su tək axan qanda sel yaman olur.

İsrail Nəsiboglu

*Göygöl rayonu
10.03.1989-cu il.*



MEHRİBANSAN, QIZ!

Şükür olsun sənin kimi canana,
Dindirdim, danışdın - mehbibansan, qız!
Tərbiyə veribdir ismətli ana,
Düşünüb hər şeyi tez qanansan, qız!

Abırın, ismətin üstündə durur,
Əməlin yaradır, büsətlər qurur,
Sevən aşıqları gözündən vurur,
Məhəbbət yapdırın sübh-pünhansan, qız!

Başını qaldırıb gözə baxmırısan,
Üzünü çevirib üzə baxmırısan,
Söz desək, utanıb bizə baxmırısan,
Hürküb çölə çıxan şux ceyransan, qız!

Gözəllik qıy salıb üstündə gəzir,
İdrakin kirmiçə aləmi sezir,
Kəramət dolanır, qəlbləri əzir,
Əqidə, məxluqda zərif cansan, qız!

Nəsiboğlu, qiymətini bol eylə,
Tərifini tamam yarat, çox söylə,
Adı şirin, özü şirin Güleylə,
Qəşəngsən, söhbətdə bir dastansan, qız!
Dindirdim, danışdın - mehbibansan, qız!

*Dəşkənd şəhəri
08.07.1986-ci il.*

Bu daşlıları atıvində



MƏNLİYİNƏ

Önəmliyi yoxdur bunun,
Siftə edir mənliyinə.
Ona-buna atma burun,
Məhəl yetir mənliyinə.

Yaltaqlanma başqasına,
Boyun əymə aşñasına,
Xamit olma daşqasına,
Hörmət gətir mənliyinə.

Dəhanında dili qoru,
Ömüründə ili qoru,
Öz bağçanda gülü qoru,
Çilə ətir mənliyinə.

Səmimi ol istəyində,
Həvəs yarat ürəyində,
Büsətlər qur bəbəyində,
Görkəm bitir mənliyinə.

İsrail deyər sözünü,
Aldatma heç vaxt özünü,
Nə olarsa, et düzünü,
Yarat sətir mənliyinə.
Hörmət gətir mənliyinə.

*Sankt-Peterburg
17.07.1996-ci il.*



İsrail Nəsiboglu

KÜSDÜRÜR

Qoyma məni intizarlı anlarda,
Tənhaliq, sıxıntı şəbi küsdürür.
Tərsliyim dartinir öndə, yanlarda,
Əqlə tələb qoyan təbi küsdürür.

Ətirli nəfəslə qəsdimdə gəzən,
Ürəymi kövrəldən, sizladıb əzən,
Yaralı qəlbimi dibindən üzən,
Yarın gileydəki ləbi küsdürür.

Qismətin sevinci kəm oldu mənə,
Tuş gəldim dumana, borana, çənə,
Niyə nəzərlərdə hirsəndim yenə?
Bəxti yoran hər səbəbi küsdürür.

İsrailəm, fələk yaman kəc baxır,
Alova bürüdür, odları yaxır,
İldirim oluban yolumda çaxır,
Üstümdə əl tutan Rəbbi küsdürür.
Tənhaliq, sıxıntı şəbi küsdürür.

*Daşkənd şəhəri
16.02.1979-cu il.*

Bu daşların atışlarında



HAQDAN SƏNƏ

Oğrun-oğrun baxma, ay qız!
 Vurulmuşam çoxdan sənə.
 Məhəbbəti etmə yalqız,
 Nəzər var bayaqdan sənə.

Yaman günə qoyma bizi,
 Demə yada sirrimizi,
 Hey qoruyaq eşqimizi,
 Söz çıxmasın yoxdan sənə.

Vida verdin, gəl görüşə,
 Başqasını soxma işə,
 Salma, aman dilə-dişə,
 Ziyan gələr sağdan sənə.

İşarəmi yaxşı anla,
 Sevgini qur ürək-canla,
 Hicranı yor, yubat, danla,
 İlham gəlsin dağdan sənə.

Qibtə edən saçın yolsun,
 Könülmüz eşqlə dolsun,
 Gül-ciçəyin bol-bol olsun,
 Ətir yetsin bağdan sənə.

İsrailəm, dağ oğluyam,
 Kaş hissini hər an duyam,
 Bu başı sinənə qoyam,
 Birdəfəlik haqdan sənə.
 Vurulmuşam çoxdan sənə.

*Daşkənd şəhəri
 10.04.1984-cü il.*

İsrail Nəsiboglu



HƏLƏ GÖRMƏYİRSƏN

Nakışılık, naxələflik var səndə,
Hələ görməyirsən özün-özünü.
Elə ki, oturub yeyib-içəndə
Basıb-bağlayırsan yalan sözünü.

Çəkinmək deyilən sözü qanmırsan,
Dosta, sirdaşına heç vaxt yanmırsan,
Utanıb ölmürsən, bir usanmırsan,
Qizardıb gəzirsən saxta üzünü.

Paxıllıq edirsən ətrafına sən,
Sözlər gəzdirirsən, bilmirəm nədən,
Özünü salıbsan xətir-hörmətdən,
Ayırd eyləmirsən əyri-düzünü.

Nə qohumu anıb, bircə sayırsan,
Hər nəyin varsa da, malalayırsan,
Yoxumdur deyibən, gah ağlayırsan,
Tezcə yox edirsən tozu-izini.

Simiclik peşəndir, gizlət hər şeyi,
Əynində bir nimdaş şalvar qəlfeyi,
İsraili görçək olub yelpeyi,
Qaçib yox edirsən gözdən gözünü.
Qizardıb gəzirsən saxta üzünü.

*Sankt-Peterburq
21.11.2005-ci il.*

Bu daşlara atıvində



GÖRƏRSƏN

Qisməti kəm olan bir məxluqam mən,
Çıxır qabağıma nakəs, nadanlar.
Diqqətlə dikəlib baxıram hərdən,
Susur öndəmimdə məxfi yalanlar.

İztirab fırlanır dolub içimdə,
Çətindir gözəllik yaxşı biçimdə,
Qısalır, gödəlir zaman seçimdə,
Dayanmır, hey ötür gizlicə anlar.

İsrail, dünyamız nə çox qəlizdir!
Guya ki, bu həyat sadə, təmizdir,
İnanma, tarixdə xəyalı gəzdir,
Görərsən, nə qədər dəhşət, amanlar.
Susur öndəmimdə məxfi yalanlar.

*Sankt-Peterburg
03.02.1997-ci il.*

İsrail Nəsiboglu



DÜZ QARŞIMA

Sən gələndə düz qarşıma,
Könülümdə od qalandı.
Təsadüfən bu tuşuma
Çıxanda huşum hallandı.

Yox olma sən gözlərimdən,
Şirin söhbət-sözlərimdən,
Üz götürmə üzlərimdən,
Bəbəyimə yaş calandı.

Getdin, qəlbim qan eyləyər,
Gileyləri həm söyləyər,
Güllər solar, başın əyər,
Güman yerim aralandı.

Tufan məni qapdı dərhal,
Aman güdüb çapdı dərhal,
Yığvalımı yapdı dərhal,
Xoş əhvalim koralandı.

Ah-nalələr batmaz sənə,
Dedi-qodu yatmaz sənə,
Usandırıb çatmaz sənə,
Qol-qanadım yaralandı.

Xoş cahanım qəmə döndü,
Bəxtim məni görüb sindi,
Qələm əldə tezcə dindi,
Sində, dəftər qaralandı.

Həsrət saçımı yolubdur,
Əqlim yiğib tam dolubdur,
Axar çayım sel olubdur,
Bulaq suyum tez bulandı.

Bütün aləm hey qandırır,
 Həmişə səni andırır,
 Kövrək sazım qəlb yandırır,
 Səslənəndə bəmi andı.

Əbəs yerə belə çıxdın,
 Şimşək olub məni çaxdın,
 Bu evimi yaxşı yıldın,
 Bütün taleyim allandı.

Görüşümüz yada düşmür,
 Nə bir şama, oda düşmür,
 Nə vicdana, qada düşmür,
 Keçmiş günüm bizi dandı.

İsrailəm, hey ürəyim,
 Ağrılardan bel, kürəyim,
 Nəyim varsa, bütün nəyim
 Tez bir anda taptalandı.
 Bəbəyimə yaş calandı.

İsrail Nəsiboglu

Gəncə şəhəri
30.10.1994-cü il.



AY GÜLÜM

Fikir ayrılığı yaratma məndə,
Məqsədə bir məna qoydur, ay gülüm.
Ay kimi camala yaxın gələndə
Gözümdə didəmi doydur, ay gülüm.

Gözəllik siftəsi gülüşündədir,
Nazlı xoş yerişin gəlişindədir,
Buxunun əndamla bölüşündədir,
Şirinlik yaradan boydur, ay gülüm.

Çəmənlər içində sanki, bitibsən,
Dərələr dibində azıb-itibsən,
Eşqin girdabına dərhal yetibsən,
Hicran libasını soydur, ay gülüm.

Sevindir aləmi öz əməlinlə,
Məlhəmlər səpələ incə əlinlə,
Atəşə bürünüb ləziz dilinlə,
Bu kövrək qəlbimi oydur, ay gülüm.

Nəsiboğlu gileylidir bu haqda,
Oturub bezardı sənsiz otaqda,
Bir uzanıb, bir durayıq yataqda,
Deyəsən, xəyalda toydur, ay gözəl.
Gözümdə didəmi doydur, ay gülüm.

*Sankt-Peterburq
23.06.2006-ci il.*

Bu daşların atışında



BƏLİM, GÖZƏL

Həsəd apardım qiyafə,
Görünüşdə həlim gözəl.
Salamında var ziyafə,
Davranışda təlim gözəl.

Hara desən, mən çaparam,
Könülünə yol taparam,
Səadəti həm qaparam,
Qoy yanına gəlim, gözəl!

Darıxanda bir hay elə,
Oturmağa bol çay elə,
Gəlişləri hər ay elə,
Tumarlaşın əlim, gözəl.

Nahaqları tovlayanda,
Bədbinliyi ovlayanda,
Dərdlərimiz hovlayanda
İztirabı dəlim, gözəl.

Baxışından nur tökülür,
Qüssə-qəmim tam bükülür,
Ürəyim dibdən sökülür,
Ehtiramda səlim, gözəl.

Kənardayam, yox sözündən,
Doyammıram qaş-gözündən,
İsrailəm, lap özündən
Qurtarmayıb bəlim, gözəl.
Qoy yanına gəlim, gözəl!

*Daşkənd şəhəri
14.09.1991-ci il.*

İsrail Nəsimoğlu

ÜZÜMƏ BAXDI

Göz eylədim bu gün nazlı xanıma,
İti nəzərlərlə üzümə baxdı.
Düşdü bir yağ kimi ürək-canıma,
Ala gözləriylə gözümə baxdı.

Yerişi şirindir, qaməti gözəl,
Səliqəsi səhman, adəti gözəl,
Özü də həkimdir, sənəti gözəl,
Dediyim kəlmədə sözümə baxdı.


Mat qoydu etdiyi kəlamlarıyla,
Mehriban ünsiyyət salamlarıyla,
Yapdığı töhfədə məqamlarıyla,
Gördüyüm əməldə izimə baxdı.

Halal olsun sənin kimi canana,
Həyatı düşünən eşqi sanana,
Elmdə sərrasta, əhdil qanana,
Əqlimi yoxlayıb özümə baxdı.

Nəsiboglu sordu onun halını,
İmtahana çəkdi tər-kamalını,
Gedəndə oynatdı gül-camalını,
Sonra da dayanıb közümə baxdı.
Ala gözləriylə gözümə baxdı.

*Bakı şəhəri
29.05.2003-cü il.*

Bu daşların atışında



SƏN BAXANDA PƏNCƏRƏDƏN

Sən baxanda pəncərədən
Ürəyimə od sahırsan.
Qara qaşlar gəriləndə
Elə bil, canım alırsan.

Qıqqacı baxanda mənə,
Vuruluram, ay qız, sənə,
Ümidimi qırma, yenə
Xəyallara hey dalırsan.

Gərdənində on qulac var,
Qızıl dişlərin hey parlar,
Ağ sinəndə daş-qası yanar,
Şimşek olub lap çalırsan.

Könlüm tab gətirməz buna,
Qolumu verrəm qoluna,
Çiçək səpərəm yoluna,
Qüssə çəkmə, saralırsan.

Hicranlığa son qoyandan,
Ulduzumuz qovuşandan,
İsraillə olan andan
Əbədi qəlbə qalırsan.
Elə bil, canım alırsan.

*Göyçə mahalı
19.05.1976-ci il.*



ÇALINMASA URA, FƏLƏK!

Vətən dərdi, yurd həsrəti
 Dartır bizi dara, Fələk!
 İddiada durub qəti,
 Hayes vermir ara, Fələk!

Göyçəm tapdaqda inləyir,
 Yağı düşmən kef dinləyir,
 Kinin üstə kin-kinləyir,
 Çəkir qəsdən zora, Fələk!

Dağlarımdan nalə qopur,
 Bəbəyimə duman hopur,
 Yaralarım çopur-çopur,
 Sızıldayıx xora, Fələk!

Haqqımızı yoxdur qanan,
 Kömək verib, canı yanın,
 Dərdimizi bilib-anan,
 Boylanırsan hara, Fələk?

Əsəbimiz gərilibdir,
 Gül-çiçəyim dərilibdir,
 Xalçalarım sərilibdir,
 Ayaqlayır Jora, Fələk!

Məskənimiz qalib üryan,
 Solub bağçam, bütün hər yan,
 Didələrim olub giryən,
 Qıl tez əlac, çara, Fələk!

Körpələrim imdad edir,
 Nənələrim ah-dad edir,
 Şəhidlərim fəryad edir,
 Heç gəlmirsən gora, Fələk!

Torpağımız getdi bada,
Qismət oldu düşmən-yada,
Xaçeklər düşüb inada,
Qənim durub bura, Fələk!

İlişmişik bəd ayaqda,
Petya sərt durub dayaqda,
Həyəcan yanır mayakda,
Bir ora bax, ora, Fələk!

Tarix boyu səpələndik,
Xırmando yellə ələndik,
Qanımıza hey bələndik,
Qaysaqlamır yara, Fələk!

Kəndlərimiz qaldı viran,
Həzz alırlar ara vuran
Mərclik salır farşlı İran,
Adlandırır Şura, Fələk!

Hayqırımı haqq sayan yox,
Dünyamızdan hay-həyan yox,
Həqiqətdən düz, əyan yox,
Kaş gələydin kara, Fələk!

Həsrət dolu nəzərlər var,
Od-alovdan cismim yanar,
Zülmü duymur eldən kənar,
Ürək olub para, Fələk!

Ocağımız çoxdan sönüb,
Yığvalımız geri çönüb,
Tanrı baxıb, üzdən dönüb,
Aldanırsan vara, Fələk!

Həndəvərim boş qalıbdır,
El-obam matəm çalıbdır,
Dığa yurdda yurd salıbdır,
Bənzəyirsən kora, Fələk!

Göyçəm küsüb, tutub qucmur,
Vəznlərdə oxunmur Şur,
Qayalarda qartal uçmur,
Göylər qalib sara, Fələk.

Nimdaş saldin Göycə göldən,
Qurd ulaşır dərə-çöldən,
Həşir qalxır axan seldən,
Düşübdürmü cara, Fələk?

Didərginlər başsız qalib,
Yaşaran göz yaşsız qalib,
Məzarlar başdaşsız qalib,
Kömək lazım qura, Fələk!

Abidələr tar-mardadır,
Keçmişimiz inkardadır,
Gözlərimiz ah-zardadır,
Dözəmmirik zara, Fələk!

Millətimin var günüahi,
Hayastanın çox iştahı,
Sitilləsə, ver pənahı,
Mərhəmətdə-çora, Fələk!

Nankorları qovub Yunan,
Qonaq edib obam, inan,
Hər nakəsə olmaz yanan,
Həsrət qalmış şora, Fələk!

Diaspora fitnə yapır,
Ortalıqda daşnak çapır,
Olsa tədbir - hiylə tapır,
Vazgen yaxır qara, Fələk!

Gecə-gündüz qovruluram,
İntizarla yovruluram,
Qəriblikdə sovruluram,
Bürünmüsəm qora, Fələk!

Qatillərə baxmaq olmur,
Qüssələri yaxmaq olmur,
Top-tüfəngdən çaxmaq olmur,
Qoçaq varmı vura, Fələk?

Bədnam qonşu söyləyir təl,
Hünərin var, bir yaxın gəl!
Yumruq kimi birləşmir əl,
Yaman düşdük tora, Fələk!

Necə dözsün buna ürək?
Həyat boyu of çəkərək,
Nizamlansın ordum gərək,
Çataq zəfər-nura, Fələk!

Keçib dini məssəviyə,
Ədaləti əyə-əyə,
ATƏT soxub məngənəyə,
Çətin vəddə dura, Fələk!

İsrailəm, yorub kədər,
Ömrüm keçir hədsiz hədər,
Fərəhim yox bircə qədər,
Çalınmasa ura, Fələk!
Çalınmasa ura, Fələk!

*Bakı şəhəri
27.05.1998-ci il.*

YARI YANDIRAR

Hər bülbülün öz eşqi var, gülü var,
 Hər sonanın üzməyə çay-gölü var,
 Hər saz-tarin öz mahnisi, teli var,
 Çalma o Kərəmi, tarı yandırar.

Həyatda şirindir balanın adı,
 Unutmaş balanı ananın yadı,
 Batdı qana, şux ceyranı ovladı,
 Ovçu, güllən bu dağları yandırar.

Çiçəklər açılar bahar çağında,
 Kəklik yuva salar bahar çağında,
 Kəkliyi vursalar bahar çağında,
 Ah-aməni, düz ilqarı yandırar.

Beşgünlük həyatdır, kef eylə barı,
 Unutma heç zaman dostunu, yarı,
 Cox yiğma dünyada sərvəti, vari,
 Bir gün ayrılığın vari yandırar.

Ayrılıq çətindir, ayrılıq yaman,
 Yarım qəlbdən sevir məni hər bir an,
 İsrailəm, ayrı düşmüşəm yordan,
 Mənim ayrılığım yarı yandırar.
 Ah-aməni, düz ilqarı yandırar.

*Göyçə mahalı
17.12.1976-ci il.*



YARALADI

Naxələfə kömək etdim,
Kürəyimdən yaraladı.
Yazığimdan istək etdim,
Ürəyimi paraladı.

Dara düşdüm, qəsd eylədi,
Böhtan vurdu, nəhs söylədi,
Nahaq atdı, haqq teylədi,
Həqiqəti araladı.

Nəsiboğlu oda düşdü,
Əziyyəti bada düşdü,
Etdiklərim yada düşdü,
Fitnə basıb qaraladı.
Kürəyimdən yaraladı.

*Sankt-Peterburg
23.11.2006-ci il.*



XANIM QƏŞƏNGDİR

İstər məni qına külli-aləmdə,
Bu oturan xubbu-xanım qəşəngdir.
Görəndə vuruldum, dərdliyəm qəmdə,
Hərarət içində canım qəşəngdir.

Seçilir gülüsdə, üzü aşkardır,
Baxanda cəzb edir, gözü aşkardır,
Nəvaziş, nəzakət, sözü aşkardır,
Təsadüfdə xoş bir anım qəşəngdir.

Sağında, solunda rəfiqələri,
Saxlayır qaydada ənənələri,
Qoruyur isməti, desəm nələri,
Ona yatan ürək-qanım qəşəngdir.

Əl qaldırıb oynamağı arəstə,
Görməmişdim belə canan həvəsdə,
Qəlbə yara salıb, eylədi xəstə,
Çıxan belə tərs dövrənim qəşəngdir.

Qərarım yox, özlüyümdən getmişəm,
Bilməyirəm, nə boylanıb etmişəm?
Xəyallarda amalımdan itmişəm,
Yaradılan tam imkanım qəşəngdir.

Üzüntüdən sıxlıram hərdənbir,
Lap yaxından qulağıma səs gəlir,
Salam verir, salamımı istəyir,
Qismət olan həb-zamanım qəşəngdir.

Nəsiboglu, taleyinə tuş gəlib,
Divanəyəm, ağılima huş gəlib,
Elə bil, cənnətdən ülkər quş gəlib,
Daşib-coşan ah-amanım qəşəngdir.
Bu oturan xubbu-xanım qəşəngdir.

*Bakı şəhəri
17.05.2009-cu il.*

Bu daşların atışındı

BOYAT GÖRÜM

Xoşallanıb, nə baxırsan?
 İstəyini oyat, görüm.
 Nəzərindən od yaxırsan,
 Sevincini dur at, görüm.

Əhvalimdə təzələndim,
 Özlüyündə özələndim,
 Duyğularda çözələndim,
 Hissiyyatı toxtat, görüm.

Gülüşündən nəşələr tök,
 Al ürəyi dibindən sök,
 Üstümə cum, sinəmdə çök,
 Sevgimizi yarat, görüm.

İsraildən yoxu götür,
 Tənhalığı alib itir,
 Xoş imkanı birgə ötür,
 Məhəbbəti boyat, görüm.
 Sevgimizi yarat, görüm.

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
 09.09.1982-ci il.*



TÜRKİYƏ ELİNDE

Üç həftə beləcə dolandı keçdi,
Türkiyə elində xoş anı gördüm,
Nəzərim yoxladı, aradı, seçdi,
Mehriban üzlərdə imkanı gördüm.

Qardaşlıq timsalı səxavətdədir,
Şirin ləhcələrdə, nəzakətdədir,
Hünər-şücaətdə, dəyanətdədir,
Şəfəqdə buglanan zamanı gördüm.

Gülüşlər ürəyə büsbütün yatır,
Harayalar üstünə harayalar çatır,
Çiçəklər boylanır, güllər naz atır,
Ömürü artıran loğmanı gördüm.

Nəvaziş qiy salib hopur imdada,
Sixıntı yox olur, həzz gəlir dada,
Vücuqlar oyanıb düşür inada,
Ləyaqət qismində ad-sanı gördüm.

İsrail unudur qüssə-kədəri,
Bilmədən ötüdü sevinc qədəri,
Xəyalə həkk oldu heyif hədəri,
Qüdrətdə parlayan cahani gördüm.
Türkiyə elində xoş anı gördüm.

*Türkiya, Ankara şəhəri
17.08.2012-ci il.*



Bu daşların atışındı

AY NAZƏNİN!

Nazını çəkərəm sonsuz,
“Bəli” söylə, ay nazənin!
Neyə lazım həyat onsuz?
Eşqi teylə, ay nazənin!

Dərddən rəngim saralıbdır,
Bulud qədər qaralıbdır,
Gen cahanım daralıbdır,
Qəmi keylə, ay nazənin!

Zaman keçir, il dolanır,
Hicran qəsdən tutub anır,
Səadətlər bizi danır,
Vaxtı əylə, ay nazənin!

Cəmənzərin gülü solub,
Göz yaşlarım gözdə dolub,
Mən, yazığa, yaman olub,
Məlhəm eylə, ay nazənin!

Sevişək biz axıradək,
Sən işvə at, könlümə çək,
Məhəbbətə güllər əkək,
Qoxu, iylə, ay nazənin!

İsrailəm, bikef halım,
Hey sarsıdır bu əhvalım,
Bir “hə” söylə, razı qalım,
Yor, gileylə, ay nazənin!
“Bəli” söylə, ay nazənin!

İsrail Nəsiboglu

*Bakı şəhəri
19.09.2008-ci il.*

DAYANIB, DANIŞ!

Haqqı, ədaləti tapdalama sən,
Sözləri deyəndə, dayanıb danış!
Hər işi gizlədib, tez yalama sən,
Doğrunu, düzgünü hey anıb danış!

Söz alıb, söz satma bu ortalıqda,
Qıcqırma məqamı, çıxmış qalıqda,
Tam şəffaf sularda dinir balıq da,
Həqiqəti bilib, düz sanıb danış!

Utanıb qızarmaq mənliyində yox,
Qeyrətin döngədə, həm də tində yox,
Nə boy-buxununda, biçimində yox,
Məntiqli sözləri sez qanıb danış!

Dünya bir fanidir, gəlib-gedəcək,
Özün tək nakəslər gülüb-gedəcək,
Axırda göz yaşın silib-gedəcək,
Çox peşman olanda usanıb danış!

İsrail, dediyi sözü bilirsən,
Saldığı həyatda izi bilirsən,
Yarama atdığını közü bilirsən,
Öləndə vicdanla bir yanıb danış!
Doğrunu, düzgünü hey anıb danış!

*Sankt-Peterburq
05.05.2005-ci il.*

Bu daşların atışında



QOVURMA MƏNİ


Ay nazənin, ürəyimi,
Eşqinlə qovurma məni.
Taleyimi, gərəyimi,
Əl atıb ovurma məni.

Xasiyyətin dəyişməyib,
Arzum nakam, yetişməyib,
Sınan qəlbə qəsdən dəyib,
Özünə yovurma məni.

İsrailə qəm calayıb,
Könülünü hey talayıb,
Tonqal çatıb, od qalayıb,
Külümdən sovurma məni.
Eşqinlə qovurma məni.

*Daşkənd şəhəri
26.03.1986-ci il.*

İsrail Nəsiboglu



QƏM VERDİ

Amalımda od qalayan bu nadan,
Həyatımı kədər verdi, qəm verdi.
Meymun təki boyanıban qıraqdan,
Şən əhvalı hey azaltdı, kəm verdi.

Baltalar sindirdi taqət-dizimdə,
Kələ-kötür oldu arxa-izimdə,
İnilti qoparan qoşma-sözümdə,
Yanıqlı sazıma kövrək bəm verdi.

Seytanlar yurdı saldı uca zirvəmdə,
Alovlar püskürdü gözdə, didəmdə,
Lalələr qönçəsin açan bir dəmdə,
Bütün qüssələri yığıb cəm verdi.

Nə etdim, qaçmadı qəliz yolumdan,
Şahmar ilan kimi tutdu qolumdan,
Çaldı yan-yörəmdən, çaldı solumdan,
Vurduğu zəhərdən qəlbə həm verdi.

Neynirsən, ay zalim, ağrıya salıb,
Qətrani artırıb, cismimi çalıb?
Onsuz da dünyada ömrüm azalıb,
Qaqqıldayıb, fitnəsindən dəm verdi.

Nəsiboğlu əqil-səri itirməz,
Bağçasında qanqalları bitirməz,
Bu nadanı heç dilinə gətirməz,
Xəyal andı! Gözlərimə nəm verdi.
Həyatımı kədər verdi, qəm verdi.

*Sankt-Peterburq şəhəri
24.06.2005-ci il.*



Bu daşların atışında

VƏSF EDİRƏM

Vəsf edirəm şumal qamətinə, bil,
Məlahətli səsin dildə görünür.
Səpərəm üstünə xoş ətirli gül,
Düz qəşəng baldırın çöldə görünür.


Yanıma gələndə əhvalım çəşir,
Şux verən surətdən gözüm qamaşır.
Yerişin boyuna necə yaraşır!
Atdiğın işvələr beldə görünür.

Him edir sürməli qaşın, gözlərin,
Atmalı, mənalı, şirin sözlərin,
Gülgün baxışların, parlaq üzlərin,
Vurduğun işaretə əldə görünür.

Sona tək çıxıbsan sular üstünə,
Elə bil, giribsən könlün qəsdinə,
Gəlirəm baxmağa hey sinə-sinə,
Ciməndə əndamin göldə görünür.

Nəsiboğlu sənə heyran qalıbdır,
Nəvazişin ürəyimi alıbdır,
Çixılmayan dərd-amana salıbdır,
Bəlin, gün nədir ki, ildə görünür.
Atdiğın işvələr beldə görünür.

*Daşkənd şəhəri
20.07.1988-ci il.*



QOCAMAN ÇALDAĞIM

Dərddən bütöv çaldır başın,
Mənim qocaman Çaldağım.
Qəhərdən bükülüb qaşın,
Mənim qocaman Çaldağım.

Ah-nalədən çıxmır səsin,
Göyçəlidən yoxdur kəsin,
Fərağı oldun əbəsin,
Mənim qocaman Çaldağım.

Unutmuruq düz ilqarı,
Əzəməti, dostu-yarı,
Qov üstündən fitnəkarı,
Mənim qocaman Çaldağım.

Xeyallarda zənninləyəm,
Boranınlə-çəninləyəm,
Həmişəlik səninləyəm,
Mənim qocaman Çaldağım.

Hayes qəsdən qoymur gələk,
Qucaqlaşaq, birgə gülək,
Düşmən qurur min bir kələk,
Mənim qocaman Çaldağım.

Həsrətindən edirik dad,
Elin, oban çəkir fəryad,
Qatil hey göstərir inad,
Mənim qocaman Çaldağım.

Soyuq bulaq çağlar qalib,
Didərginlər ağlar qalib,
Sinən çarpaz dağlar qalib,
Mənim qocaman Çaldağım.

Darixırsan bizsiz yaman,
İntizardan qopur aman,
Nəsiboğlu saxlar güman,
Mənim qocaman Çaldağım.
Mənim qocaman Çaldağım.

Gəncə şəhəri

23.10.2001-ci il.

İsrail Nəsiboglu



TUMARLANIB GƏLMİŞƏM

Bir mələyin görüşünə səhərdən,
Ütlənib, tumarlanıb gəlmışəm.
Özümü göstərib yaxşı təhərdən,
Sevincimdən xumarlanıb gəlmışəm.

O günü şənlikdə göz eylədim mən,
Araya düşəndə söz söylədim mən,
Telinə əl atdım, bəs neylədim mən?
Könülümdə xoşallanıb gəlmışəm.

Vaxtından tələsik tez çatdım bura,
Piyada çox gəzdim, gah ordan-ora,
Bilirəm işimi, gedirəm hara,
Bu bulvarı lap fırlanıb gəlmışəm.

Ümid bağlamışam onun əqlinə,
Mehriban üzünə, şirin dilinə,
Qolumu qoyanda incə belinə,
Qiğılçımdan xəyallanıb gəlmışəm.

İsrailəm, ürək yaman darıxır,
Tab gətirmir, onsuz güman darıxır,
Dözəmmirəm, tamam aman darıxır,
İmdadımla umub, anıb gəlmışəm.
Sevincimdən xumarlanıb gəlmışəm.

*RF, Moskva şəhəri
30.07.1990-ci il.*

Bu daşların atşayındı



ŞİRİN

Dili şirin, sözü şirin,
Bal kimidir dadın, Şirin.
Xoş əhvalda özü şirin,
Həm adlanır adım, Şirin.

Gözəllikdə yerin başdır,
Göz piyalə, kaman qaşdır,
Höcət ol, aləmi çasdır,
Hey təntisin yadin, Şirin.

Hər nə desən, inan, varam,
Sənsiz sancır qəlbədə yaram,
Könlümü al aram-aram,
Qopmasın fəryadın, Şirin.

Qolu qaldır, oyna yavaş,
Belin yuxa, sinən lavaş,
Etmə nazi, düşür savaş,
Küylündür inadın, Şirin.

Bu yollarda nəzəri soy,
Qurban edib ürəymi oy,
İsrailə mərhəmət qoy,
Olsun həm imdadın, Şirin.
Bal kimidir dadın, Şirin.

*Daşkənd şəhəri
27.04.1990-ci il.*

İsrail Nəsiboglu



MATI BAĞLAMA

Qatırçının qatırını hürkütmə,
Ulağın yerinə atı bağlama.
Könülü tez qırıb, gözü hönkürtmə,
Əl atıb pambıqla çatı bağlama.

Etdiyin əməllər yiğilir bir-bir,
Fitnə-fəsadların yixılır bir-bir,
Fələyin qoluyla dağılır bir-bir,
Üst-üstə yapdığını qatı bağlama.

Tutduğun genində kodu bilginən,
Nəslində, kökündə notu bilginən,
Olunan əməldə xodu bilginən,
Yaranan töhfədə zatı bağlama.

İsrailəm, həyat oyundur, inan,
Şahmata çevrilir, fırlanır hər an,
Vəzir müxənnətdir, piyada nadan,
Şahi qabağa ver, matı bağlama.
Ulağın yerinə atı bağlama.

*Bakı şəhəri
22.12.2001-ci il.*

Bu daşların atışında



QİBTƏ XANIM

Yol ayrıcı axşamçağı
 Düz durubdur Qibtə xanım.
 Baxışıyla çəkib dağı,
 Mərc qurubdur Qibtə xanım.

Saçı töküb gərdəninə,
 Vay paylayır dümağ sinə,
 Səsləyirəm, axır dinə,
 Qəsd yorubdur Qibtə xanım.

İsrailəm, qəlbi sökən,
 Kirpiyindən yaşlar tökən,
 Nəzər salıb, boynun bükən,
 Dərd burubdur Qibtə xanım.
 Mərc qurubdur Qibtə xanım.

Bakı şəhəri
16.06.2002-ci il.



SARIŞIN QIZ

Yerişin göyçəkdir, gəlişin nazlı,
Durubsan, könlümü al, sarışın qız.
Baxışın qətidir, sözlərin qazlı,
Bilərək eşqinə sal, sarışın qız.

Üzünə baxanda çash-baş oluram,
Tər məni hey basır, su-yaş oluram,
Məəttəl qaliban, bir daş oluram,
Kəlamda, söhbətdə lal, sarışın qız.

Qaşların gərilir, sanki, cəlladsan,
Mükən oxu atma, yaman inadsan,
Gözün hey qırpinır, kiməsə yadsan,
Alnında görünür xal, sarışın qız.

Gülüşün üzünə məna gətirir,
Kədəri, qəmləri asan itirir,
Ləbin bir ləb kimi püstə yetirir,
Dadı var tamında, bal sarışın qız.

Qamətin bədəni düz tamamlayıb,
Tanrı qələm çəkib, Rəbb salamlayıb,
Camaşır sığalla tər hamamlayıb,
Nə gözəl yaraşır dal, sarışın qız.

Səadət, dəyanət lap öündədir,
Vurğunam Məcnunun yör-yönündədir,
Sarı tellərinsə gərdənindədir,
Başında qəşəngdir şal, sarışın qız.

Nəsiboğlu divanədir yolunda,
Tamaşa eyləyir, durub solunda,
Kaş ölüydim nazik, incə qolunda,
Nə olar, gəlibən - qal, sarışın qız.
Durubsan, könlümü al, sarışın qız.

*Sankt-Peterburq
24.06.1999-cu il.*

Bu daşları atıvində

SİNƏNİZDƏ

Dağlar, məni unutmayın!
 İz salmışam sinənizdə.
 Xəyal qalıb yubatmayın,
 Saz çalmışam sinənizdə.

Ötən günü varaq-varaq,
 Axtarıram əldə çıraq,
 Vay edirəm dildə soraq,
 Dərd almışam sinənizdə.


Göycə yaman yasa batıb,
 Elsiz aman yasa batıb,
 Əldə güman yasa batıb,
 Daralmışam sinənizdə.

Hənirtisi yoxdur belə,
 Qəsdən düşdü yurdum felə,
 Çəkilməyir düşmən hələ,
 Süst dalmışam sinənizdə.

Nəsiboğlu aqlar qalıb,
 Bulaqların çağlar qalıb,
 Talan olmuş bağlar qalıb,
 Ləng qalmışam sinənizdə.
 İz salmışam sinənizdə.

İsrail Nəsiboğlu

*Gəncə şəhəri
11.06.1998-ci il.*



KOROĞLU

Möhkəm durub Çənlibeldə, qalada,
 Əsirgəməz haraya can Koroğlu!
 Qıratı, Duratı oylaq-talada,
 Vuran igid, zəfərdə-şan Koroğlu!

Nərəsindən paşalar tir-tir əsib,
 Misri qılinc yağı boynunu kəsib,
 Haqqı sevib, imdadlara tələsib,
 Əl tutub fəqirə hər an Koroğlu!

Coşan dəliləri yiğdi başına,
 Lərzə saldı xotkarların qaşına,
 Zəhər qatdı müxənnətin aşına,
 Meydanlarda axıtdı qan Koroğlu!

Qorxmazdı şahlardan, qorxmazdı xandan,
 Ədalət yolunda keçərdi candan,
 İsrail söyləyir qoç qəhrəmandan.
 Dünyada qazanıb ad-san Koroğlu!
 Vuran igid, zəfərdə-şan Koroğlu!

*Göyçə mahali
17.10.1972-ci il*



Bu daşlara atıvində

O SÖZLƏR

Elə hey fikirə qərq oluram mən,
 Yenə düşündürür məni o sözlər.
 Duyuram, gör nələr keçir könlümdən?
 Yenə düşündürür məni o sözlər.

Bir qızla görüşdüm xeyli zamanda,
 Oturduq, danışdıq, güldük hər anda,
 Belə söz tapılmaz, desəm, heç yanda,
 Yenə düşündürür məni o sözlər.

Bir gün bağça-bağı seyr edirdim,
 Hərdən düz dayanıb fikrə gedirdim,
 Arada özümə sual verirdim,
 Yenə düşündürür məni o sözlər?

Məndən niyə belə küsüb-incimiş?
 Hətta qəhərləninib giley söyləmiş,
 Artıq nişanlanıb, bəs belə demiş,
 Yenə düşündürür məni o sözlər.

Yox, daha təlatüm dağılmış oldu,
 Birgə əkdiyimiz gül saraldı, soldu,
 Qəflətən kövrəldim, gözlərim doldu,
 Yenə düşündürür məni o sözlər.

Kaş əhdi-peymanım pozulmayaydı,
 Yolumda bu istək heç olmayıyaydı,
 İsrail qəlbindən qaralmayaydı,
 Yenə düşündürür məni o sözlər.
 Yenə düşündürür məni o sözlər.

*Daşkənd şəhəri
17.10.1979-cu il.*

DÜZ GƏL AXIR

Öz əhdindən dönen dilbər,
Mərhəmətə düz gəl axır.
Eşq-atəşdə sönən dilbər,
Dodağını büz, gəl axır.

Həyatımın mənasısan,
Həyəcandan yanasısan,
Bu sevgimin sonasısan.
Səadətdə üz, gəl axır.

Qaldırıbsan qiymətini,
Endiribsən mürvətinini,
Saxlayıram minnətini,
Qənşərimə söz, gəl axır.

Ömrümüzdən illər keçir,
Hicran odu bizi seçilir,
Xəzan bağ-bağcamı biçir,
Çox yaratma söz, gəl axır.

Divanəyəm, düşdüm dağa,
Bütün aləm qoyur lağ'a,
Mən arifəm, sənsə çəğə,
Şiltaqlığa döz, gəl axır.

Qədir bilən yar olmadın,
Bir işimə kar olmadın,
İstəyimdə var olmadın,
Park-bulvarı gəz, gəl axır.

Aralıqda bil, sorağam,
İntizarda hey, marağam,
Gecələrdə tək çırağam,
Yolda qalib göz, gəl axır.

Məyusluğa atma birdən,
Ağılımı alma sərdən,
Talanmışam yoran dərddən,
Al köksümü, əz, gəl axır.

Biganəlik etmə, aman,
Sarsılmışam, yalqız yaman,
Ümidsizəm, çatdır güman,
Ayrılıqdən bez, gəl axır.

İsrailə razılıq ver,
Vədə qoysan, hazırın yer,
Coşub yazım vəsfə şeir,
Gözləyirəm, tez gəl axır.
Çox yaratma söz, gəl axır.

*Bakı şəhəri
19.10.2008-ci il.*



ŞADLANIB UYUDUM

Bu elin nə təmiz havası varmış,
Bir doyunca nəfəs alıb uyudum.
Yazın ortasında dağları qarmış,
Qəlbimə xoş halı salıb uyudum.

Nəzərdən keçirdim bütün hər yanı,
Gəncləşir adamın canında canı,
Sevinir əqili, əhdi-peymanı,
Kirmiçə yerimdə qalıb uyudum.

Çiçəklər al-əlvan naxış verirdi,
Gözlərə təbəssüm, baxış verirdi,
Bülbüllər oxuyub çıxış verirdi,
Dodaqda züm-zümə çalıb uyudum.

Səcd etdim sınaqlı ocaqlarına,
Meşənin yamyaşıl bucaqlarına,
Toxundum ləçəyin saçqlarına,
Ahəstə xəyalə dalıb uyudum.

İsrail, boş vaxtı qaçıb gələsən,
Çəmənə uzanıb tez dincələsən,
Üzündən kədəri atıb siləsən,
Doğru desəm, hey şadlanıb uyudum.
Ahəstə xəyalə dalıb uyudum.

*Şəki rayonu
20.05.2002-ci il.*

Bu daşların atışında



YAR ÜZÜNÜ

Canım çıxdı bədənimdən,
Görəmmirəm yar üzünü.
Qara xallar səpələniib,
Bəzəyibdir qar üzünü.

Ətir saçır yana-yana,
Od qalayır xana-xana,
Sevgisini dana-dana,
Qızardıbdır nar üzünü.

Utancaqdır eşqə yaman,
Qaş gərilib, olub kaman,
Yaylığıyla aman-amam
Daraldıbdır dar üzünü.

Oynat dili, at kəlməni,
İstəyirəm yalnız səni,
İsrailəm, ver busəni,
Sevindir aşkar üzünü.
Qızardıbdır nar üzünü.

İsrail Nəsiboglu

Daşkənd şəhəri
09.09.1990-ci il.



Rəis

*“Gəncə şəhər Tibb İdarəsinin
müdiri - rəis bəy əlahəzərlərinə”.*

Uzaq eldən Vətən deyib gəlmışəm,
Könül tab gətirməz zülümə, rəis!
Çətin bir ayaqda kömək bilmışəm,
Azəri xalqıma, elimə, rəis!

Hayeslər qıy vurub, tarı-mar edir,
Altı il vuruşma bəs hara gedir?
Torpaqlar rüşvətə satılır bir-bir,
İmkan ver, danışım dilimə, rəis!

Mən cərraham, yüz ah-vaya hayım var,
Hər əsgərə şəfa deyən payım var,
Amma sən tək rüşvət alan dayım var,
Yandırma, bürünəm külümə, rəis!

Gəncə xalqı sənə ümid bəsləyir,
Tibb xadimi adlandırib, səsləyir,
Kasib xəstə can verərək əsnəyir,
Haqq vermə bu vaxtsız ölümə, rəis!

İsraili çox aldatma nahaqdan,
“Yerim yoxdur”- heç hicqırma uzaqdan,
Donquldayıb, qovma, dostum otaqdan,
Çatmazsan savadda yelimə, rəis!
Könül tab gətirməz zülümə, rəis!

Gəncə şəhəri

15.09.1993-cü il.



Bu daşları minnən emisiyə

VƏFASIZ

Niyə belə oyanmayıb eşqiniz?
 Ürəyimdə od qalama, vəfasız.
 Duymaq, uymaq varmı belə hissiniz?
 Üzə gülüb baş bulama, vəfasız.

Məhəbbətə şeytan donu geydirmə,
 Daş-qayani dağdan başa endirmə,
 Gül-çiçək yerinə tikanlar dərmə,
 Bədnəzəri sən calama, vəfasız.

Yaxına gəl, gözlərimə baxgınən,
 Bəxtimizə Dan ulduzu taxgınən,
 Damarımdan damarına axgınən,
 Qiyməti tez culama, vəfasız.

Elçi getdi, yalan vədlər verdiniz,
 Cox danışib şirin çay da içdiniz,
 Şənliyimə ay da, gün də seçdiniz,
 Söz də verdin bu xalama, vəfasız.

İsraili çox da yorma, amandı,
 Gözləməkdən bu imdadım hey yandı,
 Etdiyin əməldən eşqim usandı,
 Könülmü çox talama, vəfasız.
 Ürəyimdə od qalama, vəfasız.

*Daşkənd şəhəri
 27.04.1988-ci il.*



İsrail Nəsihoglu

ÇOX QƏTİYƏM

Tələbkaram öz üstümdə,
Qiymətimdə çox qətiyəm.
Yaşadıqca, ömürümdə,
Möhnətimdə çox qətiyəm.

Dözümümə sədd qoymuşam,
Nadürüstə rədd qoymuşam,
İşlərimə hədd qoymuşam,
Sənətimdə çox qətiyəm.

Sifətimi qorумalı,
Həqiqəti aramalı,
Yormaq olmaz hey amalı,
İbrətimdə çox qətiyəm.

Danışıqda ol məntiqli,
Məhəbbətə qal sadıqli,
Dostluğunda dur layıqli,
İzzətimdə çox qətiyəm.

Qorxaqlara inanmırıam,
Naxələfləri qanmırıam,
Gördüklerimi danmırıam,
Töhmətimdə çox qətiyəm.

Çətinlikdən çəkilmirəm,
Dar günlərdə əkilmirəm,
Əyriliyi heç bilmirəm,
Məqsədimdə çox qətiyəm.

Lobbazlıqdan yox olmuşam,
Xeyriyyətdə çox olmuşam,
Nəfsim azdır, tox olmuşam,
Niyyətimdə çox qətiyəm.

Yalançını qovuram mən,
Burununu ovuram mən,
Dediymdə dururam mən,
Söhbətimdə çox qətiyəm.

Yorulmaram yoxuşlarda,
Tufanlarda, yağışlarda,
Sərrast oldum naxışlarda,
Taqətimdə çox qətiyəm.

Şeytanlara bac vermirəm,
Nadanlara tac vermirəm,
Fitnəyə əlac vermirəm,
Cürətimdə çox qətiyəm.

İsrailəm, düzünü de,
Həm astarı, üzünü de,
Gərək olsa, yüzünü de,
Adətimdə çox qətiyəm.
Məqsədimdə çox qətiyəm.

İsrail Nəsiboglu

*Daşkənd şəhəri
18.03.1993-cü il.*



AY Ağlınaltı!

İyunda güneydə yonca ətirin,
Mat qoyur cahani, ay Ağlınaltı!
Cığırda, qayada olan sətirin,
Dindirir dastanı, ay Ağlınaltı!


Sorağın düşübdür bütün diyara,
Ağ daşın görkəmdir ev-dalanlara,
Möhtəşəm təsvirin hey çatır kara,
Yarat xoş məkanı, ay Ağlınaltı!

Sinədən yol bölür iki tərəfə,
Amansız ol basqlara, hədəfə,
İzin vermə, nakəs keçsin bir dəfə,
Tanı hər mehmani, ay Ağlınaltı!

Zirvənə çıxanda uçuram sanki,
Dərhal əzəməti qucuram sanki,
Yeni müjdə yapıb saçırıam sanki,
Yubat bu dövranı, ay Ağlınaltı!

İsrail xəyalda gəzib-dolaşır,
İnəkdağa qalxıb belindən aşır,
Ruh imana gəlib, tam başqalaşır,
Coşdur ürək-qanı, ay Ağlınaltı!
Tanı hər mehmani, ay Ağlınaltı!

*Dəskənd şəhəri
21.06.1986-ci il.*




KARIXDIRMA

Çox da sıxıb bu halımı,
Nəfəsimi karıxdırma.
Fitnə salıb əhvalımı,
Hay-səsimi karıxdırma.

Mənliyini tezcə satıb,
Fırıldağı mənə atıb,
Keflərimə zəhər qatıb,
Bəs-bəsimi karıxdırma.

İsrailə yalan etmə,
Nakam yolu tutub itmə,
Dediymə qarşı getmə,
Əbəsimi karıxdırma.
Nəfəsimi karıxdırma.

*Bakı şəhəri
08.01.1998-ci il.*



QOPARDI

Nainsafın ədasına tuş gəldim,
Sevgidə bağçamı, bağı qopardı.
Səadətə həvəs edib boş gəldim,
Əhvalimdən gözəl çağı qopardı.

Düşünmədi, inanmadı, qanmadı,
Mətləbimi ayırdı layıb anmadı,
Bircə gilə, mən yazığa, yanmadı,
Çırpinan ürəkdən tağı qopardı.

İxtiyarmı kənar sandı özümdən,
İsinirdi alovumdan, közümdən,
Usanmadı söhbətimdən, sözümdən,
Şən günüməndən parlaq ağı qopardı.

Nə dedimsə, dediyimə baxmadı,
Şimşek olub, ətrafımda çaxmadı,
Məlhəm verdim, bu yarama yaxmadı,
Vuran qollarımdan sağı qopardı.

Etdiyimə qiymət verə bilmədi,
Təklifimdə bir danışıb-gülmədi,
Axan göz yaşımı dönüb silmədi,
Bəbəyimdə olan yağı qopardı.

Səxavətdən uzaq durub dayandı,
Həyəcanla gecikmədən oyandı,
Qəsdindən razıdır, kimi sayındı?
Ağız-dildən xoş damağı qopardı.

İsrailəm, etirafdan üzüldüm,
Xəzan dəydi, diləyimdən bütüldüm,
Yaralandım, damarımdan süzüldüm,
İstəyimdən həm ümmağı qopardı.
Çırpinan ürəkdən tağı qopardı.

*Sankt-Peterburq
06.05.1997-ci il.*

Bu daşların atışında

NANKOR OLMA

Nankor olma hər köməyə,
 Əqidən yox, amalın yox.
 Gizli-gizli söz deməyə
 Boş başında kamalın yox.

Dar ayaqda tez qaçırsan,
 Qeybət qırıb dil açırsan,
 Köz təpidib, od saçırsan,
 Bir ibrətli camalın yox.

Çirkin əməl töhfəndədir,
 Nadürüslük səhvəndədir,
 Qeyrətsizlik cövhəndədir,
 Düz əməlli iqbalaın yox.

Fitnlərin hər gün artır,
 Əkdiyin gül vaxtsız qartır,
 İblis səni yaman dartır,
 Söz deməyə xoş halın yox.

İsrailə əməl etmə,
 Doğru yolu qoyub getmə,
 Görüşəndə gözdən itmə,
 Səfehlikdən əhvalın yox.
 Əqidən yox, amalın yox.

*Gəncə şəhəri
 11.12.1994-cü il.*



YOLUMA BAXAM

İstərəm, yoxuşda bir zirvə ola,
 Qalxam, yüksəklikdən yoluma baxam.
 Tufanlar, küləklər saçımı yola,
 Həm sağıma baxam, soluma baxam.

Kükərəyə, hey coşa könül fəğanı,
 Hiddətdən korlana tügyan fərmanı,
 Dolana, firlana bütün hər yanı,
 Ahlardan tökülen doluma baxam.

Ucalı, ucalı tamam məhəbbət,
 Yox ola, dağıla dibdən xəyanət,
 İsrail, dünyada yalnız ədalət,
 Qaldırıb tutanda qoluma baxam.
 Qalxam, yüksəklikdən yoluma baxam.

*Bakı şəhəri
17.05.2009-cu il.*



Bu daşların etyekində

GÖYÇƏK XANIM

Mən səni əziz bilişəm,
Bu qəlbimə göyçək xanım.
Kədərləri hey silirəm,
Görüşəndə gerçək xanım.

Qüvvət verdin qollarıma,
Nur bələdin yollarıma,
Həm sağıma, sollarıma
Ətirli gülər ək, xanım.

Yaxşı bilim məhəbbəti,
Qamətində hər surəti,
Yığışdır bütün minnəti,
Yarat həvəs, istək, xanım.

Eşqi anlayaq bir yerdə,
Əncam çəkək qayğı, dərdə,
Qalaq tamam bu təhərdə,
Quraq vaxtı, seçək, xanım.

Diqqət verib dərin süzüm,
Əl çəkməyim, baxsın gözüm,
Ətrafına çələng düzüm,
Xoş ətirli çiçək, xanım.

Bərabərin tam olmasın,
Mavi gözlər heç dolmasın,
Təravətin, yox, solmasın,
Dodaqları ləçək xanım.

İsrailəm, sevilmişəm,
Özümə həmdəm bilmışəm,
Əl atıb çıxdan dilmişəm,
Göylərdən en, mələk xanım.
Bu qəlbimdə göyçək xanım.

İsrail Nəsiboglu

Bakı şəhəri
21.02.2004-cü il.

YUXUMDA QALDI

Nazənin gözəli hey arayıram,
 Gecələr təlaşlı yuxumda qaldı.
 Bəs nələr çəkirəm, nələr sayıram,
 Həm azımda qaldı, çoxumda qaldı.

Muştuluq verərəm onun yolunda,
 Nişan əlaməti vardır solunda,
 İki yekə xal var bilək-qolunda,
 Ətiri üstümdə, qoxumda qaldı.

Bütün talan oldu ürəyim mənim,
 Duzsuzdur qazancım, çörəyim mənim,
 Gözümə görənmür hər nəyim mənim,
 Kimsəsiz olandan yoxumda qaldı.

Naşı ovçu kimi çox axtarıram,
 Təpələr aşıram, dağlar yarıram,
 Bir səbrim qalmayıb, qalmayıb aram,
 Eşqi kamanımda, oxumda qaldı.

İsrail sevgidən söyləyər aman,
 Əhvalı dad edir, olubdur yaman,
 Ümidim qaralıb, tək qalıb güman,
 Yalnız xəyalımla baxımda qaldı.
 Gecələr təlaşlı yuxumda qaldı.

*Sankt-Peterburq
 11.02.1996-ci il.*

Bu daşların atışında



AXI NEYLƏYİM?

Bu sürməli qaşa, qara gözlərə,
 Lalə, gül yanağa axı neyləyim?
 Şux maral baxışlı, şirin sözlərə,
 Al püstə dodağa axı neyləyim?

Siyah tellərini daramış yana,
 Vurulmamaq olmaz belə canana,
 Ağ mərmər sinəli əhdi-peymana,
 Tər bəyaz buxağa axı neyləyim?

Əlvan libasında xoş yerişi var,
 Bütün sərasərli qızıl diş var,
 Şiltaq, naz-qəmzəli şən gülüşü var,
 Sırğalı qulağa axı neyləyim?

Ahu tək çölləri gəzər, hey gəzər,
 Bağrimi gəzdikcə əzər, hey əzər,
 Könülməm dərdlərə bəs necə dözər?
 Parlayan qolbağa axı neyləyim?

İsrailəm, yarın qəlbi səngidir,
 Gözəllər-gözəli yar-mənimkidir,
 Amma çox nazlıdır, çox şitəngidir,
 Mahtaban qabağa axı neyləyim?
 Lalə, gül yanağa axı neyləyim?

*Daşkənd şəhəri
 06.05.1984-cü il.*



TƏRLAN XƏYAL

Tərlan xəyal uçur yenə,
Anlamırıam, hara qonur?
Tez axtarır, puçur yenə,
Uçurumda mara qonur.

Əhvalıma məhəl qoymaz,
Sakitliyə varıb doymaz,
Xəncər təki didə oymaz,
Qanadlanıb sara qonur.

Ürəyimdə bənd ələmir,
Acı hala qənd ələmir,
Kefi qəlbə xoş diləmir,
İnildəyən yara qonur.

Xəcaləti heç anlamır,
Baxıb üzə bir danlamır,
Təskinliyi düz yanlamır,
Yersiz yerdə tora qonur.

Dayandırmaq olmur belə,
Danışanda gəlmir dilə,
Gərdişlərdə çatmir ələ,
Genişlikdə dara qonur.

Alovlanıb qaçıb gedir,
Şölə qədər saçılıb gedir,
Pırpızlanıb açıb gedir,
Boran, şaxta, qara qonur.

Mümkün deyil, rahat olam,
Özlüyümdə özüm qalam,
Gülüşlərə baxıb-dalam,
Çiçək-güldən xara qonur.

Gədiklərdən hey boylanır,
 Könlü didib danır-danır,
 Yaman gündə qəsdən anır,
 Söyüd verən bara qonur.

İsrailəm, gecikmişəm,
 Gözümü yola dikmişəm,
 Xəyalımla mən təkmişəm,
 Kövrələndə zara qonur.
 Anlamırıam, hara qonur?

*Bakı şəhəri
 06.06.2011-ci il.*

İsrail Nəsiboglu



VAY BELƏSİNƏ

Hənirsiz gözəlsən düşüb dillərə,
Tapılmaz qəmzədə tay beləsinə.
Hürüsən, mələksən enib ellərə,
Afərin deyərəm ay beləsinə.

Yarandıqdan obamıza maraqsan,
Toranlıqda şölə saçan çıraqsan,
Könülümün başındakı yaraqsan,
Yapışmaz qətiyyən zay beləsinə.

Üzündən yanlara nurlar ələnir,
Sinəyə zərləri düz səpələnir,
Ətirlər dəm alıb mehə bələnir,
Buxaqda qatlanıb lay beləsinə.

Qaməti əndamla bir-birin üstə,
Yanaqda laləsi, dodağı püstə,
Eyləyib qəlbimi sağalmaz xəstə,
Gizlicə qıylaram hay beləsinə.

Təbəssümü istəyimə can verir,
Fəzam yanır, zamanıma an verir,
Hicran keçir, yollarımdan yan verir,
Yerləşməz dünyada cay beləsinə.

Leylinin, Şirinin adı yaraşır,
Baxanda damarda qanlarım daşır,
Əhvalım yüksəlir, coşub-dolaşır,
İlahi göndərib pay beləsinə.

Gözləri parlayır şux əbəsində,
Mərhəmət var söhbətində, səsində,
Qaşları gərilir kinayəsində,
Dartınır ortadan yay beləsinə.

Sevgimizdə hekayələr qurubdur,
Didəmdə əksiylə nazlı durubdur,
Atdığı oxlardan yara vurubdur,
İnləyən yaramı say beləsinə.

Ədalar atanda titrəyir bədən,
Boylanır ətrafda hər gəlib-gedən,
Kəlməsi şirindir, bilmirəm nədən?
Zövqümdə söylərəm nay beləsinə.

Günəşə rəqibdir al camalyla,
Dərin zəkasıyla, ah-amalyla,
İsməti, abırı tər kamalyla,
Təsirsiz ötüşür xay beləsinə.

İsrail əl çəkməz telli dilbərdən,
Alıb işvəsiylə ağlımı sərdən,
Oynadır belini gülüb səhərdən,
Dözəmməz ürəyim, vay beləsinə.
Tapılmaz qəmzədə tay beləsinə.

İsrail Nəsiboglu

Gəncə şəhəri
29.07.1992-ci il.



AMANSIZ ZAMANLARA

Onun-bunun sözü ilə
 Çox çəkmişəm özüm dara.
 Bu sinəmə atıb közü,
 Könülmü etdim yara.

Dar məqamda yox oldular,
 Kürəyimə ox oldular,
 Hər sınaqda lox oldular,
 Gəlmədilər haraylara.

Pul çoxaldı, nəfsi artdı,
 Naxələflək tutub dartdı,
 Yetişmədi, tamam qartdı,
 Yaramadı düz ilqara.

Hey çalışdım başa düşüm,
 Bu həyatda yaxşı bişim,
 Tam pozuldu bütün işim,
 Bir gəlmədi heç kəs kara.

Uçurumda çabaladım,
 Çarpışmada, yabaladım,
 Deşikləri malaladım,
 Özüm çıxdım tək yollara.

Nakəsləri tanıdım tez,
 Keçmişimdə qoyublar iz,
 Qiyməti kəm, olubdur bez,
 Lazımsızdır etibara.

Tənha olub fırlanıram,
 Yalanı dərhal qanıram,
 Qayıqlara yollanıram,
 Baş vururam məqamlara.

Qoruyuram sıfətimi,
Nakışidən izzətimi,
Adətimi, sənətimi,
Həm qəddaram alçaqlara.

Xain, nadanı anladım,
Öz-özümü bərk danladım,
Dostum azdır, boldur yadım,
Dəqiq oldum insanlara.

İsrailəm, oldum sərrast,
Oyunda zər şəş qoşa “dast”.
Məhəlimlə vermirəm rast
Bu amansız zamanlara.
Baş vururam məqamlara.

*Sankt-Peterburg
16.06.2005-ci il.*

İsrail Nəsiboglu



SƏXAVƏTİ VER AXİR

İstəyim var, gözəlliyyin qan edir,
Düzünə gəl, səxavəti ver axır.
Beli nazik, qamətiylə can edir,
Bir dayan-dur, məlahəti ver axır.

Bədən şumal, yeriyəndə sallanır,
Gözüm baxır, göz bəbəyim allanır,
Əl çəkməyir, hey dalınca yollanır,
Ayaq saxla, nəzakəti ver axır.

Burun incə, lap yaraşır üzünə,
Nəzərimdə valeh oldum gözünə,
Təntimişəm o atdiğın sözünə,
Tamaşa et, mətanəti ver axır.

Qaşın qara, dartılıbdır yerindən,
Ala gözlər məlhəm atır dərindən,
Əqlim çəşib, çıxır, uçur sərindən,
Mərhəmət qıl, dəyanəti ver axır.

Yanağından al lalələr sövq edir,
Bu eşqimə önəm olub sövq edir,
Həvəsimə, ürəyimə zövq edir,
Razılıqda məhəbbəti ver axır.

İmkan yarat, yaxınına gəlim mən,
Tənhaliğın acısını silim mən,
Təmasda ol, hey danışib gülüm mən,
İşvələrə şərafəti ver axır.

İsrailəm, görünüşə sözüm yox,
Yalvarmağa, vəd etməyə üzüm yox,
Gözləməyə taqətim yox, dözüm yox,
İnsafa gəl, məharəti ver axır.
Mərhəmət qıl, dəyanəti ver axır.

*Dəşkənd şəhəri
12.12.1991-ci il.*

Bu daşların atlıları

İÇİNDƏKİLƏRİN TƏRKİBİ

Duyguların incisi	5
Göyçə.....	11
Yanandan sonra	13
Hər ikimiz	14
Göyçə dağları.....	15
Ay Pərvinaz!	17
Öləydim kaş	18
Erməni!	19
Gəlmədin	20
Bu dağların ətəyində	21
Bəxtimin gəmisi	25
Vəfadarı sevmişəm	26
Ata, sənin qadan alım!.....	27
Söz hesabımı	29
Yazarammı heç	31
Fəğan eylədi.....	32
Ömür yollarında	33
A qardaşım	34
Dağlar	35
Var olmaz	37
Firəngiz	38
Aparma anamı.....	39
Bu dağların	40
Alma ağacı.....	41
Ağrin alım	42
Xəyanəti yandırır	43
Əlvanlaşır dərələr	45
Mənası var	46
Ana - Vətən əzizdir	47
Arzular	49
Sənə qurban	50
Yaşa-yaşa, Türk dünyası!.....	51
A dağlar qızı	59
Belə gedirsən	60

Bəyənməz	61
Ay ifritə	62
Bəxtimi	63
Darda ürək	64
Xalı nə gözəl	65
Başından göynədi	66
Məkanı indi	67
Yanırsan, gəda	69
Fərəhləndim	70
Mərifətdə hər zaman	71
Xəstə edibdir	72
Kəpəz	73
Xiyabana düşübdür	75
Gələr oldum	76
Yaraşmir	77
Şəhlanın	79
Ay nazlı qız!	80
Nədəndir?	81
Haqq yolunda	82
Sorağına, qız!	83
Məyus qalma	84
Qalayar bir gün	85
Boşdur mənə	86
Üşüdər	87
Daniş	88
İsrarlı ol!	89
Şan-şan edibdir	90
Dağlarımın	91
A yaltaq	93
Bu könlümə	94
Görünür	95
Hara tələsirsən?	96
Qiymət vermirlər	97
Heç bilmirəm	99
Heyranam mən	100
Xoşuma gəlmir	101

Bu daşların etiyində

İsrail Nəsihəoğlu

Aşıq olmuşam	102
Birgə gülək	103
Bezmişəm	105
Pay ver	106
Düşüncələr	107
Gözləmə	108
Göynədir	109
Gəzən maralın	110
Yarın vəfası	111
Sevinc nədir?	112
Nə gözəldir dağ ətəyi!.....	113
Külə döndərdin	115
Günahkarı gördüm.....	116
Başabaş	117
Hey üfüqlər	118
Bax, kimə lazım?	119
Çoxdan satibdir	120
Xanlarda təbiət	121
Gəlibdir	122
Kaş anlaya	123
Yanan olmasa	125
Niyə baxdın, gözəlim?	126
Bəzirgan	127
İşlətmə	128
Yenə mən	129
Atma, amandı!	130
Dur gəl mənə sarı	131
Çəkməliyəm mən	133
Bu dağlarda	134
Möhləti şirin	135
Çoban	137
Çox çəkibdir.....	138
Kərəmi çal	139
İzləyirəm	143
Dözmə sən	144
Cəlb edir	145

Baxışımla vurulmuşam	146
Yalan danışma	147
İnsafa gəl	148
Salamı almır	149
Sevən könül	150
Dərin fikirləş	151
Məhəbbətin özünə	152
Gecə, dağ başında	153
Zarım hanı?	154
Gəl barışaq	155
Deyəsən	156
Dil oynadır	157
Qorxum olmaz	159
Görüm axır	160
Qartal	161
Vəfali ol	162
Mənim əməyim	163
Baxır bilərək	164
Biçmə, amandı	165
Nakəs	166
Gəldin, nə əcəb?	167
Gətir sənin	168
Barışa bilməz	169
Pərişan olub	170
Sifətinə yaraşır	171
Kamalım küsür	173
Həsrət verir	174
Salıbsan	175
Gözləyirəm	176
Durma belə sən!	177
Geri qayıtmaz	178
Al çıçəklər	181
Gümanım yanmasın	183
Hallanır ürəyimdə	184
Yanımda qalsan	185
Gələydim kaş	186

Yaddaşı dostum	187
İmkan gətirdin	188
İntizarda düşəndən	189
Olan yerdə	191
İtirmərəm izlərimi	192
Anıb düşdüm	193
Gün aman oldu	195
Bilməmişəm	196
Dayanıb	197
Yanırəm, bəs	198
Əbəslər məndən	199
Yarat belə	200
Xəyanətin böykdür	201
Əzizlədim eşqini	202
Dağlar, mənə nəyin qaldı?	203
Özünü güldür	205
Mənim vəfadaram	206
Bilirəm bunu	207
Yerişinə vurulmuşam	208
Unutdun niyə?	209
Kəsi də gəlmir	210
May ayıdır	211
Ağladı sənsiz	213
Sözüm vardır	214
Gözlərim üstə	215
Mən cavanam	216
Güləndə danış	217
Birgə olək	218
Hədər əbəsdir	219
Nikah gətir	220
Ay zalim!	221
Kəndçi qız	222
Ləzzət verir	223
Düşmə hicrana	225
Bilməm nədən	226
Adam qanmaz olmaz	227

Bu qəlbimdə	228
Naxələf	229
Yar demişəm	230
Gəlsən yaxşıdır	231
İnada düşmüşəm	232
Yana düşdü	233
Bəyan eylədi	235
Göstərəydin hörmətini	236
Matəm gəldi	237
Oxuyan qız	238
Olmaq üçün	239
Gəlib utanma	240
Bu könülə	241
İstəkləri üzündən	243
Olan əhvalını	244
Gülmədim	245
Sən neylədin?	246
Göycəni	247
Oda gəl	249
Səni gözlər	250
Məmur qapısında	251
Gözümə düşdü	252
Əzəmətli bu dağlarda	253
Canan ayıbdır	255
Məndə qaldı	256
Qamaşdırır	257
Səadəti axtarıram	259
Əhvalınla xoşallandım	260
Hey səslədim	261
Tayım çox	262
Yəqinləri aşağıda	263
Vətən sənin	264
Ay qohum!	265
Sona yaraşır	266
Qayıt	267
Gümanla indi	269

Yaman darıxmışam	270
Vurulmuşam mən	271
Yazma sən!	272
Yapışma!	273
Çal sazını	274
Yetmədim axır	275
Yaxın gəl	277
Özəl ola	278
Öz yeri	279
Etmə yaman	280
Möhtacına mən	281
Yandım, ay gözəl	282
Əsmə, külək	283
Kəlmələr yadindadırı?	285
Apar məni	286
Nalələr törətdin	287
Əl əleyər	288
Anlar gətir, qoy	289
Zaman itibdir	291
Ay gözəlim	292
Göyçəyi görmüşəm	293
Sinəm üstə	294
Yaman olur	295
Mehribansan, qız!	297
Mənliyinə	298
Küsdürür	299
Haqdan sənə	300
Hələ görməyirsən	301
Görərsən	302
Düz qarşımıa	303
Ay gülüm	305
Bəlim, gözəl	306
Üzümə baxdı	307
Sən baxanda pəncərədən	308
Çalınmasa ura, Fələk!	309
Yarı yandırar	313

Yaraladı.....	314
Xanım qəşəngdir	315
Boyat görüm	316
Türkiyə elində	317
Ay Nazənin!.....	318
Dayanıb, danış!	319
Qovurma məni	320
Qəm verdi	321
Vəsf edirəm	322
Qocaman Çaldağım	323
Tumarlanıb gəlmışəm	325
Şirin	326
Matı bağlama.....	327
Qibtə xanım	328
Sarışın qız	329
Sinənizdə	330
Koroğlu	331
O sözlər	332
Düz gəl axır	333
Şadlanıb uyudum.....	335
Yar üzünü	336
Rəis	337
Vəfasız	338
Çox qətiyəm	339
Ay Ağlınlı!	341
Karıxdırma	342
Qopardı	343
Nankor olma	344
Yoluma baxam	345
Göyçək xanım	346
Yuxumda qaldı	347
Axi neyləyim?.....	348
Tərlan xəyal	349
Vay beləsinə	351
Amansız zamanlara	353
Səxavəti ver axır.....	355

İsrail Nəsiboglu

Bu dağların atayında

(III cild)

Bakı - MTR Group - 2013, 364 səh.

Operator: Nuranə Əliyeva
Korrektor: Süleyman Süleymanov
Dizayner: Ramiz Əbilov

Yığılmağa verilmişdir: 21.01.2013
Çapa imzalanmışdır: 05.08.2013

Format: 60x84 1/16

Fiziki çap: 22.75

Sifariş: 149

Tiraj: 500





Nesibogla, giley-gürkar tükommir,
Foleyin xəlbiri bacdan donmir,
Hüman tufandadır, dibdən küremmir,
Öxt-öxtiyində canı dönyadır.
Dəslərində ham oyani dönyadır.



اللَّهُمَّ حَفِظْ عَنْ سَوْءِ الْعَيْنِ وَمَانِعَ الْخَيْرِ وَ النَّاسَ الْخَاشِعَةَ فِي الْبَرِّ